

Axirət Sevdası

Sabir Əhmədli

© Sabir Əhmədli, "Axirət sevdası" (romanlar). Bakı. "Ozan". 2003.

ÖN SÖZ

SABİR ƏHMƏDLİNİN SON ROMANLARI

Kitaba yazarının son əsərləri salınmışdır. Azərbaycan istiqlaliyyətə çatdıqdan, azadlıq qazandıqdan sonra, on ildən artıq bir müddətdə bu, Sabir Əhmədlinin ilk kitabıdır. Ədib yenə məhsuldarlıqla çalışmaqdır, yazış yaratmaqdadır. Lakin onun yetirdiyi ədəbi məhsulun ictimaiyyətə çatdırılması, nəşri çətinliklə başa gələn, müşkül bir işə çevrilmişdir.

Sabir Əhmədli on altı romanın müəllifidir. Çap olunmuşlardan savayı, yazarının bir neçə də qapalı qalan romanı var. Hələ bitməmiş, işığa çıxmamış əsərlər barədə danışmağı, söz deməyi, o günah sanır.

Keçən əsrin sonu, səksən səkkizinci ildən yeni yüzilliyin ilkinədək doğma Azərbaycanda ciddi siyasi-ictimai hadisələr baş vermiş, cəmiyyət gərgin mənəvi-psixoloji sarsıntılar yaşamışdır. Tariximizin ziddiyyətlərlə dolu çağdaş mənzərəsi Sabir Əhmədlinin yeni kitabındaki romanlarda inikasını tapmışdır.

Kitabdakı birinci roman "Axirət sevdası" adlanır. Burada Azərbaycan Ermənistan toqquşmaları, uzun sürən Qarabağ savaşı, silahlı döyuşlər təsvir olunur.

Azərbaycanın düşdüyü müharibələr Sabir Əhmədlinin birbaşa ailəsinin içindən keçmişdir.

Ötən Büyük Vətən Müharibəsində onun böyük qardaşı Cəmil Əhmədov qəhrəmanlıqla həlak olmuşdur. 20 yaşlı gənc bölük komandiri Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, Polşada Qəhrəmanlar xiyabanında dəfn edilmişdir. Bütün bunlar barədə biz Sabir Əhmədlinin "Dünyanın arşını" əsərində oxumuşuq. Azərbaycanın içinde öz torpağımızda gedən müharibədə isə Sabir Əhmədlinin sevimli əsgər oğlu şəhid olmuşdur. Kitabdakı ilk romanı yaziçi qeyrət timsali oğlunun faciəli taleyinə həsr etmişdir.

"Kef" romanı gülüş və istehza təki səslənir. Bu roman başdan-başa sarğı, dolağdır. Romanda acınacaqlı həyat sürən yoxsul bir ziyanının halından, dolanışığından söhbət gedir. Nəşriyyatda çalışan ziyanlı xülya aləmində təsvir olunur. Onun könlündən keçənlər olmuş hadisələr təki eks etdirilir. Kişinin xəyalən düşdürü macəra və olaylar indiki cəmiyyətdə zənginlərin kef və eyş-işrətlə dolu yaşayışlarının bənzəritək canlandırılır.

Üçüncü roman da əzəlki iki əsər təki önce "Azərbaycan" jurnalında çıxmışdır. Bu əsər məzmun, yazı tərzi ilə birgə, adı ilə oxucuları cəlb etmiş, maraq oyatmışdır. Saf, qədimdən-qədim, ulu dili-mizi yaxşı bilməyənlərə romanın adı anlaşılmaz görünmüştür. Halbuki, el içində, xalq arasında "ura" sözü olduqca geniş yayılmışdır. Əsərin başlanğıcında, girişdə müəllif romanın adı barədə bir-neçə söz deməyi zəruri bilmışdır.

"Ömür urası"—Qarabağın Aran bölgələrində "ura" yerinə "uru" da deyilir. Şumerdən başlamış "Dədə Qorqud" dastanında, Mahmud bəy Kaşgarinin "Divani-lügət-it-türk", daha bir sıra sözlüklerdə "ura", "ur" sözü işləmiş, aydınlaşdırılmışdır. "Ura"—əslində türk sözü olan bu deyim hücum, son döyüş, axır, qələbə, alqış, salam, sevinc nidası təki dünya xalqlarının dilinə keçmişdir. El arasında məsəl var: "Gedər bostan urası, qalar üzün qarası".

On ildən artıqdır namərd qonşu—ermənilər torpağımızın böyük bir parçasını tutmuş, orada yaramaz əməller törətmış, mədəniyyət nişanələrimizi, tarixi abidələrimizi yox etmişlər. Romanda acı, kədərli hadisələrdən, doğma yer-yurdundan, ev-eşiyindən ayrı düşmüş, qaçqın-köckün Qarabağ əhlinin başına gətirilən dözülməz bəlalardan söz açılır...

Bizim silahla görə bilmədiyimiz işi yazılıçı qələmlə görmüşdür. Romanda Qarabağın işgal edilmiş bölgələri erməni yağılardan qurtulmuş, gerçəkdən azad edilmiş təki göstərilmişdir.

AXİRƏT SEVDASI

Yay ağır istilərlə gəldi. Hələ yenicə girib, dam-daş qızıb. Hərdən elə bürkü olur, bircə yarpaq qırmıldanmir. Kür-külfət mənzillərdən həyətə enir. Həyət azacıq sərindir. Kişiər nərd çırır, domino düzür. Simavarı ağacların altına çıxarıb, çay da qoyurlar. Bununla guya, istidən qurtulurlar.

Mən getmirəm. Bizimki bu üz Balaşgilin həyətiydi. Allah rəhmət eləsin, Balaş müəllimə. Onun getməyilə oradakı məclis də dağıldı. Masanı-oturacağı bizim keçmiş suçu-motorçumuz Nəcibə xalanın oğlu İlqar sökdü. Məhlədə beş-altı əyyaş var, axşamlar oraya yiğişib içir, səs-küy salırdılar.

Yel əsir, qapıdan asılmış narıncı pərdəni əsdirir, pərdədən od qopur. Qanlı göl, ondan o yana Badamdar yamacları, oradan enişə dəniz; gömgöy, yamyasıl, ucsuz-bucaqsız Xəzər.

Bakı-Abşeron bağları yayda, elə qışda da əvəzsiz yerlərdir. Quma sərilmış tənəklər, incir ağacları, dəniz ətri, çöllərin rayihəsi insanı əndişələrdən alar, can-cəsad dincələr...

Bir ev tikdim Cəbrayılda, bircə gün yaşamadıq. Üst qatın eyvanın tavanını... O, yağlamış, ərif çəkmişdi. Ermənilərin əlinə keçdi. Allah bilir, taxtапuşun ağ dəmirini, qapı-pəncərəsini söküb apardı qudlurlar.

Sarı-qaya, Bilgəh, dənizin yaxasında bir parça torpaq, bir daxmam... ola idi. Abşeron bağlarında genişlik, mehribanlıq duyulur. Ağaclar, meynələr, kollar, dirriklər adama isnişir. Buradakı bağlar meşə təki qalın, basırıq deyil, zərif, açıqdı. Abşeron bağlarında insan itmir.

Televizoru qoşuruq. İraqın Azərbaycanda səfiri çıxış edir. Ekranda bir alatoran otaqdı, bir qadınla kişi əyləşib. Qadının cod, qıvrım saçı çamçaldır, kişi şlyapanın çətirini kəsib, ortasını papaq təki qoyub başına. Səfirin səsi eşidilir. O öyünür, İraq inqilabının 9 illik bayramıdır:

- Bu inqilab sayəsində biz-deyir səfir,—ölkəmizi xarici inhisarların caynağından qurtarmışıq.
- Bizsə ölkəni xarici inhisarlara verməyimizlə öyünürük,— deyir ekrandakı arıgaz kişi onunla üz-üzə əyləşmiş qadına—hər gün yeni-yeni şirkətlər, maliyyə-kapital maqnatları, firmalar gəlir. Neft mədənləri, tikinti, torpaqlar onların ixtiyarına keçir, Vətəndə vətənsizlərə çevrilirik.

Bozumtul, tutqun sifətli qadın bu sözlərə qulaq asır, dinmir. Kişi döşeyir:

- Bir sürü qansoran daraşib millətin canına. Ölkeni soyur, hərraca qoyurlar. Bütün sərvətimiz, variyətimiz, neftimiz, mədənlərimiz böyük şövq, həvəslə xarici inhisarların ixtiyarına verilir. Bir gün ayılıb görəcəyik doğma Qarabağı ermənilərə verdiyimiz təki, qalan yerlərimizi, şəhər və kəndlərimizi də dənizimiz, çaylarımızla birlikdə əcnəbilərə satmışıq.

"Rekord-714", geniş ekranda bir kişilə bir qadın əyləşib. Televizor onları aq-qara göstərir, ona görə yox ki, rəngsizdir, qadınla kişi hər ikisi ev libasında, solğun geyimdədirler, üz-gözlərindən qəm-kədər yağır. Diktor qızın səsi eşidilir. O, son xəbərləri oxuyur...

Bərk istidir, gecələr bürkü basır, otaqda qalmaq olmur. Balkon azacıq sərindir. Gecə saat 3-də boğanaqdan oyanmışam, kardiomin içmişəm.

Göy suların, bəyaz ləpələrin çırpıldıığı hədd; sinənə dalgalardan qopan çisək cilənir, gözlərin asudə suların ucqarlarına dikilir. Dənizin geniş meydanı qəlbini alır. Şirələnməkdə olan qoraların, ballanan əncirlərin ətri, tamı, qızmar qum həniri...

MƏNI ÖLÜM DÜŞÜNDÜRÜR.

Oğlumun iki qızı, qızımın iki oğlu var. Oğlanlardan kiçiyinin altı yaşı başa gəldi. Onun "yubileyi"ni Aslan babasıgilə, "vağzal evi"ndə keçirdik. Yaxın adamlar, qohum-əqraba toplanmışdı. Qızım Yaqut yaxşı süfrə açmışdı: "stoliçni salat", təzə pomidor-xiyar, "aci", bol göyərti. Sonra xörəklər gəldi: yarpaq dolması, toyuqplov.

Malik müəllim zövcəsilə gəldi. O, universitetin ilahiyət fakultəsinin müəllimi, kafedra başçısıdır. Xaricdə,— Livanda, Suriya, Yəməndə işləyib. Ərəb dilini ana dili təki bilir. Quranı əzbər söyləyir.

Malik müəllim Tərlanın-Yaqutun ərinin dayısıdır. Onunla məclislərdə, yiğincaqlarda görüşürük, səhbətimiz tutur, bəzən kəskin şəkil alsa da.

- Malik müəllim! Dünya, varlıq, aləmlər barədə YENİ BİR BAXIŞ-a ehtiyac duyulur. Müsəlmanların ömür və Axırət kitabı Quran mənə keçilmiş mərhələ, köhnəlmış təki görünür. Məhəmməd peyğəmbər dərin düşüncə, yüksək ağıl yiyəsi olsa da, indiki gözlə baxdıqda "illahi vəhylər" bəsitdir. Təbii hadisələr, insanın bütün əməllərinin Tanrıının istəyilə baş verdiyi sübuta yetirilməliyən,

sübut olunmuş təki göstərilir. Məntiq çatmır. "Quran"da eləcə də, bütün şər işlərdən, insanın başına gələn müsibətlərdən Allahın xəbəri olduğu, hətta bunları onun töretdiyi söylənir:

"Odur göylərin, yerin yiyəsi. Can verən, can alan olur. Hər şeyə qadirdir. O, Əvvəl O-dur, axır O-dur, aşkar O-dur, gizli O-dur. Hər şeyi biləndir O. O-dur göyləri, yeri altı gündə yaradan, sonra ərşdə qərar tutan. Torpağa nə girirsə, torpaqdan nə çıxırsa, səmadan nə enirsə, səmaya nə qalxırsa, bilən O-dur. Harada olsanız sizin yanınızdadır. Tutduğunuz işləri görəndir Allah.

– "Hadid" surəsi 2-4-cü ayələr.–dedi Malik müəllim!

– İnsan inana bilmir ki, yer üzündə baş verən bütün haqsızlıqların, fəlakət və dağııntıların, milyonlarla günahsız insan qanının tökülməsinin... baisi ALLAH-dır.

Dində zor yoxdur, adamı güclə dindar etmək, mömünlüyü sürükləmək doğru deyilsə, onda peyğəmbəri və onun gətirdiyi "Quran"ı bəyənməyənlər niyə qılıncdan keçirilməliyimlər? "Onlar müsəlmanlığı qəbul eləyincə savaşmalı olacaqsınız"–"Fəth" surəsi 16-cı ayə.

Bütün aləmlərin ilahi bir qüdrətdən yaradıldığına inanmaq olar. Lakin həmin Yaradan dini, elmi kitablarda göstəriləndən qat-qat güclüdür. O, bəşər düşüncəsilə qavranmaz. Gələcəkdə, Yer və aləmlər barədə bilik, informasiyaların indikindən qat-qat dərinə gedib, hüdudları aşdıgı halda bizim Yaradan sarıdan anlayışlarımıza da dəqiqləşəcək, zənginləşəcəkdir.

"Biz "Quran"ı Sənin doğma dilində göndərdik, dedik bəlkə, öyündə alalar (ərəblər)". "Duxən" surəsi.

Başlıcası, ərəblərdən ötrü məişət, şəriət, cəmiyyət qanunlarıdır. Düzlük, halallıq, təmiz ürək, saflıqdır bu kitabın qayəsi. O dünya-AXİRƏT-də gerçəkliyin adı təsvirlərə verilir. İnsan ölümdən sonraki həyat, Ruhlar aləmi inandırıcı açıqlanmış, heyrətamız görüntülərlə ortaya çıxarılmır.

"Bütün dinləri puç və əfsanə sayan" Mirzə Fətəlini qınamamalıyıq. O, Tanrıni danmir, onun barəsində uydurma-yozmaları dağdırıldı.

Allahı mən danmiram, Malik müəllim! Onun varlığına inanıram. Amma böyük Yaradan-Rəbbin varlığı bütün dini kitablarda dayaz, üzdən yazılmışdır.

Qadınlar, Malik müəllimin zövcəsi-o da universitetdə işləyirdi, əl saxladılar, tikə ağızlarında qaldı. Qızımsa əmək çəkib, ortaya çıxardığı xörəyin, yeməklərin ovsanadan çıxacağından qorxmuş təki yalvarişla mənə baxdı:

Malik müəllim dedi:

– Siz Quranı tərcümədən oxumusunuz. Əslində, o qat-qat dərin kitabıdır.
– Soruşuram Sizdən: İnsan ölükdən dərhal sonramı Cənnətə, Cəhənnəmə göndərilir?

Malik müəllim acdı. İşdən gəlmış, bəlkə, özünü qonaqlığa saxlamışdı. Bilirdi, burada yeməli şeylər olacaqdı. İndi, bu kişi onu dərinə çekirdi. O, müəllimliklə birgə həm də dindar-mömündü və etiqada toxunan hər hansı sözü cavabsız qoymamalıydı.

– Kimin Cənnətə, kimin Cəhənnəmə gedəcəyi Qiymət günü aydınlaşır. Onda haqq-hesab başlayır. Hər kəs əməllərinə görə öz yerinə, Cənnətə, Cəhənnəmə göndərilir.

– Qiymət günü haçandır?
– Bilinmir.
– Qiymətədək ölülər necə olur?

Nəvələr məni istədilər. Onlar mənimlə əyləşəndə bəhsə girir, yaxşı yeyirlər. Bizdə, evimizdə də belədir. Odur ki, qızım onları ötürdü mənim üstümə. Gəldilər, başladılar məndən şerbət, gözəl şüşələrdə naringi suyu, "Borcom" istəməyə. Anlamaq olardımı qızı qonaqların onun bişirdiyi xörəkləri, tamları ürəyince yeməklərini, qiymətləndirməklərini istəyir. Atanın açlığı söhbət iştahlarını küsdürə bilər. Nəvələri göndərməklə mənim başımı qatmaq istəmişdi.

Malik müəllim son sual qarşısında tutulmuşdu, yoxsa, onsuz da rəngi kül təkiydi. Yeməkdən ayrılmak istəmirdi. Müsəlman aləmində yemek əsnasında danışmaq günahdı.

– İNSAN ÖLDÜKDƏN SONRA RUHUN YAŞAMASI NECƏ BAŞA DÜŞÜLSÜN?

Qiyamət günü Tanrıının yenidən dirildiyi insanla onun öldüyü anda ağızından çıxan CAN-RUH arasında ünsiyyət necədir? Ömrü elə bitənlər var, onlar dəfn olunmur. Bircə tilfə sümüyü qalmır, yanır, yandırılır, külü sovrulur. Bəs, Qiyamətdə onları haradan, necə toplayıb, yenidən ölüdən diri yaradır Tanrı?

– Heçdən insanı necə yaradıb, onu da elə!

– ABŞ-da "BOİNQ-747" təyyarəsində 299 (başqa saya görə 230) insan yandı. Sərnişinlərin arasında 14 cocuq vardi. Onlar məktəbliydlər, Fransaya, Parisə gəzməyə gedirdilər, tətil günləriydi...

Təyyarə torpaqdan üzüldükdən üç dəqiqə sonra partlamış, oradakıların hamısı tələf olmuşdu. Hər işi Allah törədir. Təyyarənin içində bir, iki cəzalandırılmalı, günahkar vardısa, daha hamını niyə, elə onuca cəhənnəmlik eləmək olardı.

Malik müəllim aydınlaşdırır:

– Görünür, haman on dörd uşağın günahı varmış.

– Üstəlik: İnsan olən təki deyirlər: Onun yeri Behiştidir. İndi Cənnətdə xoşbaxtcasına ömür sürür. Yaxud, getdi Cəhənnəm! Qiyamat qopmayıbsa, kimin Cənnətə, kimin Cəhənnəmə gedəcəyi də haqqın ədalət sorğusu ilə ayırd edilməyib, bilinmir. Hələ ona var—Qiyamata. Nə zaman bilinəcək, Cənnət, Cəhənnəm sakınları nə zaman aydınlaşa, o da qalır yalnız Tanrıının hökmüyle baş verəsi Qiyamat gününə.

Dini anlayış və yozumlarda inandırıcı olmayan, uyuşmaz ehkamlar çoxdur; bəzən də gülünc söz-lər söylənir.

Malik müəllim dedi:

– "Düşünüb daşınırlarmı Quran barədə. Allahdan yox, başqasından gəlsəydi o, içində çox ziddiy-yətlər tapardılar". "Nisə" surəsi 82-ci ayə.

– Gənclər elə bilirlər dünya durduqca yaşayacaqlar. Qabaqda əlli, altmış il var, bu, tükənməzdır. Ahilliğa üz qoyanlar, qocalarsa günlərini sayırlar. Ölüm, o dünya Cənnət, Cəhənnəm onları hər gün düşündürməkdədir. O dünya varmı?

ÖLDÜN-YOXSAN! Hər şey qalır, sən yoxsan. İndi, bu an, bu gün, varsan. Canlı, dirigözlü insan birdən yox olur.

"HAMİ ÖLƏCƏK!".

ÖLÜM KABUSU yarandığı gündən bəşər övladını təlaşlandırır. Bütün bəşər yoxluğa yürüyür. Doğrudanmı, ÖLÜM ÇARƏSİZ-dir? Bu əbədi sualı arayırıq. Guya son anda ömrün axıra çatdığı yerdə bu sualın cavabı da tapılacaq.

İnsanı kainatın sırrı, ömürdən oyankı tale düşündürür. Bəşər hələ o biri aləmləri görə bilmir. İntehasız göylər, fələyin qatları bizim ağlımızın işləmədiyi yerlərdir. Bəlkə, oralar yerdəkindən də aydın, anlaşılıqlıdır. Milyon illərdən bəri GÖZÜNÜ GÖYLƏRƏ DİKİB, qalan İnsanlıq özgə aləmlərin varlığına inansa da, onu görməkdən, anlamaqdan acizdir. Bəşəri əlacsızlıq budur!

– "Heç elə bilməyin elədiyinə sevinənlər, eləmədiyinə görə təriflənməyi sevənlər qurtulacaqlar əzabdan. Ağrılı bir əzab gözləyir onları". "Əl-i İmran" surəsi, 188-ci ayə.

Yerin, göyün yaradanı odur! Aləmlərin hökmdarı rəbbimizdir! Yapış Allahın ətəyindən. Yaradan, yaşıdan, öldürən və dirildən ODUR! Hər iş onun əlindədir.

– Ey Allahın qulları! Bu aləmdə yalnız Allah azaddır. Kimsədən asılı deyil, kimsə ilə hesablaşmır- yalnız Allah. Biz hamımız Tanrıının köləsi, onun qullarıyıq. Yer üzündə heç bir mədəniyyət, azadlıq, demokratiya bizi onun ölüm hökmündən qurtarmağa qadir deyil.

Tanrının əbədi qulları, Allah kölələriyik!

Sevimli kölələr. Onun yolundan çıxmayanlar, Ona ömür boyu səcdə qılıb, əmr və öyüdlərini yeri-nə yetirənlər Behiştə götürüləcək. Dikbaş, itaətsiz qullar Cəhənnəmdə yandırılacaqlar.

– Hər şey O-nun, Büyük Allahın izniñə olur. Onun qüdrətli yaranır, ölürlər, yenidən yaranır!

ÜÇ-DÖRD MİLYARD İL yaşı olan İNSAN özünü və yuvası YER-in sırlarını öyrənə bilməmişdir. Düşüncə haradan törənir? Bunlar onun körpəlikdən qocalanadək duyub eşitdikləri, görüb götürdükləridirmi? Öz yaşantisından əmələ gələn idrak, anlam? Yoxsa, qıraqdan verilmə, "gəlmə"dir? Bizi elə deyil, belə tərpənməyə, o işi yox, bu işi görməyə yönəldən ağıl və düşüncə "ali dərəcədə inkişaf etmiş materianın məhsulu", öz beynimizin yetirməsidir, yoxsa, bizi bu sayaq davranışma-ğşa vadər edən qüvvə var?

Bəşərin milyon illik yaşanti-təcrübəsi bir beynə topłansa da, aləmlərin sərrini açmağa gücü çatmir. Anlamazlıq dumanında vurnuxmamaqdan ötrü bir çıxış yolu qalır: Allaha inam. Onun bare-sində biliyimiz olduqca tutqunsa da, O-nu görməsək də, bu MÜCƏRRƏD İNAM-a siğınmaqdan ayrı qurtuluş tapılmamışdır.

Bu dünyada ömür başa çatır. Hənək, ya dəyənək. Ölümün milyon çeşidi var: bunun birilə getdin bu dünyadan. Oldun kül, torpağa qarışdın. Ətin, iliyin, sümüklərin qovuşdu bitki köklərinə, daş kəsəyə. Sən, sənin tikən, birçə gimriyin bitki, ağac, ot-ələf varlığında yenidən canlandı. Bu da var olmaqdır: nə fərqi var, bir damla yağış içində, bir udum havada, ya bir tumurcuqda.

Bu söylənənlər: "Materiya yox olmur, şəklini dəyişir, bir cilddən başqasına girir" iddiası, əsla pantezm deyil. Məni yalnız insan ruhu deyil, cismən də maddi-mənəvi aləmə yenidən, başqa-başqa şəkillərdə qayıdır yaşaması, həmişəlik, ƏBƏDİ SAKİN-lik ehtimalı düşündürür. Bu, ağlabatan, inandırıcıdır; yaşamağın uydurma deyil, gerçək gələcəyidir.

Mənim duyduğum nədirlə -bu, bizə qədərki hər hansı zehni cərəyan və təsəvvürlərdən, təbiətə - dönerlik, maddilik, sufilik və təsəvvüfdən bilmərrə ayrı duyğudur.

Dün kaşı kızəmi əlimdən saldım,

Sərxoşdum, bilmədim daşlara çaldım.
Küzə dilə gəlib dedi ki, mən də
Sənin kimi idim, bu günə qaldım.

YOX! Mən insanı daşa, dəmirə, saxsı qırığına çevrilməkdən, ÖLÜM DƏHŞƏTİ-ndən qurtarmaq istəyirəm.

* * *

Gecə yata bilməmişik. Bircə yarpaq tərpənmir, ağcaqanadlar dinclik verdi. Saat 3-də eyvana çıxıb, orada əyləşdim. İki qonşu kişi həyətin ortasında, fanarın altında nərd oynayırdı. O yan, həmişə əyləşdikləri ağacların altı, görünür bürkündü, ağcaqanad dolmuşdu, onun üçün də masanı bəri, dayanacağı işıqlandıran lampanın altına gətirib, burda oynayırdılar. Mirağa çəliyinə söykənib dayanmışdı. Axşam o, bir oğlanla savaşmışdı. Oğlan nə aparmış, nə dolaşiq vardısa, gəldi Mirağanın üstünə. Mirağa onu yaxaladı, dartsırdı. Hövsələsi yoxdu. Çəliyi qaldırdı, çırpdı oğlanın çıyninə. Oğlan içmişdi, çəkilmədi: "Məni vurursan?! Atam yanında kişi, mənə əl qardırırsan?!"—deyib, gözlənilmədən tübürdü Mirağanın üzünü. Mirağa çəliyi qaldırdı, təpəsinə endirəcəkdi, oğlan duruş gətirməyib götürüldü, Mirağa qovdu. Dayanacaqda saxladıqları itlər də cumdular. Axsayırdı, gördü çata bilməyəcək, çəliyi tolazladı onun ardınca.

Oğlan dolanıb bir də gəldi. Hələ ayılmamışdı.

Maşın dayanacağında üç itdir, bri qancıq, bri tula, böyükleri quyruğu dibdən kəsilmiş sarı köpəkdir.

Həyət dayanacağa çevriləndən şirnikləşib. Gecə saat 2,3-dək kart oynayır, nərd vurur, domino düzürlər.

Gecə çox isti oldu. İndi, gündüz qovaqların yarpaqları azacıq mehdən tərpəşir. Dam-daş qızıb. Küçədə az adam gözə dəyir.

Gün günortadan keçir, hava sərinləmir. Əbrişimlər topa-topa gülləyib; bu ağaclar çox sava, yayın axırına doğru çıçəkləyir. Qurd qapısı—heybət dərəsindən qalxan maşınlar böcəkcə seçilir; arabir, seyrək-seyrək görünür, şəhərə gəlir, şəhərdən çıxırlar. Yalın başında maşınlar günün şoxuna düşüb, əlgüzungüsü təki parlayır.

Damlarda əldəqayırmaya, Daşkənd antenna payaları yəqin, od təkidir, tutsan əlini qarsar. Qovaqların qoynunda tək-tək yarpaq titrəşir, çevrikir, ala, astar-üzləri qovrulur, istidən tincixırlar.

Abşeron bağlarında alt-üst imarətlərdə, səpsərin otaqlarda dincəlirlər. Axşam ər-kışılər şəhərdən dönür; yar-yaraşlı maşınlar magistraldan çıxıb, evlərin arası ilə qum çıçırlara düşürlər. Hündür barılarla qapanmış, uca dəmir darvazalı həyət önündə toxdayıb, tənək-sarmaşıq bürümüş kandara sürülür. Maşınların yüklüyü açılır, oğul-uşaq, nəvə-nüvə gətirilmiş pay-ürüşü içəri daşıyır.

İri, caydaq manqallar alovlanır, qalxan tüstülər həndəvərə sütlü kabab ətri yayır, şən-şux səslər eşidilir. Buz içində şampanlar, əla araqlar... Al-əlvan rənglərilə göz oxşayan televizorlar işləyir.

Yeni burcuylar, biznesmenlər bağ geyimində, şort-alabəzək köynəklərdə gur işıqlı, meynəli təlvarlar altında qurulmuş tennisdə yarışa başlayır, nərd qızışır: tası min... şəş qoşa on min dollar. Xoşbəxt xanımlar, qayğısız balalar videoların önündə istədiklərinə baxırlar.

Kross-antennalar saca bənzəyir, onların içində iç-ciyər, "poxlu qovurma" da bişirmək olar.

Mil, Muğan çöllərində brezent çadırlar od tutub yanır. Ditdili, mözələk neşter təki sancır. Dəyələrin həndəvərində ilanlar dolaşır, qaçqın uşaqlar mələşir, köçkünlər analar zəhər qusur.

Allahın yerdəki naibi-KQB polkovniki qalaça bağında, uca barı arxasında gəzinir. Əynində bircə ağ iştəndi. Onun qapısında hər gün neçə qurbanlıq qoyun kəsilir. Qarnı dizlərinə dirənmiş, pöləş dodaqlarından şirə süzülən, dombagöz dindar, mömənlərlə birgə axşam namazına başlayır.

Televizoru qoşuruq. "Rekord-714"ün geniş ekranında bir müəllimədir, bir də kişi. Alatoran otaqda oturublar. "Günün xəbərləri" eşidilir.

"BU DÜNYADA YAŞAMAQ ALDADICI ZÖVQ-SƏFADAN BAŞQA BİR ŞEY DEYİLDİR".

Gecə bürküdən boğulmuşuq. Səhərəyaxın azacıq külək başlayıb.

Səhər gec yeyirik; yağ, şor, kəmşirin çay, 6 "məmmədəmin" qalib mənim cibimdə. Müəllimə dör-düni götürüb gedir. Çörək, pomidor alıb qayıdır.

Səhər yeməyi başa çatır. Biz yola verərik, qayğı Etibargildir. Müəllimə zəng çalır, bildiyi təki, orada quraqlıqçı. Etibar işə nə yeyib gedib, fasılıyə gələndə nə yeyəcək.

Müəllimə mənim təqaüdümü almaqdan ötrü poçta, özünükünü almaqdan ötrü məktəbə getməli olur. Məktəbdən soraq tutmuşdu, orada təqaüd verirdilər: üç "şirvan", dörd "məmmədəmin".

Ayaqla poçta, oradan məktəbə yollanacaqqdı. Poçtda təqaüdü evlərə gətirən Çingizlə görüşür, pul yoxdur. Poçt rəisi tanışdı, söz verir ki, günortadan sonra, pul gəlsə, bizimkini göndərəcəkdir.

Müəllimə öz təqaüdünü məktəbdən alıb gəlir. Etibargillə danışır. Üç gün qabaq onlara 1 kq ət alıb, onunla dolanırlar. Bildirir ki, axşam gələcək onlara, heç olmasa, bir "şirvan" verər. Etibarın maaşı 5 "şirvan"dı. Onunla dolanmaq olar? Başqa qazancı, gəliri yoxdur.

Gileylənirəm. Elə bilsinlər biz ölmüşük.

Div kəsib suyun başını, elə sümürür, bircə gilə qoymur aşağı gəlsin. Bir dəstə quldur daraşib yeyir, yiğir. Xalq, ziyali qalib yaman günə... Sohasoy, götürhagötürdü. Milyonçu, milyarder olublar. Əlli cür firildaq işlədir, ölkəni talyar, xarici banklara toplayırlar. Bir gün bir qəza baş versə, erməni, rus gəlib lapca Bakını da tutsa, onlara zaval yoxdur. Qaçış gedib, dünyanın harasında istəsələr yaşayacaqlar.

Gün dönür, meh var, dünənki bürkü azalıb, nəfəs almaq olur. Balkon qapısından asılmış narıncı pərdə azacıq yellənir.

Müəllimə Etibargilə yiğisir. Bir "məmmədəmin"ə aldığı iki bozağ yemişin birini aparacaq.

Mən qalib evdə neyləyəcəyəm, heç özüm də bilmirəm. İndi bax, keçmişə yanır, Sovet hökumətinin xiffətini çekirik. Sabaha ümid qalmayıb. Bəlkə O—GÖZLƏNƏN SABAH bu gündən də acıcaqlı olacaq.

Abşeronun səfali guşesi Bilgəhdə, dənizə yaxın həyətlərin birində bir imarət tikilməkdə idi. Uca tağlar qoyulmuş, hamar beton sütunlar qaldırılmışdı. Üstdə otaqlar, salon olacaq, mansard qurulacaqdı. Səhərdən axşama qızığın iş gedirdi. Tikilməkdə olan imarətin içərisində, eşikdə əsgərlər görünürdü. Yaşıl-yarpaq geyimli oğlanlar can-başla çalışır, hərbi maşınlar bir ucdn avadanlıq daşıyıb tökürdü. Döyüşçülər "qara fəhlə" olmuşdular.

Bu imarəti bir OMON polkovniki tikdirirdi. O, Ağdam, Füzuli, Tərtər döyüşlərində ad-san çıxarılmış, qorxmaz, başarılı sərkərdə kimi tanınmışdı. Görəsən, bu sərkərdənin başçılığı ilə bu əsgərlərin qoruduğu kəndlərdə, obalarda indi hansı quruculuq baş almaqdə idi? Oralar ermənilərin əlində idi. Sökür, dağıdır, aparırdılar. Taxtapuşlarını evlərin vertolyotlarla qoparır, götürürdülər. Tikirdilərsə... Ağdamdan Horadızədək bir dərin səngər xəndər qazımışdı ermənilər. Oraya su buraxacaqdılar, heç bir tank, PDM keçə bilməzdi.

Bilgəhdə bağ ev tikdirənin, Badamdarada bundan da uca qəsrlər qaldırılanların ucbatından yüzlərlə kənd, minlərlə ev-eşik alt-üst edilmiş, yurd-yuvalar dağıdılmışdı. Bunlar indi hansı ürəklə burada daşı daş üstünə qoyur, özlərinə kaşanə qururdular.

Bu əsgərlər bu gün, sabah partlayacaq cəbhə xəttində səngər qazmalı, dəmir-beton atəş mövqeləri, sığınacaqlar tikməliyidilər. Yoxsa, Abşeron bağlarında döyük komandirlərinə malikanə ucaltmaqdı onların borcu?!

...OMON başçısı, şan-şöhrətli komandır faciəli halda, öz gülləmizə gəldi. Bilgəhdə ucalan qəsr xaraba qaldı.

Mömünlər yer təpir, alağ eləyir, həyəti çayırdan təmizləyir, ləkləri becəirlər. Mülkün iyəsi, qara-qılçıq, pəzəvəng din başçısının şişmiş gözlərinə qan sağılib. Qanlı kababdan sonra nökər-naiblə dirrik arasında gəzinir, həzmə getsin yediyi saytal tikələr.

Gün qarşı-qənşər evlərin üstə əyilib, batmağa yönəlir. Mömünün başına qoyduğu, ehsanlıq kəllə qəndə bənzəyən çalması yoxdur, əmgəyi dazlayıb.

Manqalda hələ köz var. Mömün tavadakı ala-səkil tikələrdən birini götürür, şışə taxır. Toxdur, gözü doymur, yox elə deyil. Hər dəfə ləyən üstünə əyilib qalxmaqla özü-özüyle məzələnir. Əlindəki şışə baxır: ciyər-ürək parçaları taxılmış şış təsbehə oxşayır.

Mömünlər meynə budaqları sarlaşmış çağlı eyvan öündə başçıları ilə axşam namazına düzürlər.

– Gün batsın, gedim bazara. Ucuzundan tapsam bir kilo mal əti alım. Yarısını aparım verim onlara, yarısı da özümüzün... Bu vurulmuş da gəlib çıxmadi! –təqaüd paylayan Çingizi qarğayı müəllimə.

– Başımıza corab hörür, ziyalıları yaman güne qoyublar. Bəstəkar, musiqiçi, müğənni baş götürüb gedir. Nə çətin işdir, axı. Çox olsa beş Xalq yazıçısı, şairi, on-on beş də gəl üstünə. Hərəsinə ayda iyirmi "şirvan" ver. Nədir, qırx dollar eləyir. Qoy, dolansınlar.

– Vallah, dediklərinə baxma! Onun heylə pulu yoxdur. Olanı da verir, o qədər gəlib-gedən var, onlara xərcləyir.

– Xarici dövlətlərin sözükeçən adamlarına rüşvət verir. Azərbaycanın xeyrinə işləsinlər. Büdcədə belə işlərə pul ayrılmır. Gərək başqa yerdən alsın versin.

Müəllimə getdi, bazara. Bir kilo ət alsın, yollansın "Ayna Sultanova"ya-Ətibargılə. Çıxanda soruşdu: Qayıdım? Dedim, saat yarıma gedib çıxarsan ora, oldu doqquzun yarısı. Necə çatdırıb qayıdarsan?

Qaçaqaç, poçta, məktəbə baş vurub, gəlib uzanılı qalmışdı çarpayıda, apendisit ağrısı başlamışdı.

QALDIM MƏN-TƏK.

Qapıda, balkonda hərdən Məhəmmədi görərdim. Gəlirdi mənim sevimli balam, dünyanın yaraşıığı. Daha görünmür.

Həyətdən nərd səsi gəlir, başlayıblar. Badambar, Heybət batmaqda olan günəş işığı altında parlayır. Yeni Yasamaldan salınmış, təpənin üstü ilə uzanan, Qanlı gölün ayağından dolanan yoldan maşın şütyüür. Hara tələsirlər? Biri olsa idi, indicə, axşamçağı əyləşib, Yasamaldanca enərdik dənizə, Şixa.

Əyləci basıb, zamanın axınıni saxlaya bilməzsən. Budur amansızlıq! Sən-canlı bir insan yox olacaqsan. Övlad-uşaq, nəvələr səndən danışacaq, yad edəcəklər. Sonra onlar da... deməyə qiyıram.

Axşam düşür, hava qaralır. Uca fanarlar erkən söndürülür, küçə qaranlığa gömülüür. Ötüb keçən maşınlardan işıq zolaqları qopur. Saat-8...

Ekranda qaranlıq bir otaq, bir kişi bir qadınla əyləşib. Qadın sıxıntı içinde, boyasız, saçı bomboz. Kişinin başında kasaya oxşayan bir papaq; şlyapanın qıraqlarını kəsib, ortasını qoyub başına. Prezidentin səsi eşidilir. Səs görünməz.

– Buradadir!-deyir müəllimə. Əlini havaya uzadır, boşluqda nəyisə tutmaq istəyir.

Qapı-pəncərə bağlı olsa da, onlar hər hansı maneədən keçir-şüşədən, daşdan. Havada gəzir, otaqda dolaşır. Bizim televizor onu göstərmir. Əkslər, surətlər, mənzərələr... çox şey dolaşır bu otaqda... Daha kim var burada? Telemərkəzin ötürdüyü, göndərdiyindən savayı, başqa varlıqlar, ruhlar dolaşır otaqda. Televizorumuz verilişləri tutmadığı təki, bizim özümüz də bizimlə görüşə gəlmış qonaqları görmürük.

Qonşuda cümə axşamları çadır qurulur. Bir maşın əsgər gəlir, çadırı onlar getirir. Ağlaşma başlayır. Bir arvad ağı deyir, kənd yasına oxşayır. Ölən kimdir?

Üç gündür müəllimə poçtla ictimai-təminat idarəsi arasında get-gəldədir. Mənim təqaüdümü almaq istəyir, pul olmur. Fəxri adıma görə təqaüdə artım gəlməlidir. Baxdılardır, yoxladılar: minimum

əməkhaqqının 50 faizini gəlməlidirlər üstünə. İlahi, Azərbaycanda minimum əmək haqqı 5 min-dir. Bu beş minlə necə yaşasın ailə, insan?

– Yanvardan üzübəri hesablaşalar, bir qədər gələcək üstünə.–müəllimə götür-qoy edirdi.

– Milləti yalanla ovundururlar. Bu da bir üsuldur. Əhalini ümud eliyən bir vəd verirlər. Bununla iki, üç ay ötüşürler. Bu yalan köhnəldikdə, yenisini atırlar ortaya. Kütlənin başını belə qatırlar.

Keçid dövrü! Bəyəm keçid o deməkdir, var-yoxumuz talansın?! Rüşvət, oğurluq bürüsün ölkəni?! Bu mərhələni düzlüklə, adam kimi, vicdanla keçmək olmazmı? Axi, "keçid dövrü" deyib, istər sovet vaxtı, istər sonralar nə qədər aldadıblar bu yazıq milləti!

Avqust yarı olur. Havalara bir qədər sərinləyib. Günlər yel təki əsib ötür. Zaman heç bir mahiyyəti olmayan anlayışa çevrilib.

Kəsək-daşlardan qalaq-hasarlı on-on beş sotluq–elə Cəbrayıldakinka kiçik bir bağ; meynələr qu-ma sərilib, əncir ağacları dillərini sallayıb ləhləyir. İkiotaqlı, bir yiğcamca evciyəz... Əlli-yüz ad-dımlıqda, aşağıda dəniz başlayır, baxdıqca göyərir. Sərin, şoran meh əsir, ağ ləpələr qırırlaraq, cərgə-cərgə gəlir, quma çatır, sorulur. Bir taxt, üstüne bir döşəkcə atıb əyleşmişəm. Səkisine güllər-çiçəklər bitmiş dibçəklər düzülmüş, tənək zoğları sarılmış kiçikcə hovuza baxıram.

Çeçenlər Yeltsinin tacqoyma mərasimini yasa çevirdilər. Birdən, gözlənmədən cumub, doğma paytaxtı Qroznını, Qudermesi, Arqunu ələ keçirdilər. Əhsən belə millətə! Rus imperiyasına diz çökdürür Qafqazın igid övladları!

– Sənin bayramını yasa döndərərik!–dedilər və elədilər.

Moskva radiosu utanmadan deyir: "Çeçen əhalisini azad etməkdən ötrü fəda olmuş döyüşçülərin xatirəsinə matəm keçirir".

Ay vicdansızlar! Budur il yarımdır siz dünyanın gözü qabağında kiçik bir millətin qanını sel təki axıdırsınız, qırıb tökürsünüz dinc əhalini, körpələri. Sizin bombardman-qırıcı təyyarələriniz bir gündə Qroznıya yüz kərədən çox basqın edir, od-alov yağıdırırsınız göydən insanların başına. Nəyə görə?

Sənin nə işin var orada? İstəmir səni! Vəssalam. Əfqanistan dərs olmadımı? Həyasızcasına soxulduñuz müstəqil bir ölkəyə. Əhaliyə min bir əzab verdiniz. Özünüz də ondan artıq qırılıb, biabırçı kökdə, quyuğunuzu qısib qaçdırınız oradan...

O boyda əraziniz var, niyə çekilib oturmursunuz xarabanızda?! Niyə hər milləti istədiyi təki yaşamağa qoymursunuz? Qaniçən köpəklər!

Rus imperiyası və ABŞ–dünyanı qarışdırıran bu ikisidir.

Bizim millət də çeçenlər kimi döyüşə bilərdi, döyüşmüşdü də. Satqınlar, alçaqlar qoymadılar. Nə erməni, nə rus, başımıza nə gəldi, ÖZ BAŞÇILARIMIZ törətdi. Ölkəni şəhər-şəhər, mahal-mahal hərraca qoydular, torpaqlarımızı torq elədilər. İgid, qeyrətli, hər biri elin dayağı olan qorxmaz, qo-çaq oğlanları, zabitlərimizi arxadan vurdular, güdəza verdilər. Görmüşük ki, başçı, sərkərdə düşmənə fənd işlədər, tələ qurar. Bizimkilər özümüzə qənim kəsildilər. Şəhidlər qan ağlayır, şəhid anaları nalə qoparır.

Saat–1, gündüz. "Mayaq" Çeçenistandan xəbər verir. Federal hərbi hissələr (Rusiya) mühasirəyə salınıb. Hər tərəfdən atəşə tutulur. Çeçen döyüşçüləri rus əsgərlərini Qroznıda qırırlar. Rus qoşunlarının arxası yoxdur, boşdur. Çeçenlər onları məngənəyə salıblar. Görürsən, halbuki bütün rus mətbuatı, radio, televiziya bu axır günlərədək elə söyləyirdi, guya çeçenlər möglub olub, silahı yerə qoymağdadırlar. Çeçenlərin Vətən sevgisi enilməzdür: ağılla-başla, ustalıqla vuruşurlar.

Necə qoçaq xalqdır!

Çeçenistanın azadlığı federasiya içində hələ də asılı qalmış Tatarıstan, Başqırdıstan, bir çox xalqları ürəkləndirir. Bu, rus imperiyasının dağılmasının yeni mərhələsidir. Ruslar XI-XII əsrədə harada idilərsə, oraya basılacaqlar. Bütün imperiyaların sonu fənalıqla bitmişdir. Çeçenlər əsarətdə qalmış xalqları AZADLIQ DÖYÜŞLƏRİ-nə ruhlandırır, İNAM verir.

Əvvəlcə dünya kommunist hərəkatı çatladı, parçalandı. Sonra "Sosialist ölkələri" deyilən birləşmə səkibüdü. Hər biri öz əli, öz başı. Daha sonra SSRİ çökdü. Hər xalq, hər respublika istiqlal qazandı. Son mərhələ Rusyanın Federasiya adı altında hələ də əsarətdə saxladığı millətlərin—ölkələrin ayrılmağı olacaq. Azadlığa çıxmış xalqlar yüz illərdən bəri çəkdikləri zülmün, günahsız qanların hayifini alacaqlar.

Ermənilərə də bir tarixi ibrət dərsi veriləcəkdir. Qəti və amansız olmaliyiq...

Nə vaxt radionu açırsan—"canlı yayım". Bu nədir? Verilişlərin az qala yarısı artist məclisi, müğənni söhbətidir. Ölkənin neçə-neçə əndişəsi qalib qıraqda, bunlar da başlayıb filankəs belə çalır, filan belə oxuyur. Boşboğazlıq, naqqallıq!

"Ey mömənlər, öldürənlərin qisasını almaq taleyinizə yazılmış yazıdır. Hürrə-hürrə, köləyə-kölə, qadına-qadın".

"Ey ağıl iyələri, qisas alırsınızsa, yaşayırsınız deməli".

"Təcavüzkarları sevməz Allah. Harada yaxalasanız, öldürün onları, sizi çıxardıqları yerdən, siz də çıxarıın onları. Fitnəkarlıq adam öldürməkdən daha betərdir". Quran, "Baqara" surəsi, 178, 179, 190, 191-ci ayələr.

Çeçenlər müsəlmanlıq tarixində ad qoyur, NAMUS və VƏTƏN yolunda çarşıdır, candan keçirlər. Rusların 146-ci moto-atıcı polkundan-təkcə bir polkdan 196 nəfər öldürülüb, 300 yaralı, 81 itkin. Bu həmin polkdur-federal qoşunlar Çeçenistani tərk etdikdə Qroznıda qalacaqdı.

Prezident təhlükəsizlik komissiyasının katibi Lebed İckeriya hərbi qərargahının başçısı Aslan Məşətovla görüşüb: guya, 95 faiz razılığa gəliblər.

— XX yüz ilin axırı, XXI-in başlamağı ilə MÜSƏLMAN-TÜRK dünyası yenidən dirçələcək, Yer üzünün ən güclü birliyinə çevriləcəkdir. Qərbin hökmranlığına son qoyulacaq. Müsəlman millətləri qarşılıqlı sevgi və qardaşlıq duyğuları ilə yüksələcəklər,—deyir aq-qara ekrandan kişi.

Quyruq doğdu, havalar sərinlədi. Külək əsir, payız həniri duyulur. Külək ağaclarla dinclik vermir, özü görünmür küləyin, qovaqlar için-için burulur, xəzan yellərinin görünməz nəfəsilə soluxur...

Akasiyalar lopa-lopa gülləyib, yayın sonuna doğru çiçəkləyib. Külək çiçək sovurur, torpağa səpir. Yasamal öruslərində, quraqsımiş yallarda otlamağa bir şey tapmayan qoyun-quzu həyətlərin çəpəri diblərinə, cığırlara, ağacların həndəvərinə tökülüb ağarışan əbrişin çiçəklərinə daraşır, torpağın üzünü yalayır, dil çalıb ləçəkləri torpaqdan götürür, qırır.

Ağəəmi qardaş tikilib başa gəlməkdə olan məscidin önündə, yolda bir daş qoyub oturub. Məscidin minarəsi yarımcıq qalıb, oradan armatur şivləri puçurlayıb çıxıb. İşləyir müsəlman məbədi. Hər gün əzan verilir—mikrofonla, dualar oxunur, altda, aq şəbekəli pəncərələrdən içəridə işıqlar yanır. Məscidi Türkiyeli qardaşlar qurmuşlar.

Ağəəmi qardaş oturduğu daş kətilin üstünə bir parça qardon qoyur, "Teksun" qutusundan qoparılib. Kişinin qıcıları, dizləri ağrıyır. Deyirəm ona Şix xəstəxanasına getsin. Orada on beş-iyirmi vanna götürsə xeyiri olar, güclü sudur. Oraya "putyovka"ni haradan alsın, necə? Ötən müharibədə, daxili qoşun hissələrində vuruşub. Yaralanıb, əlində sənədi yoxdur. Olmuşdu, təminat idarəsində itiriblər. Kökü hərbi qospitalda olmamış, qospitalsa çoxdan ləğv olub, arxiv haradadır bilinmir.

— Bir qoyun ver, nə sənəd istəyirsən versinlər!—deyirəm.

— İkisini verərəm. Düzəlmir.

Ağəəminin on qoyunu var, uzunorta, boy-buxunlu, sağlam heyvanlardı. Darişiblər məscidin qənşəri, kər-kəsəkli yamacda yağlıvən, sırkan, pərpətöyüñ kollarına.

— Bizim qoyunlar bunları yeməz.

— Yeyər—deyir.—Ac qalsa yeyər.

İki də əmliyi var.

— Əkiz deyil,—deyir—Biri o birindən üç gün sonra doğulub. Uşaqlar elədi: qoyunu tutdular qoç atıldı. Qoçu qonşudan xahiş eləyib qatdım qoyuna. Qoyun qoça gəldi.

Məsciddən axşam əzəni verilir: "Allahu əkbər!".

Xankişi toyuqları ambara kişləyir. Yüz əlli qoyun, dörd camışı, iki inək. Alt-üst ev... Hamısı qaldı Zilanlıda. Qubadlı üç gün kimsəsiz qaldı, bizimkilər—qoşun çəkilib getdi, ermənilər girmədi Qubadlıya, Xankişinin heyvanları örüşdə, erməni tankları göründü... Biçənəkdə bir topçu əsgər, çayın qırğıında, sığınacaqda idi, görür: dikin başına iki vertolyot gəldi, endi. Düşdülər, oradan həndəvərə göz gəzdirir erməni vertolyotçuları. Topçu oğlan usta idi, lüləli silahların dilini yaxşı bilirdi. ZPU ilə nişan aldı, vertolyotun birini ilk atəşlə vurdu. Yanğın baş qaldırdı, ikinci vertolyotu da vurdu. Üçüncü "circirama" göründü, onu da vurdu qoçaq, quyuğu qırıldı, özü də yerə düşdü. Bu üçüncü—quyruqsız vertolyotu sonra Bakıya gətirmişdilər, görk üçün göstərmışdilər. İndi o igid hardadır, Xankişi bilmir...

Baxımsız qalmış yeni parkın ayağında bir iri bina tikilməkdə, yarımcıq qalmışdı. Üst otel, alt sauna, camaşır, kürə-çörək olacaqmış. Bu mülkün iyəesi Yelmardi. Yelmar iş adamı, cavan, yaraşıqlı oğlandı, Xankişinin yerlisi. Kəndində, respublikada xeyriyyə işlərinə baş qoşurdu. Bir avtomobil biznesində diller, ara düzəldən o, idi. Avtomobilləri Cənubi Koreyadan o, gətirdir. Pulları da—yüz əlli milyon dollar onun vasitəsilə Koreya şirkətinə çatmamış. Daşkənddə, qonaq evində arvadı ilə yatdıqları otaqda hər ikisi qazdan boğulub öldü. Bu, qəsddi. Öldürdülər. Necə olə bilər, onlardan bu yanda, aralı, ayrıca otaqda yatmış sürücü-şofer də ölmüşdü.

Yelmarın qəbri Yasamal qəbristanında, gırəcəyə yaxındı. Çəhrayı mərmərlə tikiblər: özü və arvadı-ciyan-ciyanın heykəl.

Tikinti yarımcıq qalıb, Xankişi buranın qarovulu-keşikçisi. Ailəsi Yasamalda "avarıynı" evdə qalır. Toyuq saxlayır, on toyuğun heç biri yumurtlamır, iki də xoruzu var: biri səmənd, o biri ları. Bəs, bu şeşə xoruzlar nə iş görür?

– Toyuqlar siftə yumurtladılar, sonra yoxdur.

– Quşçuluq fermaları–broylerlərdə toyuqları aldadırlar. Gündə iki dəfə yumurtladırlar. Necə? İsləqləri söndürürlər, toyuqlar elə bilir gecə düşdü, sonra yandırırlar, quşlar elə bilir yeni səhər açıldı; bir gün əvəzinə iki gün–ışığın sayasına. Onlar da...

Xankişinin ağılna batmir. O, heyvanın dilini yaxşı bilir, həm də dəyirmənçi olub. Dəyirmən hər iliş-girişin bilir: təkbaşına daş düşürsün, o ağırlıqda daşı dişəsin, paya ilə həsləyib yerinə oturtsun; dənnik, çağ-çağ, nov, şərəfə, pusk, təvərə, mundar... Diribaş, çevikdi. Əsgərliyi Gür-cüstanda, Türkiyə sərhəddində keçib. Orada da başı çəkib. Ayı dərisinə girib, hərbi hissəyə əsgər oğurlamağa gələn demə, hissənin öz zabitlərindənmiş. Xankişi postda, gecə qaraulda imiş, şəklənib, duyubmuş. Busub, hər ikisini avtomatla vurub.

Parka baxan yoxdu, su boruları pas atıb, ağacların dibi daş bağlayıb.

– Elə bu parkidaca tapşırarlar sana, baxarsan, suvararsan.

– Yiyəsizdir,—deyr zilanlı qaçqın.

Ağəəmi kişi hərdən gəlir Xankişinin "məhləsinə". Beynəlxalq hadisələrdən, yoxsulluqdan, çörəyin qiymətinin artmağından, prezidentin görüşlərindən, "sobes"dən danışırlar.

Ağəəmi deyr: "Mən tatam".

Məsciddən axşam əzəni səslənir: "La-ilahə-illəllah!".

Nə Ağəəmi, nə Xankişi namaz qılmır, salavat çevirmir. Əzəncin mikrofonla səslənən sədasına da qulaq vermirlər. O dünya ilə işləri yoxdur. Xankişinin bircə nigaranlığı var: Torpaqlar nə vaxt qaytarılacaq, Zilanlısı bir də görəcəkmi?

Ağəəmi həm də bənnadır. Türkər tikintiyə yararlı, yorulmaz fəhlə götürür, 200, 300 dollar verirlər. Ağəəmi Yasamal kommunal idarəsində işçi sayılır, divar hörür, səki düzəldir. Qoyunlar aralanır, məscidin daşla hörülülmüş enişdəki həyətinə yönəlir. Ağəəmi

qardaş yerdən bir kəsək götürüb, heyvanın qabağına atır, qaytarsın geri. Sonra özü qalxır, ağacı fırladaraq gedir.

– Malik müəllim!—Qiyamət qopanadək insanın cəsədi torpağın altında qalır?

– Bəli.

– Bəs, son anda, son nəfəsdə, insanın ağızından çıxan can, onun ruhu haraya gedir, haralarda dolaşır?

– ...

– Cənnətə gedən cəsəddir, yoxsa ruh? Əti-qanı olan canlı insan deyil, ruhdursa, onda Cənnətdə vəd olunan naz-nemət, yemək-içmək, xurma, banan, hər cür meyvə... qüdrət halvası və bildirçin əti... iri gözlü hurilər, "sədəf içində inciyə benzəyən" kənizlər-xidmətçilər, bal gölləri, şərab çayla-

rı kimdən ötrüdür? Allah insanı özünə bənzər yaratmışdır. Yemək-içməklə yaşamaq dünyası—bu dünya əyləncə və oyundan başqa bir şey deyil. Allaha bənzədikcə, ona yaxınlaşdırıqca, insan dünyəvi ehtiyaclardan qurtulur, cismlikdən çıxır: yemir, içmir, törəmir; Allah kimi o da görünmür. Belədirmi?

"And cənnətlərinə girər onlar. Qızıldan bilərzik taxarlar, incilərlə bəzənib düzənərlər, ipək paltarlar geyərlər orada".

– "Fatır" surəsi. 33-cü ayə!—dedi Malik müəllim.

– Halbuki: "Ey Adəm oğulları! Ayıb yerlərinizi örtəcək geyim göndərdik, üstünüüzü bəzəyəcək əlbisə göndərdik sizə. Bunlardan üstündür taqvadan geyim".

– "Ərəf" surəsi, 26-ci ayə.—dedi Malik müəllim.

– "Məlum ruzilər gözləyir onları. Meyvələr... Möhtərəm kimsələrdən sayılır onlar, nemət cənnətlərində, taxtların üstündə üzbeüz əyləşərlər. Qədəhlərlə hər birinin başına dolanarlar. Qədəhləri arxlardan doldururlar. Ağappaq bir içkidir bu, içiləndə ləzzətlidir, başağrısı verməyir, ağlı başdan çıxarmayır. Yanlarında irigözlü qadınlar var, yalnız öz taylarına zillənmiş baxışları. Əl dəyməmiş yumurta sayaq bəmbəyazdırılar. Dünyadakı işlərdən danışar bir-birinə cənnətdəkilər".

– "Saffət" surəsi, 41-51-ci ayələr.

Malik müəllimin gözü süfrədəki nimçələrdə idi, amma cürbəcür qəlyanaltı, salat, plastik şüşələrdə naringi suyu, "Borjom"u ele bil tutqun görür; süfrədəki nemətə baxıb düşünür, yadına salırdı yox, əzbərdən bilirdi. Orasından darıxırdı, burada masanın başında əyleşmiş iki üləma bu öcəşləriyle qalanların, uşaqların iştahını korlamazları?

– "İri gözlü cənnət hurilərilə onları taylaşdırırıq. Arxayın-arxayın hər cür meyvədən istəyib yeyə bilərlər burada. DÜNYADA DADDIQLARI O İLK ÖLÜMDƏN SONRA BİR DAHA DADMAZLAR BURDA ÖLÜM".

And olsun əsdikcə əsən yellərə, and olsun yağış yüklü buludlara, and olsun su üstə sözən gəmi-lərə, and olsun hər şeyi bölüşdürüb-paylaşdırın mələklərə, sizə vəd edilənlər doğrudur".

– Quran, "Zəriyət" surəsi, 1-5-ci ayələr.

– Göründüyü kimi, Malik müəllim, cənnətdəkilər eynilə bizim burada bu dünyada kef çəkənlərin kefini çəkirlər... Hətta sekslə də məşğul olurlar.

Mən, Malik müəllim, Ruhların taleyini düşünür, onları arayıram. Bu dünyadan köçən ruhdur, yoxsa can-bədən? Oranın təsvirində belə görünür, canlı bədən üçün hər şey, hər nemət hazırlanıb. Belə isə, deməli, canlı, maddi bədəndən gedir söhbət Quranda. Lakin mən buna inanmırıam. Mən oraya yalnız insanların ruhunun köçdüyüünə inanıram və bütün axtarışlarım da bu yönədir. Əgər o gözə baxsaq, Quranda təsvir olunan Axırət yaşayışının cismani deyil, ruhani-ilahi olduğu rəyinə gəlsək, onda mənim araşdırduğum təki, ruhların taleyi barədə mövhumi olsa da bir soraq almış olarıq. Halbuki belə deyil, Qurana görə cənnətə gedən canlılardır və bunun belə olmayı da gerçəkdənsə, xəyalə bənzəyir. Bizi çəşdirir, inamsızlaşdırır.

Mən Sizə bunları söyləmək istəyir, cavabınızı öyrənmək istərdim. Bir şərtlə: "Hər şey onun əlin-dədir!" deməyəsiniz.

Oxuyuram: "Olacaq oldumu, heç kəs daha dana bilməz olacağı. Alçalan kim, ucalan kim o zaman. Elə ki, yer titrəm-titrəm titrədi, elə ki, dağlar dağım-dağım dağıldılar, toz-dumana döndülər, o zaman üç dəstəyə bölünərək ayrılaqsınız: əməl dəftəri sağ əldən verilən kimsələr-xoşbəxtidir bu sağçılar. Əməl dəftəri sol əldən verilən kimsələr-nə bədbəxtidir bu solçular. Və yaxşılıq ələməkdə qabağa düşən kimsələr-Bunlardır Allah-a daha yaxın olanlar, nemət cənnətlərində

qərar tutanlar. Zər-ziyətdən düzəldilmiş taxtların üstündə qərar tutmuş onlar. Üzbəüz əyləşmiş onlar. Qocalmayan cavanlar dolanar, onların ətrafına. Əllərində şərab bulağından doldurulmuş qədəhlər, lüləksiz kasalar, guzələr. Nə başağrısı verəndi, nə də ağılı başdan çıxarındı bu şərab. Dolaşar bu cavanlar cənnət əhli içində, əllərində onların seçib istəyəcəyi meyvələr dolu qablar, meyl salacağı quş əti dolu qablar. İri gözlü huriilər var orada".

Hörmətli Malik müəllim! Mən bütün bunlarda, Cənnət diyarında bizim bu dünyada harınların, varlıların, pulluların yaşadığı həyatdan artıq, fərqli, İLAHİ BİR MƏNZƏRƏ görmürəm. Hamısı buradakılardır, burada—aqibətdə olanlardır, sadəcə köçürülüblər o dünyaya. Həm də, diqqət etsən görəcəksən ki, orada da ayrı-seçkilik var, günah işlətmək, cəzalanmaq var. Özü də, bizim "leç-komissiya" təki orada da iki, üç dərəcəlidir təchizat:

Bir fikir verin:

"...Üzlərinə açılar qapılar. "Salam olsun sizlərə, xoş gəlmisiniz. Buyurun içəri. Əbədilik qalacaqsınız, orada,—deyir onlara CƏNNƏT MƏMURLARI". Həmd olsun Allaha, gerçəyə çevirmiş bizə verdiyi vədi, bizi cənnət torpağına varis eləmiş. Cənnətin harasında istəsək qala bilərik. Əməlis-salehlerin ecri nə gözəlmiş!" deyər onlar. O zaman görərsən, ərşî hər tərəfdən dövrəyə almış və həmd oxuyur Rəbberinə mələklər. Artıq hamının işi haqq ilə həll olunmuş. Həmd olsun Allaha, aləmlərin Rəbbinə deyər mələklər". "Zumər" surəsi, 73-75-ci ayələr.

- Hafızsənmiş Sən!-Malik müəllim heyrətləndi.
- Qüdrət halvası necə olur, Malik müəllim?

O, süfrəyə göz gəzdirdi, o halvardan olmasa da, ona bənzər bir yeməklə anlatsın.

- Bildirçin əti yemisənmi?

Onun külrəngi, ariq sifətindən bir istehza ötdü:

- Bəli, Quranda bu yeməklərin adı çəkilir, cənnətə gedənlər üçün. "Qüdrət halvası" ilə bildirçin əti göndərdik onlara göylərdən"—deyilir.
- Nə mənada "qüdrət"?

Qonaqlar yeyir, şərbət, su içir, arabir bunların söhbətinə də qulaq verirdilər. Guya, söhbət də bir yemək növüydü.

Malik müəllimin zövcəsi kafedra müdürü, ilahiyyatçı alimin ilişdiyini görüb, oradan, süfrənin aşağısından qoşuldu:

- Qüdrət halvası!..

Mənim qızımın taxsı idi: cənnətin bir xörək növünü heç olmasa bənzərliyilə yada salan bişmiş yoxdu süfrədə.

- Bütün dini kitablar, eləcə də Quran ilahi aləm üçün yox, Yer üçün yazılmışdır. İnsanları nəfs əsiri olmaqdan qurtarmaq, haqq və ədalətlə yaşamağa yönəltmək qayəsi daşıyır. Gerçək dünya, ömrün gödəkliyi insanları daha artıq hərisləndirir, acgözlük, qazancırlıq baş alır. İnsanları nəfs şıltığından qurtarmaq, naqışlıkdən çəkindirmək, alçaq həvəslərdən daşındırmaqdan ötrü, bu dünya qəsdən gözdən salınır, "gəldi gedər", "oyun", "boş əyləncə" adlanır. "Bu dünyada yaşamaq aldadıcı zövq-səfadan başqa bir şey deyildir". "Əl-i-İmran" surəsi, 3-cü ayə.

Malik müəllim! Əgər bu dünyada çəkilən kef, yeyilən ləziz xörəklər boş-puçmuşsa, onda niyə müqəddəs Cənnətdə, Axırət dünyasında insanlar üçün eləcə bunlar vəd edilir? Burada görə bil-

məyənlərə, tapa bilməyənlərə o dünyada çatacağı söylənir. O dünya bu dünyada insanları pis əməllərdən çəkindirmək və umudlandırmaqdan ötrü uydurulmuşdur. Kitablardan, hadisələrdən belə çıxır: o dünya bu dünyanın ödənci təki göstərilir. Burada çatmayanların, çatışmayanların Cənnətdə veriləcəyi, Yer üzündə ədaləti, düzlüyü, haqqı, yüksək sıfətləri, təmiz əxlaqi yaşatmaqdan ötrüdür.

Malik müəllim dedi:

- "Bir kimsəyə qiymayan, yer üzündə pozğunçuluq yaymayan adamı kim qətlə yetirirsə, sanki bütün insanlığı öldürür, o. Kim ölüməndə qurtarırsa elə adamı, sanki bütün insanlığa həyat verir". "Məidə" surəsi, 37-ci ayədir!
- Eləcə, bizim otuz yeddiyə də elə bil işarə vurulur.
- Quranda çox işarələr var. Görünəndən qat-qat dərin mənalar var.

O yandan Malik müəllimin zövcəsi və Yaqtun molləvəzi qaynanası birgə dilləndilər:

- Quranın mənasını yalnız Allah yoza bilər!
- Elədir!—Malik müəllim bu ayəni də oradan gətirə bildikləri üçün zövcəsinə, bacısına gülümşədi. O, Qurani-Kərimin ərəbcəsi—əslindən söyləyir, oradaca türkcəyə çevirirdi. Orxan, yaşıdları Malik müəllimin söylədiklərinin mənasını anlamsalar da, səsi, sözləri boğazında qaynadaraq deməyi-lə əylənirdilər.

Orxanın əmisi Mayısın gözü və əli süfrədə idi. Cənnətdə sadalanan yeməkləri burada, qardaşoğlu, balaca Orxanın adına açılmış məclisdə süfrədə arayır, tapır, yeyirdi.

İlahi bir kitab sayılan Quranda əməli salehlərin gedəcəkləri Cənnətindəkinə bənzəyirdi Yaqt xanımın düzəldiyi süfrədəki nemət. Hətta banan da vardı, nar da. Ləvəngi-qasqaldaq da bişirilmişdi, bu da elə bildirçin ətinin tamını verirdi.

Mayıs yeyir, arabir başını qaldırmadan bu yana göz qoyurdu. Cantaraq oğlandı, yaxşı iştahı vardı. Diribaşdı, yanacaq məntəqəsində işləyirdi. Tutaş kiprikləri arasından baxan zil qara, iri giləli gözlərindən od yağırdı. Məclisdə içki yoxdu, mömün valideynlər, eləcə də bizim kürəkən içmirdi. Mayıs yeri gələndə ürəyi istəyincə içəndi. Süfrədə içki çatışmazlığının hayifini yeməklə ödəyir, yedikcə yeyirdi.

Axırda bu müəllimlərin söhbətinə qoşulub dilləndi:

- Bilirsiniz nə var? Əgər bu dünyada özün, ailən üçün yaşayış qura bilmisənsə, ev-eşiyin, qa-zancın, xərcləməyə pulun varsa, elə Cənnət budur!—Az qaldı desin: "Cənnətin yolu benzokolon-kadan keçir!"

Malik müəllim bacıoglunun söylədiyini, dini dansa da, bəyəndi:

- "Haqqı xəyal ilə qazanmaq mümkün deyil". "Yunus" surəsi, 32-ci ayə.
- Peyğəmbərlər cənnət-cəhənnəmin varlığına inandırmaqdan ötrü onları anlayacaqları dəlillərlə başa salmaq istəmiş, Axirəti, Aqibət—maddi dünyanın gerçekliklərlə təsvir etmişlər.

Bəlkə, iş başqadır.

Elə onların özlerinin də Cənnət-Cəhənnəm anlayışları həmin səviyyədədir. Onlar, əsl inananlar da ÖLÜM-ü ömrün sonu, sarsıcı hadisə təki qarşılımışlar.

"...Aışənin fəryadı Peyğəmbərin ölüm xəbərini Mədinəyə yaydı. Bütün şəhər əhli məscidə axışdı.

Ömər tökülüşüb gələn camaatı inandırmağa çalışırdı ki, Məhəmməd vəfat etməyib. O da Musa peyğəmbər kimi Allahın dərgahına merac edib və tezliklə qayıdacaq! Ömər deyirdi: "Hər kəs dili-nə gətirsə ki, Peyğəmbər vəfat edib, qılıncdan keçirrəm!"

Lakin Əbu Bəkr Aişənin otağına girib, Peyğəmbərin həqiqətən vəfat etdiyinə əmin olduqdan sonra Öməri sakitləşdirməyə tələsdi.

O toplaşanların qarşısına çıxıb dedi:

– Camaat! Hər kim Peyğəmbərə sitayış edirsə, qoy bilsin: Peyğəmbər vəfat edib, ancaq bizim sitayış etdiyimiz Allah əbədidir!"

Peyğəmbərin bu yalan dünyadan əsl dünya—Axırətə keçməyi niyə axı, onun ən yaxın adamlarını bunca sarsıtmalıymış. Onun ki, Cənnətdə yeri hamidan əzəl hazırlıdı.

Beləliklə, Cənnət də, Cəhənnəm qorxusu da insanları pis əməllərdən çəkindirmək, yaxşı, xeyir-xah yola gətirmək üçün uydurulmuşdur. Bəndələri itaətə gətirmək, təbliğat—ALDATMAQ-dır.

"Düşünüb daşınşınlar deyə belə-belə bənzətmələr deyirik insanlara" "Haşır" surəsi, 21-ci ayə.

Nə yeri, nə günü bəlli olmayan Cənnət dini kitablarda Qiyamət gündündən sonra vəd edilir. Qiyamət nə zamandır, o da bilinmir. Ən başlıcası: Bu, gələcək inandırıcı və şirnikdirici, nağd, şəksiz olsun deyə, əslində GƏLƏCƏK felilə təsvir edilməli olduğu halda, "Quran"da indinin baş verən hadisəsi kimi danışılır: gələcək zaman şəkilçisi sezilmədən indiki zamanla əvəz edilir. Beləliklə, gələcək, gerçək təki göstərilir.

Belə çıxır ki, Cənnət, Cəhənnəm Qiyamət qopanadək varmış, orada yaşayırlar. Kimlərdir onlar? Qiyamət qopanadək, hər bir kəsin haraya göndəriləcəyi aydınlaşanadək, artıq giriblər oraya; orada naz-nemət içində kef çəkməkdəirlər. Məgər, oradəmi "növbəsiz girmək", görüm-baxım, "sa-hə müvəkkili ilə tanışlıq" işləyir?!

Mən əbədi dünyaya cism, sür-sümük, ət qanla yox, RUHUN VARLIĞI-nda inanmaqdayam.

ÖLÜM ANI Quranda belə təsvir olunur: "Bir kimsə canını tapşırın zaman baxa-baxa qalırsınız. O zaman biz ona sizdən yaxınıq. Ancaq bunu bilməzsiniz. Buna inamınız yoxdursa və doğru sözlü, düz əməlli kimsələrsiniz əgər, di qaytarın görüm, necə qaytarırsınız onun ÇIXAN RUHUNU. Canını tapşırın kəs Allaha yaxınlardan olarsa rahatlıq, gözəl-gözəl ruzilər, nemətli cənnət gözləyir onu".

"Vaqiə" surəsi, 83-89-cu ayələr.

İNDİ reanimatorlar bədəndən ayrılan RUH-u qaytarır. Öləmkədə olan insan özü, ruha çevrildikdən sonra həkimlərin onun cismini bu dünyaya necə qaytardıqlarını görmüşdür; canlı dəlil, elmi sübutlar var. Daha sonra bizi düşündürən budur: ÇIXAN RUH kimdir? Hara gedir? Onun—Ruhun taleyi necə olur? Qiyamətədək cəsəd torpağın altında qalıb gözləyirsə, bəs, qeyri-maddi Ruh haraya gedir, hansı məkanının, məkansızlığın sakini olur?

Bu suallara ilahiyyət, dini kitablar aydın cavab vermir.

Ruh qüdrətlidir. Onu "yer ağlı" ilə qavramaq olmur.

Həyətdəki dayanacaqda yalnız gecələr maşın saxlanır. Səhər gəlib aparır, bir də gecələr gətirirlər. Gündüz dayanacaq boşalır, qonum-qonşunun beş-üç avtosu saxlanır, bir də "Patrul" firma maşını dayanır. Gündüzlər dayanacaq keşikçiləri boş qalır. Odur, boy-buxunlu, qürümlü, çəhrayı-sifət oğlan özlərinin quraşdırıldıqları kürsülü köşkə girir, köhnə, qırıq-qırıq şüşələr arxasında görünmür. Mirağa kişi bazardan qayıdır, əlində torba, bir əlində çəlik. Oğlundan gileylənir: "Məndən pul istəyir, təzə kostyum istəyir, Restorana getmək könlündən keçir... Dili Lal kimidir, ağızdan çox əli ilə danışır. Qoydum işə, atıb gəldi. Pul istəyirsənsə, qazanmaq istəyirsənsə, gərək işləyəsən, çalışasan. Yatır evdə. Deyir mən heç yerə çıxmayağam bu otaqdan!.."

Mirağanın oğlu nə qədər qalacaqdı dörd divar arasında? Cavandı, könlündən çox şey keçir. Məhlədəki o biri cavanlar da girlənirlər. Gah köşgə girir, gah baş küçəyə çıxır, dolanır, avara qalıqlar.

Səhərdən axşama, boş qalmış dayanacağın ortasından adamlar keçir. Tələbələr, bir də yaxındakı universitet yataqxanalarında yerləşmiş qaçqınlardır. Gözəl qızlar, gəlinlər ötür, baş küçə Şərif-zadəyə çıxır, bazara, dükana yollanırlar. Qaçqın qızlar şəhər dəbini götürməkdə, qadınlar özlərini sahmana salmaqdadırlar. Mal-heyvandan canları qurtarıb, pambıqbecərmək yox, taxıl arıtlamaq yox. Nə bağ, nə bostan, odun-ocaq, kermə yapmaq, alaq çəkmək. Yox, bunlar qaldı orada, tərk etdikləri obalarda, yurd'larda. İndi, kəndin ağır işinə gedən vaxtı burada, adam arasında üz-göz-lərinə, əyin-başlarına, tapsalar, sərf edirlər. Yeniyetmə qızlar şəhərdəkilərdən seçilmir, hələ desən onları üstələyiblər; axşam televizorda nə cür saç görsələr, onu götürür, hansı geyim desən ona oxşadırlar. Yerişləri də dəyişib.

Yataqxana otaqları, mətbəx, tualetdə yaşayır, buradaca nişanlı tapır, ərə gedir, yataqxanada məclis qurub toy da vururlar. Dörd il. Bu dörd ildə çəğaları da olub. Ayaq açıb, pilləkanlarda qum təki ağnayıb artırılar yurdsuz tifillər. Onlarda daha dədələri, nənələri təki yurd, Vətənən anlayışı kökündən yoxdur. Vətən-Yasamal, pilləkan qatları, bazarlar. Vətənsiz balalar, atasız biclərə oxşayırlar; gözlərində, sifətlərində də qatışlıq var. Bu tifillərin məscidləri də var, qaçırlar məscidin asfalt döşənmiş həyətinə.

Mənim rəhmətlik dostum taksisürənin oğlanları da dayanacağa ortaqlıqlar. Özləri də öz həyətlərində bağça becəriblər. Atalarının əkdiyi qızıl güllər qalxıb, kol bağlayıb, gözəl güllər açır, ətir saçır. Həyətin çəpəri yanında bir quşxana da tikiblər. Göyərçin saxlayır, quşbazlıqla əylənirlər. Azmaz qazanırlar dayanacaqdan.

Bunlar, bəs, bu subaylar ərgən ehtiyacını necə ödəyirlər? Onların gözü önündən qəşəng qızlar, canlar nazlana-nazlana ötüb keçir; sataşmaz, dəyib dolaşmazlar bizim məhlə uşaqları. Baxmaqla da doymaq olmur.

Bu həyətin o yanı, aspirant yataqxanasının bərisində "Bənövşə" restoranıdır. "Mersedes", "Pejo", "Dayvo"larda elə bunlar yaşda ərgənlər, kişilər gəlirlər yeyib içməyə, kefə, ləzzət almağa. Bunların həsrət qaldığı eyş-işrət oradaca, küçənin o tayındadır.

Görəsən, bunları o dünyanın varlığına, burada tapmadıqlarını o dünyada tapacaqlarına inandırmaqdan savab iş olarmı?

Bir gün enərəm həyətə. İndiyədək yovuşmadığım köşkə baş çəkərəm: " -Darıxmayın! –deyərəm. –İnsan öldükdən sonra onun ruhu yaşayır. Əsl həyat, əbədi xoşbəxtlik ruhlarınkıdır. Sizi bu dünyadakılara nəsib olandan qat-qat gözəl yaşayış gözləyir".

Mən ruhun varlığına gözlə görünən bu aləmin gerçekliyindən artıq inanmaqdayam.

Malik müəllimdən bir söz də soruştacaqdım:

– Qiyamət qopanda bütün məxluq ayağa qalxacaq. Bəşər yaranandan indiyədək yer üzündə nə qədər insan olub ölübsə, hamısı qalxacaq. Başlayacaq sorğu-sual və göndəriş. Bu, trilyonlarla insanın əməl dəftərinə baxmaq, yoxlamaq, sorğuya çəkmək, yerini ayırd etmək, daha sonra onları Cənnətə və Cəhənnəmə yollamaq... Orada xidmət. Bütün bu işləri görməkdən ötrü nə qədər məmür, sorğuçu, bələdçi lazımdır. Göndəriş məntəqəsində bunca əməkdaş varmıdır? Onlar bu işin öhdəsindən gələ biləcəklərmi?

Daha sonra bir şeyi də öyrənməliydim: Cənnət-cəhənnəm məmurları orada, Qiyamət gününü gözləməkdəirlər. Biz gedənəcən onlar oranı urulamaz, süng eləməzərlər?

Balaş müəllimin ölümündən sonra yoldaşlar aylarla biri-birini görmürlər. Asif heç görünmür. İstiqanlı, bacarıqlı oğlandı. Mühəndisdir. On il yatıb gəldi, sexi vardı. İndi "sexovşıklar" cəmiyyətin aparıcısı, sayılan zümrədir. İki kərə infarkt keçirib. Əynində "adidas" – idman geyimi, ayaqlarında krossovka. Görüşürük.

– Görünmürsən? – qıvrıqdı, qamçı təki, qayışbaldır, çevik.
– İki aydı yoxdum.
– Harada idin?
– Türkiyədə.
– Xeyir ola?
– Üçüncü infarktdan sonra Alman-Türkiyə kardioloji klinikasında operasiya elədilər.

Gödəkçəsinin yaxasını yuxarıdan aralayır. Sinəsində bir qırmızı çərtik-cızıq seçilir.

– Hər şeyi özüm gördüm, ekranda baxirdım. Damarın bir yerindən qan keçmirdi, tıxanmışdı. Ayağımın damarından kəsib, ürəyimə caladılar. Beş saat çəkdi operasiya. Beş saat ürək bədəndən ayrıldı. Üç gündən sonra dedilər. İstəyirsən, qaç, tennis oyna! – özü baxır sinəsinə: – Tikış qoymurlar. Yapışdırırlar operasiya yerini, –sinəsində yapışqan izi qalmışdı.

Həmişə maşını olub, indi də var: "Jiquli"dir, saxlanıb orada, qarajların qabağında.

– Dünən bütün gecəni dişimin ağrısından yata bilməmişəm. Alt-üst bütün dişləri qızıldır.
– Türkiyədə dişlərini də düzəltdirəydin. Orada dabankeş təki damağ qoymurlar, nəfəs də ala bilmirsən.
– Çox baha idi, gücüm çatmadı.

Ürək operasiyasına xeyli xərci getmişdi: qırx min dollar. Dustaqlıqda evindəki təki yaşayıb, istədiyini yeyib içib. Orada keşikçilər başına dolanırmış. Yenə olar bunun pulu, görünür azalıb.

Özləri burada olmayanda oğrular gəlib, evini büsbütün yağmalayıblar. Həm də lotular bütün gecəni mənzildə qalıb, istədikləri təki, arxayınca davranmış, yeyib-içiblər. Elə bil özcə mənzillərini köçürürmüşlər. Qonşulardan kimsə duyuq düşməyib...

– Şey-mey heç. Aparıblar aparsınlar. Amma bilirsən, nə qablar, kuboklar, vazlarım vardı, onları aparıblar.

Dünyanın hər üzünü görüb. Bu şəhərin adamlarını kim kimdir, kim kiminlədir, kim nə qazandı,— hamısını dib-dəhnədən bilir, elə bil hər birinin də dosyosunu özü yazıb.

– Millət acıdan köpük qusur. Qoy, havalar soyusun, qış gəlsin; indi pamidorla, kartofla dolanırlar, o da sovulsun, görək əhali nə yeyəcək.

Asif öz ürəyini görüb...

Daşbaşındakı əsgər— uşaqları Xələflidə toya aparmışdır. Orada erməninin tut arağından möhkəm içib, qayıdıblar posta. Hərəsi bir yanda leş olub yatırlar. Ermənilər gelir. Hamısının—iyirmi nəfər, başını kəşmiş: neçəsinin ürəyini çıxarıb qoymuşdular ovcuna...

Ayxan onun söhbətinə qulaq asır, qoşulmur.

O, birinci qat, birotaqlı mənzilin qabağında, həyəti düzəltdi. Tor hasara aldı, qəşəng də bir quşxana tikdi, bacası, içində rəfləri, qəfəslər, Ayxan keçmişdə quşbazlıq eləyib, dostları ona bir neçə quş bağışladılar, Nardarandan, Mərdəkandan. Onun da biznes işlərində səriştəsi var. Üstdə yaşıyan təqaüdçünündü həyətin o parçası. Özü də KQB-də işləmişdi, yəqin indi də əlaqəsi vardır. O, icazə vermiridi siftə həyəti düzəltməyə. Qorxurdu bir vaxt Balaş müəllimin masası başına yiüşənlər indi burada lövbər salar, nərd şaqqılıtsından bütün dincliyi pozuları. Əzəlcə razılıq vermədi, sonra Ayxanın atası—onlar üçüncü qatda yaşıyırı—onu, hər ikisi mühərbiə veteranıdır, yola gətirdi və bu bir parça torpaq oldu yenidən quşbazlığa başlamış Ayxanın əyləncə guşəsi.

Moskvadan, "Mir" stansiyasından belə gəzib, dolanıb, iş görüb, alıb-verib.

Quşxana sahmanlı, gözəldir, səliq ilə tikiblər.

– Oranı icarəyə verə bilərsən,—ona sataşıram.

– Əsəbləri sakitləşdirir. Bilirsiniz, uçurlar, göyün dərinliyində saatlarla qalırlar... Dünən quşun bininin, boynu ulduzlunun göydə ürəyi partladı, tappilti ilə düşdü yerə.

Asif "LM" siqareti çıxarıır. Çaxmağı çəkir.

– Həkimlər siqaret çəkməyə icazə verirlər?—soruşuram.

– Hə!—vecinə almır.—Çək, iç, nə istəyirsən elə!

Soruşmaq istəyirəm ondan: Beş saat sənin ürəyini çıxarıb, qıraqda saxlayıblar. Onda, ürək əvəzinə cihazla yaşadıqda Sən nə duymusan?

Yasamal bazarının qabağında, küçələrdə neçə yerdə qarpız tiğlanıb. Yük maşınları, qoşularla gətirir, maşının arxasını açır, satmağa başlayırlar. Ot-ələf yiğdiqları qarpız tiğinin üstdə qan təki qıpçırmızı bir şaqqa qoyublar. Qədim qarpızlar şirin olurdu, nabat təki, xarlanmış. İndikilər də qırımızı olur, amma şirinliyi azdır.

Qabaqdan bir oğlan gəlir. Qolunu qovzayıb, əlinin ortasında bir qarpız gətirir. Qarpızın sinəsində bıçaq izi sezilir. Nişanlayıb alıb. Nişanlayıb, içinin qırmızı olduğunu biləndən sonra almağa nə

var. Oğul odur nişanlatmadan alsın, gətirib kəsəndə qıpqırmızı çıxa. Gəlib keçir, qarpızın içindən-sə, onu təkəlli başı üzərinə qaldırıb aparmağı ilə öyünür.

Yoxsullar bazarlığa axşam çıxırlar. İşdən döñəndə, onda ucuz olur. Hava qaralana macal kimin nəyi var, satıb sovub getmək istəyir, uzaqdan, kənddən gələn var. Axşama doğru qiymətlər düşür.

Varlılar səhər, ertədəncə almalını alırlar: meyvənin, ətin siftəsini, əldəyeməmiş. Özləri bazara gəlməz. Sürütünü, buyruqçunu göndərirler, necə lazımsa alıb gətirir, "xozeyn"in evinə çatdırır.

Müəllimə əksərən axşam, bazar sovulana gedir. Pomidor, badımcan, kartof, mer-meyvə alır. Səhər qoyun ətini min iki yüzdən enmirələr (çaşdırır: on min–bir "şirvan" iki min deməlidir). Axşam səkkiz minə alır.

– "Şirvan"ın başını, kəsirsən canı yoxdur. Həmin ətdir.–deyir.–İntəhası səhərə saxlamayıb, axşam verirlər gedir. Meyvə budur, bir topa badımcanı qoyub qabağına, deyir üç kilodan artıqdır, iki kilonun qiymətinə alırsan.

Məktəb çantası bir yana, bazar torbası mətbəxə. Açıır, bir-bir çıxarıır, sahmanlayır. Bütün günü seçiblər, alıblar, artıq-urtuq bizə qalıb.

Pulsuzluq asudəlikdi, pulun olanda onu necə xərcləmək əndişəsində qalırsan. Müəllimə bu gün əlinə gəldimi, ikicə güne axırına çıxır.

Əyləşmişik üz-üzə. Onun qarşısında sinif jurnalı, uşaqların "dosyo"sunu yazır. Yazır: adı, atasının adı, işlədiyi yer... Az qalıb qurtara.

Birdən elə bil sərsəm yuxudan ayılırsan. Ona açıqca deyirəm:

- Biz biri-birimizin nəyyiyik?
- Sən doğrudan belə düşünürsən?
- Nə qədər uşaqlar səninlədir, nə qədər ki, getməyiblər, onlardır bizi bağlayan. Elə ki, hər kəs özünə ailə qurur, ayrılır, bizi də biri-birimizdən aralayı... yadlaşdırır.

Televizoru qoşuram, saat səkkizdir. Ekranda əynində aq-göy naxışlı jaket, tutqun bir qadın, bir də başında çanağa oxşayan, çətiri kəsilmiş şlyapa papaqlığı, saç-birçəyi çallamış arıgaz kişi. Alatoran ekranda bu ikisi. Cavan, şux qız səsi eşidilir: "Axşamınız xeyir!"

Bizim hansımız qabaqcə gedəcəyik? Mən gedəsiyəm. Belə olsa, yaxşıdır. Dəfn işləri, qonaq-qarani yola salmaq, xeyrat. O, bunların öhdəsindən gələr. O və qardaşları. Xərc çəkilməlidir, bu da düşər onların öhdəsinə. Yekəcə bir zavaldır ölü. Bütün bunlardan qurtulum deyə, istəyirəm ondan qabaq mən gedim. Mənim yaşına çox adam gələr, el-oba, qaçqın camaatımız. Kömək eli-yərlər. Onun qardaşlarının imkanı var.

Birdən o, qabağa düşdü? Mənə ağır olar. Neylərəm? Hər saat gəlib gedən, cüməaxşamları, qəbir üstü... Ağlamalıyammı? Arvadları ölen kişilərin ağlamağı qəbahət sayılırmı? Kim üçün ağlayırsan, axı? Bu sənin bacın deyil, anan deyil. Niyə ağlayırsan? Yad, ögey bir kimsədən ötrü. Qırx il birgə olmusunuz, acı da olub, şirin də. Bir yastiğə baş qoymusunuz. Bu ünsiyyət sizi nə qədər yaxınlaşdırısa da, doğmalaşdırmayıb. Sizi doğmalaşdırıran törendiyiniz doğmalardı. İndi onlar yoxdur.

O, YOXDUR! O... Sizinlə qalacaq, birgə yaşayacaqdınız. Onu evləndirəcəkdiniz, həm də qohumlardan. Bu evə gələcəkdi gəlin. Onlardan nəvələriniz olacaqdı. Onda heç vaxt ağlıniza gəlməzdi. Siz-ikiniz biri-birinizi yadsınız. Evinizin içindəcə yaranmış yeni, doğma bir ailə sizi də dirçəldəcək, fərəhlənib yaşayacaqdınız. O, YOXDUR.

Şəhidlər təkcə bir insan kimi ölmür. Hər biri özüylə bir ailə aparır.

Mən getməliyəm. Söz vermişəm. Məni oğlum gözləyir.

- Ata, mən gedirəm. Gələcəksən də?
- Gələcəm. Danışdığımız təki. Beşinci gün çıxacam.

Saat altı, yeddiyə işləyirdi. Orada, öz otaqlarında ana ilə yatmışdı. Səhər yaxşı açılmamışdı, alatorandı. Mənim qapımı araladı; ucaboy, göyçək, ağbəniz oğlan. Başında boz əsgər papağı, əynində şinel, yalnız başını içəri uzatdı. Açıq-beyaz gözlərində bir dalğınlıq, rica ilə soruşdu məndən. Çıxış qapısı açıldı, getdi. Mən yataqda qaldım.

Horadız səmtdə, Araz qırığında bir əsir tutmuşdu bizimkilər ermənilərdən. Rusdu milliyətcə, kəşfiyyatçı zabitdi. Televiziyyada göstərdilər, danışıdı: Nişançı qızlar Baltikadan gətirilmişdi, guya. Dedi: "Onların—"beliye liftçiki", gülləsi yayılmışdır. "Odin vistrel odin trup!". Dedim, Məhəmməd, eşidirsən? O da mənimlə oturub, televiziyyada kəşfiyyatçı zabitin söylədiklərini dinləyirdi. Dinmədi.

Özü getdi hərbi komissarlığa, bir neçə dəfə. Gah sənədlərini tapmadılar, gah dedilər hələ çağırış bitməyib. Get, iki gündən sonra gələrsən. Soyuqlamışdı, qızdırmasıvardı. 39 dərəcə qızdırmanın içində gedirdi komissarlığa. Anası hey başına döyür: "Axı, ona mən üç gün, beş gün də bülleten ala bilərdim. Qızdırmanın içində getmişdi o xarabaya".

Yenə xəbərsiz gedir. Oradan, hərbi komissarlıqdanca aparmışdılar. Pirküşgülə. Gecə gəlmədiyindən ertəsi qardaşı, müəllimə—anası onun ardınca Pirküşgülə getdilər. Axşam qayıtdılar. Onu da getirmişdilər. Anası söylədi: "Xarabadır ora, yiyəsizlikdir!". Özü söylədi: "Bir qazan qoyurlar, yetən qabını, kasasını basır içünə. Yorğan-döşək, yataqlar it günündə".

Müdafiə Nazirliyində bir yerlim işləyirdi, şöbə müdürüydi. Onunla danışdım, söz verdi ki, kömək göstərər: heç olmazsa, yaxşı bir hissəyə göndərərlər. O, nazir müavinini gözləyirdi. Nazir müavini cəbhəyə yollanmışdı, gəlib çıxmırıldı.

O gecə qaldı, ertəsi Müdafiə Nazirliyinin qabağında yerli tanışımıla görüşdük. Onu maşına götürdüm və gəldik Yasamala, bizə. Məhəmməd gözləyirdi. Blokdan çıxbı maşına yaxınlaşdı. Şineli qoltuğunda, papaq başında. Onu elə bir hərbi hissəyə salsınlar, iki-üç ay təlim keçsin. Sonra haraya istəyir aparsınlar. Axı o, ömründə əlinə silah almamış, döyüş təlimi keçməmişdi. Doğrudur, iki il orduda xidmət etmişdi: əvvəlcə Litvada, sonra Qorki-Nijni Novqorodda. İnşaat batalyonunda.

Yerlim-polkovnik blokdan çıxbı əyləşdiyimiz maşına doğru gələn əsgəri görəndə, mən tanışlıq verdim. O, astadanca dilləndi: "Maşallah!" Boy-buxunlu, yaraşıqlı oğlana hayfi gəldi.

Səksən kilometrlik acı-acınacaqlı yolu başa vurub, viranə bir yurda oxşayan Pirküşgülə, sınıq-salxaq hərbi kazarmalara yetişdik. Polkovnik getdi, arasın, görsün bir tanış tapacaqmı. Məhəmməd məndən icazə istədi, o da içəri keçsin. Dünən tanış olduğu uşaqları görmək istəyirdi. Polkovnik əli ətəyindən uzun qayıdı. Kimsəni tapa bilməmiş, düzəlməmişdi. Məhəmməd də gəldi.

– Ata! Onda mən gedim.

– Get,—dedim.

Şineliini qabaqda, sürücünün yanına qoymuşdu. Əyilib götürəndə, başı maşının üstünə toxundu, papağı düşdü oturacağa. Əyilib götürdü, "uşanka" başına balaca idi. Getdi. Şineli bükülü qoltuğunda, papağı gözünün üstünə enmiş, qulac addımlarla dəmir darvazadan keçdi və arxaya baxmadan yox oldu...

Onu otağın qapısında görürəm. Qollu-qamətli, əsgər geyimində, şinelsiz, baxır mənə. Çəhrayı-sifet, qaşı-gözü yerində, cod-qıvrım qara saç, boynunu azacıq yana əymış, göyeçalan gözləri oradan, kandardan dikilib mənə. Nə soruşur, nə deyir? Bu, odurmu? Mən bunu bilmək istəyirəm: ODURMU?

Girişdə görünən, otaqda gəzinən, havada sezilən ODUR... Yoxsa MƏNİM YADDAŞIM canlanır. Xatirəmidir bu? Bax, bunu ayırd etmək, aydınlaşdırmaqdır mənim ümdə istəyim! Gözə görünən odur, yoxsa, mənim gün-gündən solan xatirəm? Onun özü—RUH-mu, yoxsa, mənim istəyimdən, nisgildən doğulanmı?

Bu dünyada ömür boyu qarşılaşdığını suallar içində ən başlıcası budur. İndi təkcə özümün deyil, bütün insanlığın aradığı, bütün bəşəri çırpındıran budur: Ruhlar yaşayır mı?

Müəllimə sinif jurnalını qurtarıb, bir qalaq dəftər gətirmişdi, yoxlayır. Huşu yalnız varaqlarda deyil. Deyəsən, o da heyrətlənir... İkimiz burda, bir otaqda əyləşmişik, kimik? Bir-birimizin nəyyiyik?

Eynək əlindən düşüb sınır, günlərlə heyif silənirsən. Bəs, canlı bir insan, bir gözəl oğlan yox olur. Biryollarq gedir. Otaqlar boş, o pilləkana heç vaxt onun ayağı dəyməyəcək, o qapıda, gündə yüz kərə onu gördüğüm taxta qapıda o, canlı halda görünməyəcək.

Köhnə kürsülər, hərdən onun uzanıb dincəldiyi mənim taxtapuşlu taxtim, tez-tez baş vurduğu, qazanların qapağını götürüb yemək aradığı mətbəx... Məhəllə, bütün dünya onunla vardi, onunla bizə doğma, canlıydı. O, yoxdur. Bu abadlıqda, otuz ildən artıq yaşadığımız üç otaqda pəncərə pərdələrində onun həniri qalıb... Günü-gündən, özü orada torpağın altında sovulduqca, izləri də burada pozulur, silinir.

Anası yaslara gedir. Qaçqın-köckün, qohum-əqrabadan ölən çox olur. Gedir, ağlayanlara qoşulur, bizimkini də ağı qoşub ağlayırlar. "Şəhid balam!" Bu da ağı deyir, inləyir.

Mənim üzümə baxır, mən ona baxıram. Hər ikimizə aydındır: Onu anır, içün-için ağlayırıq. Bizi tək qoyub getdi. Bizi gəlinsiz, nəvəsiz qoyub getdi. Bu mənzilin yiyesi onlar olacaqdı. Məni hündür, qəşəng ciyinlərində aparacaqdı; uzun boynu tabutun altından qırğa çıxacaq, güclü əli ilə yapışacaqdı məndən-mərhum atanın tabutundan.

Hərdən canbaza çıxır, karate, kinq-boks başlayırdı. Yumruğunu divara çırpırdı.

"Məhəmməd, divar dağıldı axı!" Üstümə cumur, uzun-qulac qolları ilə məni qucub, bağıra basır-di.

"Qabırğalarımı qırdın!". Güldürdü, ağızı açılır, ənglərinə çekilir, alt-üst dişləri təmiz çıraqıl təki çarpa-naq, saf, itiydi. Məhlənin yaraşığı, hamının sevimplisi.

Yoxdur!

Bəs, otağın şüşəli qapısından görünən kimdir? Əsgər geyimini soyunmayıb, başı açıq, alnı iki yandan azacıq açılıb, cod saçlı qısa vurulub. Bəyaz gözlərilə baxır. Görürəm, ilahi! Özü, onun özü!

Onu Pirküşgüldə qoyub gələndə tapşırılmışdım: "Axşam icazə al, gəl evə. Gəlməsən, biləcəyik ki, harasa aparıblar". O gecə gəlmədi. Müəllimənin qaçqın bacısığında məclisdə idik. Oğlu qız qaçırmışdı. Özləri, bacıuşaqları, qardaşı oğlanlarıydı. Hamısı Məhəmmədlə maraqlanırdı. Buradaca bir yiğin cavan əyləşib, yeyib içir, hallanırdı. Heç biri getməmiş, çağırışdan yayılmış, canlarını qurtarmışdır. Cəbhədə döyüşlər gedirdi, indi bunlar burada əyləşməməliyidilər.

Bunun üstündə də mübahisəmiz oldu. "Genofond" söhbəti düşdü. Belə çıxdı ki, qalanlar, tələbəliklə yayanınlar "genofond"dur, gedənlər, döyüşənlərsə elə də saxlanmalı toxum deyillər.

– Genofond dedikdə millətin, insanların ən dəyərlisi, safi qalmalı, gözlənməli, artırılmalıdır. Bununla-qeyrət, namus, vətənpərvərlik sifətləri olanlardan törənməlidir millət. İndiki vaxtda isə qeyrəti olan, millətə yananlar döyüşdə, cəbhədə, səngərlərdədir! – dedim mən.

Bir cavan kürəkən də qızışdı, düşdü salatdan, xörəkdən acgözlükə təpişdirən bu qanuni fərarilərin üstünə:

– Əsl genofond onlardır. Düşmən qabağında dayananlar, döyüşənlər.

Süfrədə beləcə kəsgin mübahisəmiz düşdüyü yerdə, pərt halda qalxıb, evə gəldik.

Gecə saat ikidə qapının zəngi çalındı. Anası qalxıb, əvvəlcə gözcükden baxdı və dərhal qapını açdı. O idi. Bircə gündə sınixmiş, qəribəmişdi. Dedi, onları Gorana aparıblar. İcazə alıb dörd yoldaş gəliblər. Özü də, kazarmalardan dəmir yol stansiyasına bir sistern maşının üstündə. Qar-dı, şaxta idi, yoldaşlarından ikisi sisternin üstə, biri ayaqqoyduda iyirmi kilometrdən artıq yol gə-liblər. Düşəndə görüblər ayaqqoydudakı oğlanın qıçlarını don keyidib...

Anası buraxmaq istəmirdi. Mən də israr etdim: "Üç gündən sonra sənin anadan olan günündür. Qal, o günü burada, evimizdə keçirək, gedərsən".

Razılaşmadı. Ertəsi axşam anasına tapşırdı: "Səhər saat altıda məni mütləq oyat. Getməliyəm. Yoldaşlarım vağzalda gözləyəcək".

Nə illah elədik, qalmadı. Getməzdən axşam, əsgər köynəyinin döş cibindən bir bükəmə çıxarmışdı. Onu açmış, anasına göstərmişdi.

– Bu nədir?

– Hər birimizə çarpayı vermişdilər. Uzandım, bir qədər dincəlim. Gördüm belimi nə isə deşir. Qalxıb axtardım. Bu imiş! – avtomat güllesi.

– At getsin onu! – ana ürpənmişdi.

– Bu, mənim taleyimdir! – demiş və gülləni yenidən büküb qoymuşdu ürək üstə, cibinə.

Oباشдан qalxdı, anası oyatdı. Başını mənim otağıma salıb: "Ata! Mən getdim. Gələcəksən də!" Həmin son sözlərini deyib, qapıdan çıxmışdı.

Mən başqa səmt gözləyirdim. Goran yad yerdi. Heç olmasa, öz yerimiz—Qarabağ olsa idi, məhrəm, tanış adamlar vardı.

Allahdan olan təki həmin gecə xalaoğlum zəng çaldı. Beyləqanda prokuror müaviniydi. Ona hadisəni dedim. "Ha vaxt istəyirsən gedək!"—dedi. İkinci gündü, mən yubatdım. Beşinci günə razılaşdıq. Dedi, səni Beyləqanda gözləyirəm.

Beşinci gün, fevralın 11-də Bakıdan sərnişin avtobusu ilə çıxdım. Beyləqan cəbhə bölgəsinə yaxındı. İndi ora o səmtdə bizim əlimizdə qalan son rayon mərkəziydi.

Xalaoğlum məni balaca iş otağında gözləyirdi. Evə gəldik. Beyləqan əhalisindən də qaçan, köçən olmuşdu. Bunlar qalmışdır. Oğlanlarından biri komandir gəzdirirdi, o birini harasa yollamışdır.

Xalam gəlini xörək hazırladı. Kotlet gətirdi. Getmədiyi, qaçmadıqları ilə öyüñürdü. Bunların lap yaxınlığında, qonşu evlərdə qrad, kristal partlamış, atəşə düşmüşdülər, amma qaçmamışdır. Xalaoğlum yemədi, içmədi. Dedi, tərgitmişəm. Güman, dünən hardasa möhkəm vurmuşdu, tərgitdiyi də dediyi təki, bir il yox, bir gündü.

Qişdı, soyuqdu, otaqlarda işıqla soba yandırılmışdır. Yankı otaqda iki yorğanla yatdım...

Ertəsi erkən onun göy "Jiquli"sində tərpəndik.

Hava korlanmışdı, qar başlamışdı. Yolda yadına düşdü. Məhəmmədə heç nə götürməmişəm, ev xörəyi aparmırdım. Gəlinə axşam dedim, bəs, eləcə bu kotletdən qoyarsan, apararam ona. Maşında xalaoğlumdan soruşdum. Dedi, görünür unudub, hələ desən ürəyində arvadını söydü də.

Hava qarışdı, qar artırdı. Yolun alt-üst pambıq tarlalarıydı, məhsul yiğilmişdi, çör-çöpü qaralan kollarda tək-tük dişlər ağarırdı. Qar döşəyirdi, silgəclər işə düşmüştü. Yolun hər iki yanınca məhsul daşıyan yük maşınlarından pambıq səpilmişdi, ağ ciğirlər təki yol boyu uzanırdı. Qar yağır, ağ qar ağ pambıq ciğirini örtürdü.

Cəbhəyə, hərbi duruma o məndən artıq bələddi və görünür, uşağın taleyi onun ağıllına ağır gümanlar gətirirdi. Silgəclər işləyir, görüş şüşəsini bürüyən çovğunu silib, təmizləməyə gücü çatmırırdı.

Maşını Goran prokurorluğuna sürdü. Buranın prokuroru ilə tanış, tələbə yoldaşı idilər. Taxta pilləkanla ikinci qata qalxdı, ərklə onun qapısına yönəldi. İçəridə iki cavan müstəntiqdi, prokuror hərasa yollanmışdı. Onun qarasınca söydü. Bu cavanlarla da bir az söhbətdən sonra yubanmayıb, oradan çıxdıq. Bu dəfə maşını Goran hərbi komissarlığına sürdü. Komissar hərbiciyən artıq sivil, qanacaqlı adamdı. Bizi də xoş qarşılıdı və dinlədikdən sonra dedi:

— Onları Murova aparıblar. İki gün qabaq Gorandan Murova iyirmi batalyon gedib.

Telefonu götürdü, hərbi hissə ilə əlaqələri vardı, soruşdu və bir də bildirdi:

— Onların hamisini aparıblar!—bizi üzüqara qaytarmasın deyə söylədi:

– Gelin! Mən sizə bələdçi də qoşaram. Əgər qalmış olsa, mən onu eləcə bu gün komissarlıqda işə götürürəm.

Üz-başı çal bir kapitan qoşdu bizə, özü də eyvana çıxbı, gəlib keşikçi dayanmış həyətdən bizi yola saldı.

Arxada dinməz-söyləməz hərbi əməkdaş, qabaqda ikimiz yola düşdük. Gorana, hərbi hissəyə. Xeyli yolmuş, cəbhəyə göndərilməzdən bu yolu o, sistern maşının üstündə, soyuqda, küləkdə gəlmişdi.

Qar çırpırdı, maşın kələ-kötürlərdə atılıb düşürdü, asfaldan torpaq yola çıxmışdıq. Çöl-biyaban əvvələnə bürünmüdüdü. Bələdçi olmasa, bəlkə, heç özümüz gedib çıxa bilməzdik. Qış şumu aparılmış torpağın üzü ağarır, örtülür, uc-qulağı qaralırdı. Çovğun güclənir, maşının içərisi də soyuyurdu.

Yoxuşda, kazarmanın girişində maşını saxladı. Düşdük, keçdik həyətə. Birqat, uzun əsgər kazarmaları, yataqlardı. Eşikdən, sal şüşələrdən içərisi sezilən binalarda kimsə gözə dəymirdi. Lələ köçmüş, yurdu qalmışdı. Xalaoğlu bələdçiylə getdi. Məni aparmadılar...

Girişə yaxın, iki-üç daş pilləli evin qabağında dayanmışdım. Qar döşəyir, çırpırdı. Bu əvvələnə, qiyamətdə bəs, Murovun başındakılar nə halda idilər, necə getmişdilər, qalxmışdılər o yoxuşları. İki gün qabaqdamı buralar belə qiyamatdı?

Çönüb, arxamdakı evə baxdım. Qapısı açıqdı, içəridə masalar, kətillər düzülmüşdü. Pərdəsiz şüşələri də çovğun bürüməkdə idi.

Burada onun bir tanışı vardı, təchizat xidmətində işləyirdi. Onu soraqlamaq istədim. İçəridən, yeməkxana olan evdən bir uzun-hoqqar cavan çıxdı, kandarda dayandı. İçəri görünür, istiydi, yaxası açıqdı, altdan zol-zol desant köynəyi göyərirdi.

– Sındırırlar, dağıdırlar. Yediklərini yeyir, yemədiklərini korlayırlar.—O, yeməkxana müdürüydi. Getmiş, indi Allah bilir hansının başına nə gəlmış əsgərlərin qarasınca gileylənirdi. Əlləri cibində, ədəbsiz yeməkxana müdürü, boş qalmış damın yiyeşi necə qıyrı, dili varındı.

Ondan soruşdum. Məhəmmədin buradakı tanışını, bildi. Adam göndərdi, onu təpib gətirdi.

– Aparıclar hamisini. O da getdi.

– Axı, mən ona demişdim gələcəm.

– Özü də deyirdi atam gəlməlididi.

– Gözləyə bilməzdi? Elə bir imkan yoxdu?

– Vardı, qala bilərdi. Qalmadı.

– Bu da, bələdçimiz də, komissarın özü də elə bil nə isə bilir, demirdilər.

Cəbhədən, ölüm-itimdən törənən nigaranlıqdımı, yoxsa?..

Kazarmada qalan bir o idi, bir də bu yeməkxana siçovulu.

Qərargah səmtdən xalaoğlu göründü. Qar örtmüş ciğrla, yerə baxa-baxa gəlirdi. Ayaqlarını elə qoyur, elə bil, bircə addım yana atsa, xata çıxacaqdı.

Bu yandan, baş yolla kazarmalardan üzberi bir "UAZ" gelirdi. Qabaq şüşəni qar bürümüşdü. Brezent örtülü maşın bir az qalmış dayandı. Oradan, silgəclərin azacıq açdığı sırsıra içindən, sürücü yanında bir lalıq, qıpqrırmızı iri sıfət sezildi; yüksək rütbəli zabitə oxşadı. İçmiş, ya bərk hıslanmışdı. Bir leytenant düşüb gəldi, bizimlə maraqlandı. "UAZ"-dakı lalıq Goran göndəriş məntəqəsinin rəisi imiş, rusdu. Bizim-sivil adamların kazarma içində görünməyindən acıqlanıbmış.

Xalaoğlu gözünü qar örtən torpaqdan ayırmadan söylədi:

– Baxdim siyahıya. Gedənlərin içindədir. İkinci batalyon, üçüncü rota...

Minlərlə əsgərin təlim-göndəriş məntəqəsi—Goran kazarmalarını tərk etdi. "Goran"! Keçmişdən mənim bu addan xoşum gəlmirdi.

"Siz dirini ölüllerin içində axtarırsınız".—Belə demişdi mələk, ısanın meyidinə balzam yaxmağa gəlmiş Mariya Maqdalinaya.

O gün FEVRALIN ON İKİSİ idi. Onun anadan olduğu gün. Uşaq öz doğum gününü Murovun qarlı zirvəsində, səngərdə, əsgər yoldaşlarıyla keçirirdi, yoxsa?

Bələdçini komissarlıqa çatdırıldıqdan sonra xalaoğlu məni Gəncəyə gətirdi. Burada—Altay vardi—mənim qırx illik dostum.

Ünvani unutmuşdum. Bir-iki kərə gəlmissem də, yadımda qalmamışdı. "Jiquli" Gəncənin baş küçəsində çox dolandı, iki-üç kərə gedib qayıtdı. Axırı beşmərtəbənin həyətinə girdik. Həyət qardı, maşını mən göstərdiyim alt qat, sonradan qurulmuş şüşəbəndin qənşərində saxladı. Düşdü. Güman etdim, mənimlə evə girəcək:

– Yox!—dedi.—Gedəcəm!

– Qapıdan qayıtma. Gəl, heç olmasa onunla görüş, get!

– Yox. Gedəcəm!—deyib dirəndi.

– Bəlkə, görüşün var?—qanıqara olsaq da, ona sataşdım. Məni həyətdə qoyub, maşını işə saldı, çıxıb getdi.

Altay müəllimlə söhbət, Almaz bacının bişirdiyi əla xörəklər, açlığı təmiz süfrə... O, dadlı xörək bişirəndi, nə yedyimi bilmirdim. Onun yerini görürdüm: buradaca, Altay əmisigildə mənimlə oturub süfrədə, aramla yeyirdi. Yaxşı xörək olanda canayatan, qızğın iştahla yeməyi vardı onun.

Gecə ayrıca otaqda yatdım. Ertədən nahar eləyib, onun kiçik oğluyla çıxdıq. Altayın "QAZ" maşını vardı, çoxdan almışdı, səliqəli saxlayırdılar, kiçik oğlu sürürdü.

Gəldik Gəncə İcra Hakimiyyətinə. Gecədən məsləhətləşmişdik. Mənim yolum bu idi: Gəncə İcra Hakimiyyətinə baş çəkim və oradan bir nəqliyyatla, bəlkə, icra hakimiyyəti işçilərinin biri ilə Murova qalxım. Onun hissəsini bilirdim. Harada olduğunu öyrənib, oraya gedəcəkdirim.

Gəncə cəbhə bölgəsinə yaxındı. Murov səngərlərindən, Ömər, Koroğlu zirvələrindən raketlə buranı vura bilərdilər. Bir ara əhali daha artıq təlaş keçirmişdi: ermənilər Gəncəni çoxdan özlərinki sanırdılar. Azərbaycanın qədim paytaxtı hücuma məruz qala bilərdi.

Şəhərin arasında adam seyrəkdi. Qar yağırı, acı soyuqdu. Gəncədə ən iri bina olan icra hakimiyyətinin sıra sütünlü daş eyvanında, geniş pillələrdə beş-üç kişi dolaşındı. Hamısı qaşqabaqlı, qayğılıydı.

İcra hakimiyyəti sədri Elsevər cəbhə bölgəsində idi. Müavini ucaboy oğlan keçmişdə artist olmuşdu.

Demə, Kəlbəcərə bizimkilərin hücumu başlayıbmış. Müavin sevincəkdi. Belə söylədilər ki, bizimkilər Kəlbəcərə çatmaqdır, almaqdadırlar. Şəhərə Azerbaycan Respublikasının bayrağı sancılaçaqdı. Bu, Türkiyədə səfərdə olan, oradan günü bu gün qayıdası respublika prezidenti Heydər Əliyev üçün əvəzsiz bir ərmağan olacaqdı. İcra hakimiyyətinin dəhlizlərində, həndəvərdə qələbə ruhu duyulmaqdır, gözləyirdilər o şad xəbəri.

Mən də inanmaqdaydım: Bəlkə, indi Məhəmməd Kəlbəcərin ortasında, avtomati çıynində ilk dəfə gördüyü dağlar şəhərini qalib döyüşü kimi gəzir; nə üşüyür, nə darıxır.

Hər gün Gəncədən Murova müəssisə başçıları, başqa rəislər gedirdi. Onların birilə danışdır. O, məni aparmağı boynuna götürdü.

Səhər saat on olardı. Çıxdıq İcra Hakimiyyətinin qabağına. Gözləməkdə olduğum. Hər yan, şəhərin küçələri ağappaq qara bürünmüştü. Sərdar bağının şamları bəmbəyaz qarla yüklənmişdi, ağacların qol-qanadı buzlamaqdır idi. Sərt soyuqdu, ayaqlarım üzüyür, keyiyirdi. Corablarım nazikdi. Bu halda, dağa qalxanda dona bilərdim. Əsl şaxta irəlidə idi. Kim bilir mənim səfərim harada, nə vaxt qurtaracaqdı. Eldara dedim:

– Get, gör evdə atanın qalın, yun corabı varsa, gətir mənə.

Getdi.

İcra Hakimiyyəti başçısının köməkçisini qoşmuşdular mənə, Murova gedəsi trest rəisini gözləyirdik. Gəlib çıxmırıldı. Arada bir ümumi şöbəyə getdik. Bakı ilə danışmaq istəyirdim telefonla. Şöbə müdürü fağır, sakit adamdı. Dedi olar, danışmaq, niyə olmur. Elə buradaca söylədi:

– Mənim oğlum Murovda şəhid olub. Qırkı yenice çıxıb. Özü də, gözündə illət vardi, –yəni, hərbi xidmətə yaramırdı.

Kişinin cavanca övladı, cəmi qırıq gün qabaq şəhid olmuş, ölmüşdü. Bunu o, necə soyuq, təmkinlə danışındı...

Bakını tezcə aldı. Evdə müəllimə idi. Dərhal soruşdu, mən də gizlətmədən bildirdim: "Məhəmmədi Murova aparıblar". Vaysındı, ah çəkdi, özünü yedi tökdü. Bilirdi Murov haradadır. Kəlbəcər nə deməkdir.

Çıxdım eşiyə. İcra hakimiyyəti başçısının müavini burada idi, bayaqkindən qanı qara. Oraya yığışmış beş-üç kişi cəbhədən soraq verir, bir neçəsi deyirdi almışq Kəlbəcəri. Kəlbəcərə bayraqımız sancılıb.

Divar dibində bir nəfər dayanmışdı, milis paltarında, yaxına gəldi və dedi:

– Nə almışq, nə girmişik Kəlbəcəre?! Mən bu gecə oradan, mühasirədən çıxmışam. Heç alıb eləməyiblər. Üstəlik, bizdə olan bir neçə kəndi də ermənilər tutublar...

Onun söylədiyindən, özcə halından aydın oldu ki, bizimkilər ağır vəziyyətə düşüblər. Ölən, yaranan çoxdur. Gəncəyə gətirilmiş əsgər meyidlərindən danışdırılar. Bakıdandı çoxu, son çağrıqla təzəcə aparılanlardı. Binəqədi... Yasamal adını çekdilər.

İlahi, Yasamaldan daha kim gəlib, gətiriblər Gorana, oradan Murova aparıblar?

Saçı büsbütün ağarmış cantaraq bir kişi də gəldi. O, yuyur, kəfənləyir, məsciddən yola salırıdı mərhum əsgərləri. Mənim halımı görüb, and-aman elədi. Elə bil onu tanıyırdı. Gəncəyə gətirilmiş, indicə yuyulub kəfənlədiyi iyirmi nəfərin içində onun olmadığına şəhadət verirdi:

– Ağlıniza elə şey gətirməyin. Allaha ağır gedər! İnşallah, görüşərsiniz! – deyib toxdaqlıq verdi. Kişinin qıvırcıq aq saçları elə bil şidirgi yağan qar gimriyinə bürünmüştü, guya qar kəsən təki, onun saçı da öz rənginə düşüb qaralacaqdı.

Eldarın şabalıdı maşını göründü. Gəldi, düşdü. Bir cüt qalın, aq, yun corab gətirmişdi. Oradaca qış corablarını alıb geydim. Çəkməmlə bir qədər darlıq eləsə də, istiydi, şaxtadan saxlardı.

Trest rəisi gəlib çıxmadi. Ağlıma gəldi ki, bəlkə, oradan-cəbhədən alınmış uğursuz soraq rəisi Murova getməkdən çəkindirib. Həndəvərdə dolaşan şəhər adamlarının üz-gözündən də şad, xoş bir xəbər duyulmurdu.

Gözləməyin adı yoxdu. İcra hakimiyyəti başçısının köməkçisilə qalxdıq onun otaqçasına. Danışdı, biz birlikdə-onunla getməli olduğum.

Şəhərdən çıxıb "Moskvıç"də Xanlar yoluna dönəndə, mən başa saldım:

– Mən Murova getmək istəyirəm. Oğlan oradadır. Soruşub, yerini dürüst öyrənərik.

Razılaşdı, məni ümüdsüz qoymaq istəmədi:

– Biz hər gün Murova gedirik. Bu maşın dəlmə-deşikdir güllədən, qəlpədən. Gedərik. Taparıq. Nigaran olmayıñ.

Hava açıq olanda, aralıdan Kəpəzin başı—əjdaha ağızı təki yarıq, haça qaya görünür, Murov yüksəklilikləri seçilirdi.

Hacıkəndi keçib, Murov yoluna düşdük.

Yollarda əsgər görünməyə başladı. Silahsızdırılar.

İcra hakimiyyətin başçısının köməkçisi söyləyirdi.

– Burdan,—Toğana körpüsünü keçib, Kəlbəcər yoluna yönəlmüşdik—Kəlbəcərə səksən kilometrdi. Odur, yolayıcında yazılıb.

Səksən kilometr yoxuş, dik. Bu havada...

Sürücü bərkə-boşa düşüb çıxmışdı. Yollara bələddi. Bu fışqırıq, qasırğada dağ yoluna maşın sürmək hər adəmin hünəri deyildi. Maşın özünündü, icra köməkçisinə belə səfərlərdə yoldaşlıq eləyirdi.

Qar döşəyir, boranlayırdı. Mən ilk dəfə deyil, bu yolları gedirdim. On il qabaq bacanağım Toğanada, Kürək çayın qırığında, Balıqçılardan qəsəbəsində ev tutmuşdu. Bizi qonaq aparmışdı. Bü-

tün yayı orada keçirdik. Evə girmirdim. Çarpayımı açmışdım çayın yaxasında, gecə də orada yatırdım. Kürək çayın sədasını dinləyərək.

Hakimiyyət başçısı köməkçisi məni başa salmaq istəyirdi: Bu havada sən gedə bilməzsən. Özləri heç, qarşılaştığımız mənzərədən işin nə yerdə olduğunu anlamışdır.

Çovğun bürümüş yollar, dolaylar, enişlər, meşə cığırları hey əsgərdi. "Yol evi" səmtdən axışılər gəlirdilər. Kimi də meşə talasında ocaq qalayıb qızınırı. Hamısı silahsız, başsız əsgərdi. Bunlar niyə səpələnmişdi qarda-qiyamətdə çöllərə? Əyin-başları da qalın deyildi. Elə bil əldən buraxılıb, fəlakətdən qurtulub çatmışdır buraya.

Tez-tez maşını saxlayır, düşür, soruşur, soraqlayırıq.

– 701-ci briqada!

– Bizim yaxınlığımızda idi. Oğlunuzun şəkli varmı özünüzdə?—bəlkə, baxar, tanıydılar.

Hər dəfə qar basmış yolda, izdə bir əsgər, bir əliyalın döyüşü görürdüm, elə bilirdim odur. O da onların arasındadır. Düşəcəm indicə, oradan, gələcək üstümə. Çəhrayı üzü şaxtadan tay da alıanmış, içində isti, qaynar ürək döyüñür, qızdırırdı özünü də, yanındakı dostlarını da. Dil-ağzı donmamışdı bu qoçağıñ. Gələ-gələ astadanca qandıracaqdı: "Məni haraya gödərmisən, ata!" Mən öyünən əsgər görməliydim bu isə deyirdi: "Mağminçiliq!"

Dikdə, meşənin seyrək yerində üç əsgər dayanmışdı. Düşüb, onlara doğru getdik. Əl-ayaqları donmuşdu. Murovdan piyada enmişdilər.

– Elə bir əsgərvardı: Siz deyən kimi. Özü əlini avtomatla vurmuşdu. Bildilər, bir qapaz endirib təpəsinə, qovdular.

Bunu eşidən icra Hakimiyyəti köməkçisi oğlunu yaxaladı:

– Mən hər gün oradayam, dedi—Elə hadisə olsa, bilərdim. Niyə yalan danışırsan?! Sarsaq! Hələ bir de görün, sən özün kimsən? Burada nə gəzirsən?! Qaçmışan, fərarisən!—itələdi onu. Oğlan susdu.

Bir başqası dedi ki, sağ qolundan yaralanmışdı bir bakılı oğlan.

Soruşur, maşından düşür, minir, qar-çovğunda qalxırdıq Murov zirvəsinin ilk yoxuşlarını.

Nəcməddin Sadıqovun adını çekirdilər. Kəlbəcərə bu hücuma o başçılıq etmişdi, yoxsa? Köməkçi, icra Hakimiyyəti başçısı Elsevəri soraqlayır, onu arayırdı. Görünür, qabaqda idilər. Qabaqdan-sa əsgərlər töküllüb gəlir, qarlı yollarda üzü enişə axışırdılar.

Yox, bu hal, bu mənzərə Kəlbəcəri almış əsgərin deyildi. Komandırsız, silahsız, kim canını qurtarmışdı, səksən kilometr yoxusu enə bilmış, qar-çovğundan qurtulmuşdu—onlardı.

– Sizinçün ağır olar. Murova qalxmaq çətindir.—Dedi köməkçi.

– Siz ki, gedirsiniz, gedə bilirsiniz. Mənim balam oradadır. Nə olacaqsa olsun, getməliyəm!

Güllələrdən dəlmə-deşik olmuş, top mərmilərinin təsadüfən partlatmadığı "Movkviç" boran içində irəliləyirdi. Dolamaları qalxır, çən bürümüş döngələrdən keçirdik.

Meşənin arası, qar basmış yollar, ormanlar əsgərdi, ağappaq qar içində qaralırdılar. Orasını düşündürdüm ki, görəsən, bu dağlarda əsgərlərə barı aq xalat geyindiriblərmi? Yoxsa bəyaz qar üs-

tə qara paltarda onlar aşkarca hədəfə çevrilirdilər. "UAZ" maşının sırsıra bağlanmış ön şüşəsi arxasında qızaran lalixsifət gəlirdi gözümün qabağına. Bəlkə, elə bu satqın özücə həmin iyirmi avtobus əsgəri Kəlbəcərə yola salıb, ermənilərə soraq çatdırmışdı: "Gəlirlər. İyirmi avtobus. Naşı, yenicə yiğilmiş çağırışçıları. Qırın!"

İndi boyunlarına alırlar: Murovun bir neçə əlverişli yüksəkliyi ermənilərin əlində idi. Kəlbəcərə gediş-hükum həmin yüksəkliklərdə qurulmuş hərbi texnika, silahla möhkəmlənmiş mövqelərlə üzləşməliyim.

"Yol evi"nin adı çox çəkilirdi. Yanşağa can atırdım. "Yol evi"ndən Yanşağa ucaldıqca kəndlərə maşın yolu var. Amma döyüş mövqelerinə əsgərlər hər biri altmış kilo yükə özləri ayaqla dırmanmamışlar. Altı saatda çata bilirmişlər zirvədəki mövqelərə. Altı saat qarda-boranda ayaqla dırman!

Ermənilərsə yüksəkdəki mövqelerinə rahat maşın yolu çəkibmişlər. Bütün hərbi sürsat, silah nəqliyyatla daşınır咪.

İcra Hakimiyyəti başçısı köməkçisi, sürücü də susmuşdu. Daha qonağa işin nə yerdə olduğu aydınındı. Kəlbəcər nəinki alınmışdı, bizi pərən-pərən salmışdı erməni qüvvələri.

Mühəribədə böyük əməliyyatlara, hücum əmrinə Baş komandan qol çəkir.

Bir ara televiziyada bizim dağ batalyonlarını göstərdilər. Yüksəkliklərdə vuruşmaq, qayalara dırmanmağı öyrətmüşdilər onlara. Bəs, onlar-dağ döyüşçüləri necə olmuşdu, Kəlbəcər vuruşmasına, bunca çətin, ağır döyüşə cəmi beşcə gün qabaq komissarlıqların topladığı yeniyetmələr, təlim görməyən uşaqlar göndərilmişdi. Prezidenti Kəlbəcərin açarı ilə sevindirmək istəyənlər işin burasını düşünmüşdülərmi?

"Yol evi"nin qabağında adam çoxdu, özü də adı, sivil geyimdə. Köməkçi gördü, maşını yaxında saxladıq və düşdük.

Evin qabağında Gəncə İcra Hakimiyyəti başçısı Elsevər, Kəlbəcərin tanınmış kişisi Əvəz, iki-üç nəfər zabitdi. Sonra içəridən bir neçə də kişi ağızlarını silə-silə çıxdılar. Əyin-başları toy büsətində, qalstuklu, başlarında andatra-qunduz, norka papaqlar. Deyəsən, orada "Yol evi"ndə qonaqlıqmiş. Yeyib içirmişlər. Əksəri qonşu rayonların icra başçılarıydı. İstəkləri baş tutmamış, ovqatları korlanmışdı. Elsevərin əynində dəri gödəkçə, başında xəz papaqdı. Hamidan uca, boy-buxunluydu, bu yerlərin hakimiyyət başçısı.

Qar döşəyirdi, soyuq içəridə əməllicə yeyib çıxanların vecinə gəlməsə də, onların canına özgə üzütmə düşmüştü.

Mən yanaşdım, Elsevərlə görüşdüm, Əvəz kişi də əl uzatdı. Bunlar məni deyəsən, tanıymışlar. Necə? Keçmişdənmi, yoxsa...bir hadisə baş vermişdi: "Bu kişi onun atasıdır" –deyə.

Füzuli cəbhəsindən bir batalyon gətirilmişdi. "Əfqanlar"dı. Onları Murova köməyə göndərmək isteyirdilər. "Yol evi"ndən o yana avtobuslar qalxmırıldı.

Yuxarıda, yoxsun ayağından bir ağartı seçildi. Qar tozanağında şığıyan yük maşınıydi. Yaxınlaşdı. Büsbütün sır-sıra içində idi maşın da, onun kuzovunda comalaşıb, oturmuş əsgərlər də.

Maşın gəldi, saxlandı. Üstdə, kuzovda çökmüş əsgərlər buz bağlamışdı.

Bircəsi tərpənə bilmədi. Yalnız cavan zabit kuzovda ayağa qalxdı. Maşının nəyə görə saxlandığını bilmək istədi.

Baxırdım, qiymasam da ayağına daş dəysin, deyirdim: "Bu əsgərin bircəsi o ola idi". Təklənib qənşərə çıxdım. Bəlkə, görüb, tanıယacaqdı.

– Düşün maşından!–göstəriş verdi Gəncənin icra Hakimiyyət başçısı Elsevər.

– Bunların düşməyə taqəti yoxdur.

– Düşün! Maşın bizə lazımdır!

Zabit oğlan bortun bəri qıraqında dik dayanıb, düşmədi. Onda kabinədə əyləşmiş böllük, ya batalyon komandirini çağırıldılar. Qıraqa çəkdilər. Onunla danışıb, yenidən maşına yanaşdılar. Batalyon komandiri razılıq vermişdi. Üstdəki zabit ram olmadı.

– Sizə başqa maşın veriləcək,—deyib, yaxındakı "samosvalı" göstərdi. Zabit arxası qırılmış maşına baxıb dedi:

– Bizim bütün silahımız minaatanlar özümüzlədir. "Samosval"da aparmaq olmaz onları!

– Düşün!

Yük maşınının kuzovunda tərpəniş olmadı. Bu yerdə, Elsevər əlini dəri gödəkçəsinin altına apardı. Pistolet çıxartdı. Bir güllə atdı. Ara qarışıdı. Kuzovdan zabit çiyindəki avtomati hərlədi, çaxmağı çekdi.

– Binamus!—dedi—Sən ölü, bu güllənin hamısını dolduraram sənin qarnına. Nə istəyirsən? Üç aydır bunlar səngərdə, qar-boranda döyüşüblər. İndi azacıq dincəlməyə gedirlər. Görmürsən nə haldadırlar?! Nə əngəl-əyintiniz olur, yixırsınız Mingəçevir batalyonunun üstüñə. Üç aydır, orda, dağın başında qalmışışq. Sənin insafın yoxdurmu, alçaq!—deyib avtomati yenidən yönəltdi.

Bayaqdan "Yol evi"ndə yeyib içmiş başçıların bənizi qaçıdı. Geri çekildilər. Buradaca qırğıın düşər, biçib tökərdi.

İşin yoğunluğunu görüb, Gəncənin icra başçısı da çekildi.

Mingəçevir batalyonu sürüb enişə getdi. Bizzə onların gəldiyi tufanın içərilərinə tərpəndik. İrəli qorxuluydu. Bunu onlar deməsələr də, sezdirdilər. Bir neçə dolama da çıxdıqdan sonra icra köməkçisi bildirdi:

– Daha irəli getməyə ehtiyac yoxdur. 701 indi Murovda deyil.

"Yol evi"ndən geri qayıtdıq. Hacıkənddə o, düşüb getdi, nəyisə öyrənsin. Sonra qayıdırıb gəldi, bir qədər toxdamışdı. Bu döyüşdə şəhid olanların siyahısı qərargahda imiş. Dedi:

– Oğlumun canına and olsun, hamısına baxdım. Sizin oğlunuzun adı orada yoxdur. Sağdır! İndi onu axtarmaq lazımdır.

– Harada?

– Qospitala baş çekək!

Bayaqdan ağlıma gəlirdi: bəlkə, əsgərin dediyi, qolundan yaralanmış oğlan odur.

Qospital Toğana körpüsünü keçcək, çayın qıraqındakı binada idi. Bir vaxt balıqçıların uşaq bacasıymış.

Baş həkim, cərrah bizi otaqlarda gəzdirdi. Kiçik otaqlarda bütün çarpayılarda əsgər oğlanlar, yaralılardı. Kimsə səsini çıxarmırdı, həkim bizi həmin sağ qolundan yaralı oğlanın çarpayısı yanına gətirdi. Birdən Məhəmməd dillənə "Ata!". O, deyil, bir saribəniz yeniyetməydi.

Çıxdıq eşiyyə. Həyətdə böyük mağar qurulmuşdu. Oraya girdik.

Qospitalda yerləşməyən, don vurmuş, heydən düşmüş yüzlərlə əsgər vardı, bu mağardansa mağaraya oxşayan qaranlıq çadırın içində. Kimi biri-birinə sövkək vermişdi, kimlər torpağın üstünə çökmüşdü, ufultu, sizilti da sezilirdi. Çoxunun əl-ayağını şaxta kəsmişdi. Bir qismi də uzun taxtalıların üstünə sərələnmişdi. Sir-sifətlərində istahat qalmamışdı. Bunlar da səksən kilometr yolu ayaqla enmiş, gəlib çatdırılmışdır özlərini qospital yanına. Üçü lapca alçaqda, torpağın üstünə yığılmışdı. Biri sönük gözlərilə umacaqlı halda inləyirdi.

Cibimdən siqaret çıxartdım. Onlara uzatdım. Heç birinin heyi çatmadı, əlini qaldırıb alsın. Halsız oğlanın dodaqları arasına bir siqaret qoydum, çaxmaq çəkib yandırdım.

Qaranlıqda inləyən cavanları o kökdə görmək istəməyib, çıxdıq. Eləcə mağarın qabağında dəyanmışdıq.

Arxadan kimsə boynumu qucaqladı. Çevrildim, üzümdən öpdü, isti göz yaşı boynuma axdı. Ağ xalatlı, ağ qalpaqlı, qaraşırın gəlin gülümşər soruşdu:

– Tanımadın?

Üzünü görməzdən duymuşdum; məni arxadan qucaqlayan qadındı. Baş həkimin, başqa kişilərin yanında belə bir zənən xaylağının kim ola biləcəyi düşündürmüştü o an məni.

– Aygünəm də!

Tanıdım. Cəbrayılda onu daha yaxşı tanıydılar. Xəstəxanada şəfqət bacısıydi, cərrahiyədə işləyirdi. Rayon başçıları, əsgisi tüstülü olanlar ondan zağ-zağ əsirdilər. Hamısının üzünə döşeyir, alıb gedirdi.

– Aygün xanım! – dedim. Məmnun oldu, onu tanıdım.

– Müharibə başlayalı Cəbrayıldan keçmişəm bura. Cəbhə qospitalında işləyirəm.

– Oğlum bu səmtə gəlib. Murovdadır. Onun ardınca gəlmisəm. Yaman nigaranam!

– Qurban olum, müəllim! Heç zad olmaz. İnşallah, sağ-salamatdı. – Sonra mağara işaret eləyib, astadan söylədi. – O, bunların tayı deyil. Heç nə olmaz, ürəyinizə ayrı şey gəlməsin. İnşallah, görəcəksən!

Eləcə Məhəmməd yaralanmış ola idi, buradaca Aygün xanımın gözü üstündə olar, tezcənək sağlardi.

Bir də mağara girmək istədim. Bəlkə, qıraqda, dibdə əyləşmişdi; nə o, məni görmüş, nə mən onu. Həndəvərdə görünən, bakda çay qaynadan, ocaq çatan əsgər oğlanlara baxıram. Görünən hər bir şey elə bil varlığındansa, onu bu yerlərdə tapa bilməyəcəyimdən soraq verirdi.

Qayıtdıq bir də Hacıkəndə. Bu dəfə istirahət evlərinin kiçik taxta eyvanlarında, həndəvərdə dola-nan əsgərlərin arasında aradım. Yaxınlaşdım yol qıraqındakı olacağa. Eywanda bir neçə döyüşü dayanmışdı. Biri eşmə biaklı, nisbətən yaşlıydı. O, gileyli halda qarşidakı evin qabağında görünən əsgərlərə baxırdı. Dedi:

– Bizə "starik" deyirlər. Çoxumuz ailəli-uşaqlıyıq. Üç aydır səngərdə idik. Elə ki, bunlar gəldilər, ara qarışdı.

Cavanlardan ona görə yanıqlıydı, hücumu onlar gətirmişdi. Neçə müddətdən bəri səngimiş atəş mövqelərində çarşıma başlamış, lov düşmüşdü. Mingəçevirlilərdi, həmin "Yol evi"ndə saxlanmış maşında gələn döyüşçülər.

– Orada sağ qalmaq təsadüfdür, ay əmi! – dedi. – Bax, mən səngərdəyəm. Bir mina oraya düşür. – eyvanda iki addımlığı göstərdi – biri bura. Azacıq bu yana düşsə, məni aparardı.

Mən 701-i soruştum. Demə, elə onlardan şikayətlənmiş. Bütün bu ölüm-itimin, bu hala düşməklərinin də bəisi həmin hissə imiş. Onlar gəlmış, vuruşma başlanmışdı.

İcra hakimiyyəti başçısının köməkçisi dolanıb gəldi. Soraq gətirmişdi:

– Onları, Gorandan getirilmiş batalyonları yenidən qaytarıb aparıbilar Gorana. Oraya getmək lazımdır. Oğlunuz orada – Goranda olacaq.

Məni yola salmaqdan ötrü minik aradı. Tapdı, bu da köhnə bir "Jiquli"ydi. Onlarla danışdı, əsgər görməyə gəlmış bir kişi ilə bir neçə cavандı. Əyləşdim onların maşınına. Tərpəndik. Yolda cəbhədən, Murova hücumdan, uşaqın Xanlarda tapıldığından söylədilər. Xoşbaxtlar, bu çarpışmada onlarınkı qıraqda qalmış, salamat qurtarmışdı.

Gəncə Xanlar yol ayıricında məni düşürdülər. Oradaca dayanmış bir köhnə "Moskvic" taksiyə minib Gəncəyə sürdürdüm. Yenə şəhərin baş küçəsinə çıxdıq. Seyfinin barelyefi vurulmuş bina-nın qabağında saxlatdım. Elə bil kişi mənim nə aradığımı, peşiman qayıtmağımın səbəbini anlamışdı. Ona görəmi, yoxsa bunca mayif maşına görə pul aldığındanmı, tutuldu. Ömründə mənim oğlumu görməmiş bu kişi də, dünən axşam gəldiyim bu həyət, şəhər elə bil bütünlükə onu deyir, onun taleyindən acı bir soraq söyləyirdi.

Döndüm həyətə. İlahi! İndi girəm içəri, görəm oturubca Altay əmisi, onun oğulları, Almaz bacı ilə. Onlara Murov hadisələrindən danışır. Elə danışan da deyildi...

Qar səngimiş, külək kəşmişdi. Həyəti örtmüş qarın üzündən də soyuqluq, bədlik oxunurdu. Sonradan quranmış taxta eyvan da dünən məni gülər qarşılıyan deyildi.

Kandar aralıydı, məni gözlətməyə qiymayıb, qapını açıq saxlamışdılar. Mətbəx pəncərəsindən baxıb çəkildilər.

Qalxdım, ayaqlarımı dəhlizdə soyundum. Almaz bacı göründü. Tutqunu, içəri keçdim. Altay əl-lərini çəliyin başında üst-üstə qoyuğ, mənim indilərdə qayıdacağımı bilirmiş kimi gözləyirdi:

Əyləşdik, ilk sözüm bu oldu:

– Mən ömrümüzdə belə səhv eləməmişəm!.. Dəhşətdir! Kəlbəcər hücumu baş tutmayıb. Hacıkəndin meşələri, o yanlar tey əsgərdir. Başlı-başını götürüb, canını qurtarsın.

Gözlerini süfrəyə dikib, mənim qurtarmağımı gözləyirdi. Təmkinini pozmadan soruştu:

– Həsən kimdir?

Bir xeyli düşündüm. O, dedi:

– Məhəmməd yaralanıb. Bakıdadır... Həsən kimdir?

- Qaynimdir.
- O, bizə zəng eləyib, düşə bilməyib. Gəncədə tanış-qohumları var. Onlara bildiriblər. Bir oğlan göndərməmişdilər oradan, gəldi o dedi. Yaralanıb qolundan. Bakıdadır!
- O gələn oğlan bəs kimdir, haradan gəlmışdi?
- Gəldi, çatdırıldı, getdi. Əyləşmədi.
- Onu tapmaq olmaz?
- Bilmədim.

Onun gözlərinə baxdım. Söyləmədiyi nə vardısa, oradan, gəlib kandarda dayanmış Almaz xanımın halından oxuyum. Almaz xanım çekildi. Az sonra süfrəyə xörək gətirməyə başladı.

- Altay!–dedim.–Əgər Məhəmməd yaralanıbsa, bunun üçün sən məndən müştuluq istəməliyidin. Amma mən sənin üzünə baxıram, bu, yaralanmaq sorağına oxşamır...
- Yaralanıb. Elə çatdırıldılar. Bakıdadır.

Almaz xanım dil tökdü, xörək çekilmiş nimçələri sahmanla bir qədər də yaxına çəkdi.

- Almaz xanım!–dedim.–Siz də məni qarşılayanda gördüğüm deyilsiniz.
- Yox, vallah, elə indi də eləyəm,—gedib hətta konyak gətirdi.

Oğlanları gəldi. Onlar da səhər görüşdüyüm insanlara bənzəmədilər.

- Mənsə Gorana hazırlaşmışdım. Orada dedilər ki, Gorandan gətirilmiş batalyonları bir də qaytarıblar Gorana!
- Bakıya getməlisən...—O məni elə indicəmi yola salmaq istəyirdi.
- Avtobus saat neçədə gedir?—oğlundan soruşdu.
- Axırıncı onun yarısında.
- Elə Elxan da Bakıya gedəcəkdi bu gecə, birlikdə gedərsiniz.
- O niyə gedir?
- Neçə gündür getmək istəyirdi. Birlikdə gedərsiniz.

Eldarın sürdürüyü maşın bizi—məni Altayın ortancı oğlu ilə vağzala gətirdi. Arabir oğlana baxırdım, o da bir söz demir, susurdu.

Bakıya "İkarus" avtobus getməliydi, son səfəriydi. Bilet aldı oğlan. Yarım saatəcan avtobus sərnişin gözləyib, gecə saat onda Gəncədən çıxdı.

Gözüm salondakıların üzündə dolandı. İlk kərə gördüğüm bu adamlar, qız, qadın, kişi, cavanlar nə isə söyləyirdilər. Axi, bunların heç biri onu tanımir, görməmişdi.

Elxanı dilə tutdum, daha bir şey öyrənəm. Dedi, mən evdə yoxdum, mən evə gələndə, oğlan getmişdi.

- Bəs, sən Bakıya niyə gedirsən?
- Bir iş var.
- Niyə elə bu gecə gedirsən?

Bərk bir şaqqılıq qopdu. Avtobus yoldan çıxdı. Biz səmtdən xəndəyə əyildi. Saxladı maşını sürücü, düşdü. Bir "Jiquli" qıraqdan vurub çıxbıq baş yola və avtobusun düz qarşısından dolayı ötmək istəyəndə çırplılmışdı. İçində dörd nəfərdi, biri ölmüş, biri ağır yaralanmışdı. "Jiquli"ni sürən açıq-aşkar səhvə yol vermişdi. Avtobusu saxlamadılar, yolumuza vardıq.

Arada Elxana dedim:

- Bu avtobus səhəreyaxın Bakıya çatacaq.
- Elə çatar, altı, yeddi saata!
- Qişdır, onda hələ hava açılmış, qaranlıq olur...
- Siz Bakıda hansı səmtdə yaşayırsınız?
- Yasamalda.

Ona deyəsən belə tapşırıq vermişdilər: danışma, nə soruşsa, yovut!

Dedim:

- Qaranlıqda çatacayıq. Qalxacayıq Yasamala. Əgər bizim mənzilimizin pəncərələrindən işıq gəlsə, deməli, nə isə olub. Yox, pəncərələr sönük olsa, həmişəki qaydasındadır.

Avtobus gecikdi, yollar büsbütün qarla örtülmüşdü, üstəlik gecəyə salıb möhkəm də yağırdı. Hər addım qəza baş verə bilərdi; birindən qurtarmışdı...

Bakıya çatanda hava işıqlanmış, səhər açılmışdı. Bu şəhəri də mən belə görməmişdim. Sabunçu vağzalı, Cabbarlı meydani, tək-tük insan, tək-tək dayanmış maşın, qar döşəyir, yer-yurd ağappaq. Hamısı, gözə görünən canlı-cansız nə varsa, elə bil yas içində idi. Bakıya bunca qalın qar düşməmişdi.

Dedim:

- İnanmiram bu havada Yasamala qalxan maşın tapıla. Yaxşısı budur, metro ilə gedək. Akademiya stansiyasında düşək, oradan ayaqla qalxaq.

Metronun ilk səfərləri başlanmışdı, vagonlar boşdu. Əyləşdik və "Elmlər Akademiyası"nda boş vagondan düşüb, eskalatorla qalxıb, eşiyə, işığa çıxdıq.

Səhərin erkən çağında küçədə, bayırda ikimizdən başqa kimsə yoxdu. Küçələr qarla örtülmüşdü, irəlidə, yataqxanalar olan döş də ağappaqdı. Dizimizəcən qara bata-bata gedirdik.

- Sizin ev hansıdır?
- Qabaqda pilləkanlar var. Oranı qalxacayıq. Oradan əlli addım gedəcəyik. Dönəcəyik bizim evin arxa həyətinə. Orada hər şey bilinəcək.

NƏ BİLİNƏCƏK? NƏ, NƏ, NƏ?!

Yasamal ayağı, yataqxanaların aşağıından başlayıb, dikin başına qalxan pilləkanlar görünmüdü. Ora suvadaq qarla elə örtülmüşdü, elə bil heç yerli-dibli orada pilləkan olmamışdı; ağappaq, sal bir yamacdı.

Pilləkanın yerini anaşdırıb oraya yönəldim. Qalxmağa başladıq. Pillə seçilmirdi, qara bata-bata, tapırdıq pillələri. Tapsan da birdi, tapmasan da. Hələ bu səhər kimsə qalxmamışdı buranı, heç olmasa bir iz qoya idi. Bizdik ilk qalxan, qıçlarımız batırdı, altda daşa çatır, çatmır, dırmanırdıq. O da çətinlik çəkirdi, mənim qoluma girmişdi. Heç özü də təkbaşına çıxa bilmirdi. Qarın qalınlığından, yamacın dikliyindən; yoxsa evə çatmaq anı hər addımda yaxınlaşdığınıdan çəşir, o da səndirləyir, qızını, ayağını qar quyularından güclə çəkib çıxarıır, dizin-dizin qalxırdıq.

Pilləkan başa çatdı.

- Bax, indi, o qabaqkı döngə bizimdi. Ora çatdıqmı, evimiz görünəcək!

Çatdıq döngəyə, evimizin arxa həyəti. Bize qədər bircə iz düşməmişdi, hər yan bəyaz mərmər təkiyidi, düpdüz, haphamar.

Odur bizim mənzilimiz—beşinci mərtəbədə. Yataq otağınınanmı işıq yanırı—çaşdırıldı. Evarası mənim lağım dediyim cığırı da yarım arasında qar basmışdı. Elə ki, oranı irəliləyib keçdi, gözlərim, əksərən xeyir-şər mağarı qurulan meydançaya dikildi. Əlbəttə, ora boş olmaliydi, qarla örtülmüş olmaliydi.

Evin qabağı, həmin meydançada bir qəttəzə göy-yaşıl əsgər çadırı qurulmuşdu. "Ola bilməz!" Görəsən, kim qurub? Çadırın həndəvərində kimsə yoxdu. Blokda, girişdə də gözə dəyən yoxdu. Qurşağacan qar basmış uzun pilləkanı görməyə-görməyə boşça çıxmışdıq, burada öz evimizin, mənzilimizin darkeş blokunun açıq-aydın qupquru və alçaq pillələrini qalxmağa heyim qalmadı.

Elə ki, mənzilin açıq qapısından qoluma girmiş bu oğlanla içəri ayaq basdım, bütün qohum-əqrabəni, otaqları dolu gördüm.

Orta—böyük otaqda çəhrayı ipək örtük çəkilmiş cənaze qoyulmuş, anası başdan oturmuş, xalaları, qonum-qonşu cənaze dövrəsində halay qurub əyləşmişdilər.

— Y O X ! Yox! Yox... Ola bilməz. İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram!—cənaze-nin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım:

— Açıñ üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm!.. Mən səni haralarda axtarırdım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmışan evimizə. Bütün nigarənlıq bitdi!

Yüzlərlə insan gəldi başsağlığına, qaçqın-köckün ellilərimiz eşidib tökülib gəldilər. Illərlə üzün görmədiyim xalamqızları, dayım uşaqları bize ayaq açdırılar. Çovğundu, qar çırpırdı. Gələnin hamısı havanın bu sayaq xarablığından çəkinmədən, qəbirstanlıqla yollandılar. Saysız-hesabsız maşınlar düzüldü. Yasamal rayon icra başçısı, Prezident Aparatından nümayəndələr yasa buyurdular.

Onu "ikinci fəxri xiyaban" deyilən gorgaha getirdik. Şəhidlərdən ötrü idi bura. Yenice açılmışdı, şəhid olanların əksəri Murov və Füzuli bölgəsində vurulmuşdu. Həmin döyüşlər—93-ün axırı, 94-ün ilk ayları gedən vuruşmaların qurbanlarıydı. Bu qurbanlardan bütöv qəbirstanlıqlar salınmışdı Bakıda, Abşeron kəndlərində, başqa rayonlarda. Həmin gün orada qarda, çovğunda qəbirlər qazılır, neçə yerdə şəhidləri torpağa tapşırıldırılar. Kim bilir, bəlkə, onunla bir səngərdə olanlardan davardı dəfn olunanların arasında. İçin-için əsirdim, bəlkə, güman edirdilər, üşüyürəm.

Gündüzlər, axşamadək gəlib gedir, qohum-qardaş təsəlli verir, toxdatmağa çalışırlar. Elə ki, çəkilib getdilər, gecələr yalquzaq təki uluyurdum...

Bir kərə gələn qonaqların arasında Türkiyədən də bir ziyalıvardı. Gözünü mənə dikib, sərin-sərin baxırdı. Mən ona söylədim:

— Biz ölüm hadisəsini çox ağır keçiririk. Çünkü o dünyaya inamımız yoxdur. Sovet hökuməti bizim o dünyamızı əlimizdən alıb.

Soruşurdular, danışır, Murov səfərini deyir, oradakı çaxnaşmaları, bu dəhşətli səhvin gördüğüm mənzərəsini onlara da çatdırırdım.

Xalaoğlum çəkinirdi. Bir kərə açıqca dedi: Ağızının ipini yiğ, mumla!—öz əlini öz ağızına qapadı. Qorxurdu aparıb çatdırırlar, mənə olmasa da, ona bəlkə, ziyanı dəyərdi. Yoxsa, ona tapşırılmışdılar; yasınızı dincliklə keçirin. Siyasi söhbətlərə meydan açmayıñ!"

Murov ziyalısı Şamil Əsgərov gəlirdi yasa. O, dedi:

— Eşitdim, belə bir həcum hazırlanır, getdim qərargaha. Avtomatımı, güllə darağımı qoydum mananın üstünə. Dedin: "Qişın bu gündənə Kəlbəcərə oradan, Murovdan həcum etmək ağılsızlıqdır. Oranı heç yayın gündənə çıxməq olmur. Başlıca yüksəkliliklər—beş zirvə ermənilərdədir. Gedən onların şiddetli atəşinə tutulacaq". Qulaq asmadılar. Getdilər və axırı də bu cür fəlakətlə bitdi.

Şamil müəllim Kəlbəcər döyüslərinə dair ayrıca bir guşə açmışdı. O, ağaç parçasını yandırıb şəkil, qorelyef düzəldirdi. Dinc vaxtı Kəlbəcər muzeyinin başçısı idi, oradan dəyərli əşyaları çıxarda bilmişdi. Dedi ki, Məhəmmədin də ağaç parçasında şəklini yandırıb düzəldəcək. Yazılıar çıxdı mətbuatda, ilk şeri Qabil yazdı:

"Kəlbəcər dağlarında bir uşaq həlak oldu. Bəm-bəyaz qar içində..."

Yasın ikinci günü onun tağım komandiri gəldi. Etibarın tanışı idı. Onunla əyləşdik və soruşdum:

- Nə deyir, necə davranırdı?
- Deyirdi atam gələcək. Sizi gözləyirdi.
- Bəs, orada necə?
- Darıxırdı, meşəyə gedirdi. Biz Yanşaqda idik, çayxanaya gedirdik, çay içirdik. Deyirdi: "Bunlar adam deyil!"
- Kim?
- Komandirlər, batalyon komandiri, qərargah rəisi. Orada, döyükə başlayan kimi hamısı qaçıdı, yox oldular. Siftə günü biz döyükə mövqeyinə çatanda arada ağacların altında bizim döyüşçülərin meyidləri qalmışdı. Təzə gələnlər bunu gördükdə qorxdular. O, mənə dedi: "Mənim başıma bir iş gəlse, məni burada qoymazsan qalam".
- Hadisə, necə olub?
- Oturmuşduq ocağın qıraqında, qızınırıldıq.
- Soyuqdu ora?
- Soyuqdu.
- Onun əyni-başı qalındı. Şineli, papağı, altdan yun köynəyi də olmalıydı.
- Vardı. Ocağın qıraqında oturmuşduq. Birdən tək bir səs eşidildi. Tup-p! Güllə idi. Baxdım ocağın başındakılara. Soruşdum: Kim yoxdur? O, yox idi. Qalxıb yüyürdük. Qayanın yaxınlığında uzanmışdı. Tərpənirdi. Komandirlər, cəbhə həkimi gəldilər. Əsgərlərə dedilər çəkilin. Özləri qaldı... Baxdılars, yazdılars.
- Hadisə hansı gün baş verib. Ayın fevralın...
- On ikisi!
- Saat neçədə?
- Gecə saat iki üçdən işləmişdi, on beş, iyirmi dəqiqə.
- Fevralın on ikisi. Onun anadan olan günü. Doğum günü!

Bütün Yasamal qəbirstanında bəlkə yüzlərlə, minlərlə məzarda belə tarix görməzdin. Eləcə də yazılıdı baş daşı əvəzi dəmir ayaqlı lövhəyə:

"12 fevral 1970-ci il 12 fevral 1994-cü il".

Kəlbəcər uğursuzluğu yayılmasın, səsə düşməsin deyə, çoxlarını pərən-pərən salmışdır. Məhəmmədgilin hissəsini aparmışdır Neftçalaya. Orada həmin bu tağım komandirini də soruya tutmuş, sonra ayrı-ayrı bölgələrə göndərmişdilər. İki komandir həbs etdilər, onların məhkəməsi oldu. Demə, birinin anası erməniyim... İş kəsdilər, özü də hərb məhkəmənin qərarı ilə onlar bu cəzani cəbhə bölgəsində çəkməliyimlər. Az qan tökülmüşdü bu qeyrətsizlərin ucbatından. Qoy, gedib cəbhədə yenidən axıtsınlar millət balalarının, kasıb-küsüb uşaqlarının qanını!

Bunlar bizim evdə, hüzr məclislərində dönə-dönə söylənir, Kəlbəcərə uğursuz hücum mətbuata çıxır, bu başsız işi quranların öz qulaqlarına da çatırdı.

Bütün bu lov, qan-qada mənim dünyalarcan istədiyim övladımın başında imiş.

Huş məni aparır, birdən yadıma düşürdü. Bu məclis, gəl-get, aqlaşma, hamısı olur: "Məhəmməd yoxdur!"

Fevralın on üçü-istirahət günü səhər mənim Gəncədən telefonla danışıb, onun Murova aparıldığı xəbərini çatdırıldıqdan az sonra evə zəng çalırlar. Etibar cavab verir. Komissarlıqdandı: "Sizi görmək istəyirik". Gəlir iki nəfər. Onu otaqdan bayıra çıxarırlar. Anası nə dalısınca gedibmiş. Burada, qapı ağızında ona söyləyirlər. Ünü quruyur. İnanmir: "Səhv salmışınız!"—deyir.—Ola bilməz". Özü qabağa düşür. Büsbütün əminmiş: O, deyil. Gedirlər respublika xəstəxanasına, morqun qapısına. Onlar girir içəri, bu ardınca. Gözü dikilir, bir neçə nəfərmiş gətirilən. O, imiş, əynində şinəl, papağı gözünün üstə, alnının sağ yanında güllənin açdığı oyuq.

Hərbi həkim aktına baxdım. Böyük dayısı—cərrah Cəbrayılda qospitalda çox görmüşdü şəhid olan əsgər. Dedi o: "Snayper gülləsidir!"

Oradan qarda-çovğunda dayıları ilə məscidə götürmiş, yumuş kəfənləmiş və gətirmişdilər...

Siftə dolasıq anlatmışdı onları gətirənlər. Deyirdilər guya, tağımı komandir sıraya düzüb. Həmin anda top mərmisi partlayıb. Neçəsi şəhid olub. Əli müəllim danışdı:

— Yox. Yuxarıdan bir maşın gəldi. İçində bir neçə meyid vardı. Biz də Məhəmmədi qoyduq o maşına. İki də yoldaş qoşduq, gətirsinlər Bakıya. Bizim oğlanları maşından düşürüb, özləri gətiriblər. Onlar da elə biliblər bu da top mərmisilə sıra düzülüşündə vurulmuşdu...

Mən gör, nələri arayır, yerinə çatırdım. Guya necə şəhid olduğunu dürüst araşdırmaqla onu dirildəcəkdirim.

Qanlı-qarlı yasın ilk günlərində onun böyük xalası mənə təsəlli verirmiş kimi otaqda dedi:

— Onlar quş olur. Göyərçin olub gəlirlər.
— Mənə göyərçin yox, Məhəmmədin özü lazımdır. Mən onu görmək istəyirəm...

Telefon yetim cüçə təki cükguldəyir. Bu cihazı bizə müəllimənin dayisoğlu gətirmişdi, onun hüzr günlərində, "Didim" adlanır, xirdaca düymələri basmaqla yiğirsan. Müəlliməni istəyirlər. Mənə zəng çalınmır.

Müəllimə getdi Şövkətgilə–bacısı qaçqın. Dedi: "Darıxıram". Dünən Yaqutgildə idik. Övlad–uşaq, nəvələrlə başımızı qatırıq. Hərdən Aydanı gətirir, bir neçə gün bizimlə qalır. Etibarın böyük qızı. Başımıza oyun açır Aydan. İndi o biri nənəsigildədir.

Oradan zəng çalmışdı. Özü telefon nömrəsini yiğə bilir. Deyir bu nənəsinə ki, orada darixir. Bu nənəsi getsin onu o nənəsigildən gətirsin. Evimizi süpürür, balkonu sulayır yuyur, kartof soyur, indi axır günlər et də çəkir. Mənim buyruğuma baxır": "Aydan, külqabını gətir!". "Aydan! Alişqanı tap!", "Stəkanı apar, nənənən çay versin". "Aydan, nənəni incitmə!". Ay döyürlər, ay danlayırlar ha. Müəllimə gündüz məktəbdə uşaqlara nə qədər deyirse, təkcə Aydana onlardan artıq baş qosur, yağıdır: "Səni görüm əllərin tökülsün!" Hər cür qarğış. Tətildə idi, dərslər başlanacaq, onda görək Aydanla necə olacaq. Bunlara deyirəm: "Bu, əməllicə buyruğa baxır. Onu işlədin. Onda şuluq salmaz".

Bir kərə də ləyəndə su gətirib, ayaqlarımı yudu.

İsa peyğəmbər belinə məhraba bağlayıb şagirdlərinin ayaqlarını yumağa başlamışdı. Şagirdləri heyrətə düşmüş, soruşmuşdular ondan: Niyə belə iş görür? Onda İsa demişdi: Sizin hər biriniz mənim kimi biri-birinizin ayağını yuyacaqsınız. Bu sizi daha da mehribanlaşdıracaq.

İnsan bədənində yuyulmalı ayaqdır, yer üzünün çirkabına bulaşır.

Aydanı gətirəndə sevinirik, yola salanda da. Orada, öz mənzillərində iki bacı bizi görəndə lap azışır; biri-birini əzişdirir, saçlaşırlar.

Uşaqlıqlar, qalıqlar dörd divar arasında. Neyləsinlər.

Heyf səndən, Cəbrayıll! Yığıb yayın bu tülyanında aparardım bunları oraya, yurdumuza. Bağ-bağça, çöl, kəhrizlər, su çağlayan arxlar. Burax, qoy, nə istəyir eləsinlər. Hara istəyir baş alıb getsinlər. Bir də yorulub əldən düşəndə qayıtsınlar evə. İçsinlər saf, bumbuz sudan. Yoxsa, lehmə içirik bu sıfətsiz şəhərdə.

MƏNİ ÖLÜM DÜŞÜNDÜRÜR. Baxıram bu uşaqlara, gözüm önündə canlıca varlıqlardı. Beş-altı il qabaq bunların heç biri yoxdu.

Tez-tez onu soruşurlar. Murad– böyük nəvə lap yaxşı xatırlayır. Onlar yasda da iştirak etdilər. Onun torpağa basdırıldığını da bilir və orasını düşünürlər: "Baba, Məhəmməd ordadır?" Qanırlar, qəbiristan deməyə dilləri gəlmir, torpağın altı onları da qorxudur. Ölüm onları da düşündürür. Birdən birə, canlı bir insanı aparıb qoydular, basdırıldılar, çıxıb gəldilər.

– Baba! O, bize sosiska, pirojna alıb gətirirdi...

"Ora getdilər nənəgil", –nənənin dilindən götürüb, o da istəkli əmisinin uyuduğu məskəni adı ilə deyil, "ora" adlandırır. "Ora"dan xoflanır uşaqlar, körpə nəvələr. Onlar da ölümün nə olan olduğunu düşünürler.

Bəlkə, mənim aradığım, bütün insanlığı sarsıdan ÖLÜM-ün açarı eləcə bu körpələrin ağılı ilə təpiləcəq.

Hər gün yataqxanalar arasında, daş pilləkanlarda qacqınlarla üzləşirəm. Üzülüb, günü-gündən sustalmaqdə, Axırət yolçularına çevriləkdədirlər. Qadınlar dözür, kişilər ÖLÜM DAYANACAĞI-na doğru sürünlərlər...

Bir ara yataq otağına girməyə ürəyim gəlmədi. O, orada yatırdı, anası ilə yanaşı çarpayıda. Köhnə, ağır dolaba heç yanaşa bilmirəm. Onun geyimləri oradan asılıb. Qaydadır, insan gedəndən sonra onun üst-başını paylayırlar. "Sovxa" deməyə dilim gəlmir. Anası qalib onları neyləsin.

Qalxdım, onun sənədlərini, şəkillərini yiğdiğim qara dəri qovluğu öz otağımdakı geyim dolabanın üstünə, əlçatmaza qoymuşdum. Oradan götürdüm. Açıb baxmağa başladım. Uşaq şəkilləri: maşın-dayısının "Jiquli"sində sürücü yerində oturmuşdu. Bir əli sükanda, başını maşının açıq qapısından çıxarıb, baxır. Şabalıdı, qıvrım saçları boynunun ardına tökülib. "Balaca prins" deyirdi Altay əmisi onu görəndə. Uşaqlığı da gözəldi. Sonra, on altıca yaşında Moskvada oxuduğu-şəkillər. Tələbə dostlar, meşə, rus qızları, neçəsile qucaqlaşış, qol-boyun olub, şəkil çəkdirib. Litva, əsgərlik, əynində frenç, başında qara günlüklü furajka. Necə yaraşırıdı bu geyim ona! Əsgər libasında elə bil zabitdi.

Bakıda şadlıq məclislərində, toy-düyündə çəkdirdiyi şəkillər. Bunların hamisindən həyatı, yaşamağı sevən, dünyaya sevinclə baxan, arzular, ümüdlərlə bəslənən ərköyun istiqanlı, gözəl bir ərgən oğlan baxır, gülümşəyir; ağappaq dişləri, qurumlu, nəcim sifəti vardı bu oğlanın. O yoxdur. Sən onu həmincə bu körpə nəvələr təki canlıca görməkdən ötrü...

Onun geyimi asılmış dolabın qırıq qapısını ilk dəfə açıram. Yaxında başqa geyimlərdir. Dolabın sol künçündə ciyinlikdə bir tutqun pencək asılıb, əlimi toxundururam. Onun kostyumudur. Başımı dolabın içində soxub, qucub onun kostyumu qoxlayıram. Bu kostyumda onun təmiz canının hənəri qalır.

Üstündən üç il keçmişdir. ÖLÜM-ü ona yanaşdırıa bilmirsən. Özünü "şəhid atası" kimi görməkdən bilmərrə çəkinirsən. Doğrudur, bu, bütün ölümlərin ən şərəflisi olsa da, sən: "Bıçaqlanıb ölmədi. Bir alçaq iş üstə getmədi,—soruşana deyə də bilməyəsən nədən oldu". Yox, qat-qat şərəflə olsa da, onun ölümü ilə barışmaq olmaz.

Anası deyir:

— Səndən çəkinir demirdi. İmtahan, zaçotların hamisəna pul istəyirdilər. Qalırdı neyləsin. Gedib bacısından, xalası qızı Mətanətdən borc alırmış, maaşında verirmiş. Moskvada bir semestr oxudu, poliqrafiya institutunda. Orta məktəbə altı yaşında getmişdi, birinci sinfə. On altı yaşında hələ ağızının sarfası getməmişdi, Bakıda Politexnik İnstitutda öz gücünə imtahan verib, Moskvaya köçürüdlər işini. Orada mən gördüm ki, çətin başa gələcək. Cavan, boy-buxunlu, qəşəng oğlan, rus qızları. Arabir mən, ya anası Moskvaya gedib, baş çəkdirik. Bir otaqda on nəfər qalırdılar...

Çıxbı gəldi, yenə öz gücünə imtahan verib bu dəfə Neft-Kimya Akademiyasına girdi—axşam. Gündüz işlədi. Nəqliyyat Nazirliyinin hesablama mərkəzində... Bir kərə onun işinə baş çəkməyə getdim. Elə bilirdim kompyüter cihazının qarşısında görəcəm. Rulonlar tökülmüş bir otaqdı. Kağız tozundan nəfəs almaq olmurdu. O, burada kağız doğrayırdı...

Bəlkə, bütün bunlar onu bezdirmiş, müəllimlərin, imkansızlığın cəngindən qurtarmaq üçün, özü "könlüllü" çıxbı getmişdi. Gedər, əsgər olar, cəbhəyə də aparsalar salamat qalar. Əynində əsgər geyimi, bəlkə sinəsində də orden-medal qayıdar. İnstitut, fəhləlik zillətindən biryolluq qurtarardı. Onun tayıları istəniləni geyir, yeyir, kef çəkir. Altlarında xarici maşınlar. Eləcə bütün bunlar—gözəl

limuzin də, əla fransız kostyumu, gözəl köynəklər də onun kimi bir yar-yaraşıqlı oğlanın könlüncə deyildimi?

Doğrudanmı, belə ola bilərdi? Bu səbəblər üzündən başını götürüb gedərdi. Nəticəsi də budur!

Universitet yataqxanaları arasından enən daş pilləkanla düşürəm. Bu pilləkan mənim yaddaşım-da büsbütün qarla örtülmüş, ayaq qoyanda dizdən yuxarı batdığını bir boranlı-çənli yoxuş təki ağarır: qupquru daşlardı, istidən yanar kösövə dönmüş, ilgim saçan səkilərdi.

Pilləkanın künc-bucağı zir-zibillə, xarici firma məhsulları etiketi, boşalmış sifonlar, dezodaran lülekləri, tum çirtanti-qabıqları, hər növ əcnəbi zir-zibillə doludur. Divarlardan kanalizasiya axınları süzülər, üfunət yayılardı. İndi, almanlar oranı - yataqxanaları öhdələrinə götürüb, bütün kanalizasiya,-axıntı kəmərini yenidən qurmuş, su da çekmişlər. Pilləkanın hər qatında bir masaciq-dükan açılıb. Səkkiz yaşıdan tutmuş səksən yaşاقan, körpələr, qarilar alış-verişçiyyə çevriliblər. Hər masanın üstə eyni məhsullar, araları da üçcə addım. Kartofdan tutmuş diş pastası, dodaq boyaları, ətirlər-fransız və dünyanın hər ölkəsinin buraxdığı parfümer...

Bu uşağa şef gündə bir "şirvan" verir. Ayda otuz şirvan; Respublika Nazirlər Soveti sədrinin aylıq maaşından iki kərə artıq.

Domino düzür, nərd atır, oynayırlar. Uşaqlar pillərdə atılıb düşür. Yeni tikilmiş məscidin həyətinə dolanır. Dağlı balaları ilə qaçqın uşaqların davası da düşür. Bunlar guya yersizdilər. Gəlib bunların-dağlıların, bakılıların yerini dar eləyiblər. Ha vaxt gedəcəklər, şəhər təmizlənsin. Guya, qaçqınlar gətiriblər bu üfunəti, zir-zibili. Onlardan da qabaq bu şəhər beynəlmiləl zibil çelləyi deyildimi?

– Necəsiniz? – deyib domino düzənlər, pilləkan səkisində çöküb baş-başa vermiş qaçqın kişilər qalxır, əl verir. Nə əllərində hey var, nə sifətlərində sifət. O kişi raykomda ikinci katib işləyirdi. Yaxşı kostyumlar geyərdi, sifəti al, kefi kök. İndi ikiqat bükülüb, yerindən qalxb görüşməyə kirdar qalmayıb. Bu biri qalınqaş, qalınbiğ əbrəş oğlan kommunal təsərrüfat şöbəsinin müdürüydü. Sağ olsun, biz rayonda ev tikəndə kömək əli uzatmış, neçə kərə maşınla su daşıdır gətirmişdi. İndi köhnə göy "Jiquli"ni Yasamal bazarında, bazarın qabağında saxlayıb, aparmağa, daşimağa adam, sərnişin, yük arayır.

Hər biri rayonda, dağavar şəhərin arasında bir dağ təkiydi. İndi ilk sorğuları bu olur:

- Necəsiniz!
- Hamı kimi.
- Ağlıınız nə kəsir?
- Yaxşı olar.
- Doğrudan?

– Doğrudan. Ermənilərin özgə yolu yoxdur. Çıxb getməlidirlər. Lissabon qərarından, sammitin üç prinsipindən sonra dünyanın Ermənistan-Azərbaycan münaqışəsi barədə rəyi bizim xeyrimizə kökündən dəyişmişdir. İndi ABŞ, Rusiya, Fransa başçılıq edəcək ATƏT-ə. Onlar da beynəlxalq qanunlara, bizim ərazi bütövlüyüümüzə əməl etdirəcəklər erməniləri.

- Yanı qayıdacayıq?
- Mən əminəm.
- Sağ ol, kişi! Mənim umudum lapca qırılmışdı, – deyir communal şöbə müdürü.

Başlıcası sağlıqdır. Hər şey gəlib yerini alacaq. Evlər təzədən tikiləcək, şəhərlər, kəndlər əzəlkindən abad qurulacaq. Ötən müharibədə Kiiev, Varşava, Rostov yerlə yeksan olmuşdu. İndi gedin baxın! Beş dəfə özündənartıq tikilmiş böyümüşdür... Amma gedənlər, ölenlər qayıtmayacaq.
– Qayıtmayacaq. Ölüm dən qayıdış yoxdur.

Var! Ola bilməz cavan-pöhrə insan biryolluq yox olsun. Yox olsun, elə ki, indi Siz də bu sifətdə, bu kökdə Allaha şükür edəsiniz, ölməmişsiniz. Qalmağınızla da mənim balam kimi bu taleyə uğramamışınız. İt gündənə yaşasanız da sağsınız, üstünlüyüñuz də bundadır. Siz bu kişiyyə görə çox şükürlüsünüz. Bu kişi oğlunun ÖLÜM səbəblərini arayarkən, bütün insanlara çare axtarır. Bəlkə, o, sevimli balasının ÖLÜM-ünü yüksək, bəşəri bir məna ilə anlamaq niyyətindədir. Onu arayır. O, balasına aid olan ÖLÜM EHKAMI-nı qıra bilsə, deməli, bu ÖLÜM bütün bəşəri ÖLÜM DƏHŞƏTİ-ndən qurtarmaq yolunda bir müqəddəs qurbana çevriləcək. ÖLÜM ÇARƏSİ tapılacaq. Bu, təsəllidir, yoxsa gerçek?

– Yasamalda oturmusunuz, elə bilin Çinar kəhrizinin üstündəsiniz.
– Demə! Demə, qardaş, adam dəli olur!

Onuca isteyir, bu ayaqüstə sürünenlər. Gedək, orada ölek.
– XLOR! XLOR! XLOR! Mebel yağı, asiton! HƏŞƏRAT DƏRMANI!

Badımcan tağları, lobya bitraq, ləkdən təzəcə dərilmış keşniş, şüyud, nanə, reyhan. Qapı-baca ətri, yenicə suvarılmış kərdilərdən qalxan qoxu, göy-göyərti, bir-bitki təravəti. Peyvənd əriklərin balı damır. Xar tut, gilas, gilanar...

Yad-yabançı əlində ev-eşiyin, yurd-yuvan. Gecələr yuxuna girir, ağaclar, bağ-bostan, taxıl zəmili, sağlamal inəklər, anaş toyuqlar, xəlbir dolu yumurta.

İlk qrad atəşlərindən biri qardaş-ata yurdunun arxa divarının yaxınlığında partladı. Divar cirildi. Nə qədər ev dağıldı, parça-parça oldu kimi evində, kimi küçədə, kimi mətbəxindəcə. Topuş kişinin qızı getdi. Məmməd müəllim elə yandı, qıqpırmızı kösöv oldu. Añoğlan səmtdən gələn göy gurultusu təki uğultu qoparan mərmi, Şayaqdən atılan qrad bu an, bu dəqiqə sizin taxtapaşa düşəcək. Səhər obaşdan, axşam qaranlıqda yağıdırırdılar. Ürəkqopmasına düşmüştü uşaqlar.

Prezident idarəsində yiğincaqdı. Bir jurnalist sual verdi. Əzəlcə bu suali eşitməzliyə qoydu Pənah Hüseynov, icası o aparırdı-sədr, başqa başçılar. Jurnalist ayağa qalxıb, hamının eşidəcəyi tərzdə soruşdu:

– Öz təyyarələrimiz öz başımıza bomba salır. Bu nə olan işdir?

Ali baş komandan, respublika prezidenti Əbülfəz Əliyev Elçibəy qalxıb, o suala belə cavab verdi:
– Təyyarədə beş bomba olub. Üçünü salıb erməni mövqelərinə, ikisi qalıb, onlarla geri qayıdır, yerə enə bilməzdi. Ona görə onları da atıb, hara gəldi.

Bir mərmi də bizim yenicə tikdiyimiz evin çəpəri yanında torpağa batıb, açılmadan qalmışdı; qonşunun eyvanı dağılmış, xəlbir içindəki sarı cüçələrin bircəsinin burnu qanamamışdı.

Qoşun qaçdı, əliyalın əhalini orada qoyub, şəhərlərdə, kəndlərdə buraxıb, tərpəndi Arazbasara, burda da bənd alıb toxdamadı. Hər bölgədə yerlilərdən könüllü batalyonlar düzəlmişdi. Şəhər, kəndlərimizin qoçaq oğlanları, əsgərlik görmüş cavanlar, ziyalılar, qulluqçular toplanmış, döyüşə girmişdilər. Daşbaşında vacib mövqelərdə dayanmışdı yerli hərbi batalyon. Ermənilərin hücumu ərəfəsində bütün bu yerli batalyonları buraxdılar. Silahlarını alıb, dedilər gedin işinizə. Əgər hə

şəhərdə, hər cəbhə bölgəsində könüllülər batalyonu qalsa idi, inan-deyirik indi biri-birimizə xeyirdə-şərdə-heç o şəhərlər alınmaz, ermənilərin qabağını eləcə həmin batalyonlar saxlardı...

Bacımgili Küfulyatağa enmişdilər. Bir də görürlər səhər obaşdan İncirli dərənin başından qoşun axışib gəlir. Deyirlər bəs ermənilərdir. Kəndə çaxnaşma düşür. Bir də baxırlar ki, bu gələn öz qoşunumuz, öz tankımız, topumuzdur...

Təpili otaqlar qaldı, hər cür mebel, gəbə-kilim, servizlər, soyuducu, televizor. Kimsə inanmırkı, axıracan gözləmişdilər. Silahsız, qoruncuz əhalini çıxmaga da qoymurdular. Kimin əlində bir bağlama düyüncə görürdülər, özümüzün gözətçilərimiz qabağını kəsirdi: "Hara qaçırsan?" Habuki, özləri bu yokləsənlərin hamidan qabaq iynə-sapacan daşıyb, evlərində nə varsa-dəyərli-dəyərsiz uzaqlaşdırılmışdır. Şəhərlə, torpaqla birlikdə milləti, arvad-uşağı da satmışdılər bu namusuzlar?! Belə alçaqlıq olardımı?

– Son məqamda kimin yup-yüngül, əli nəyə çatdısa götürüb çıxdı doğma ev-eşiyindən. Yurd-yuvəsi dağıldı insanın.

– Mərcanlıının, Sultanının neçə-neçə insanı Araz sularında batdı. Gəlinin körpəsini çay apardı əlindən alıb, özü ardınca getdi. Hər ikisi qərq oldu.

İri K-700 traktorla, maşınla keçdilər Arazi, o taya İrana çıxan çıxdı, çıxa bilməyən boğuldu...

"Cəbrayıl alındı, daha mən getməliyəm!" – dedi. O, heç ata yurdunu düz-əməlli görməmişdi. Amma axşam belə bildirdi. Ona görə, mən də deyirdim heç olmasa, öz yerimizə gedə, oralara aparıcı idilər bunu, özü könüllü istədiyi halda. Bəlkə, bu hadisə də baş verməzdi.

Kür-külfətli töküblər Mil-Muğan düzərinə, Saatlı, Biləsuvar. Vaqon evciklər, kəfən-çadırlar, yataqxana, klub, kitabxana küncləri. Eləsi var, haman bu tələbə yataqxanasının tualetində yaşayır. Çərləyir, dözmür. Nə qədər insan rəhmətə getdi qaçqınlıqda, yad, yabançı yerlərdə. Qəbir yeri də bir zaval olub. Muğanda ölüünü basdırmağa yer qazırlar, su çıxır... O, dünyada bu yazıqları nə gözləyir!

Mən ÖLÜM sırrını arayır, ruhları haraylayıram. Yoxsa, qaçqın tayfasının çəkdiyi sitəmlər yalnız bu dünyanın gerçəkliyilə ovunar?

Xankişi ilə oturmuşuq, yiyesiz parkın sementlə şoturcasına suvanmış barısının yarımcıq hörgüsü üstə.

– Görünmürsən, – deyir.

– İşim olur.

– Nə var, nə yox? – soruşur, əslində öyrənmək istəyir; qayıtməq işi nə yerdədir?

– Çalışırlar. Mən belə güman edirəm ki, sülh danışığı ilə erməniləri çıxara biləcəyik yerlərimizdən.

Dinmir, inanmir.

– Amma-deyirəm, – biz heç cür bu sayaq çıxarmaqla toxdaya bilmərik. Dəyən ziyan, verilən qurbanlar, onların intiqamı alınmalıdır.

– Heylədir! – deyir. O, bu andaca qisas almağa, Zilanlıdakı evi, camışları, qoyun-quzusu üçün ermənilərdən ödənc istəməyə gedər. Bu ödənci əlində silah qaytarmağa hünəri çatar.

İki qız, iki də yeniyetmə oğlan ötür. Qızların biri – yanlardan kəsik-köynək qanad çalır. O biri çolpa bir dar-düdük don geyib. Göbəyindən bircə qarış aşağı. Oğlanlar da qolları-köynəkləri yellənir,

gedirlər. Xankişinin keşiyini çekdiyi ikimərtəbəli mülkün böyründən içəri qalxan daş pilləkana yönəlir, nə düşünlərsə, iki-üç pillə qalxıb, çərçivəsiz, pəncərə—oyuqdan içəri boylanırlar.

Xankişi buradan onları səsləyir:

- Ehey!—getmək istəyir ardlarında.
- Olmaz?
- Yox!
- Niyə?—əslində: "İnsafın olsun, ay əmi. Qoy, girək içəri, işimiz var".

Qayıdır gedirlər. Ovçular evinin bağına sarı.

Xankişi başını bulayır, nə salardı bunları gərməşov dəyənəyinin altına, ola idilər Zilanlıının örüşündə.

- Nə şərt qoyur ermənilər!
- Əslində, onlar heç bir şərt qoymur. Şərt odur ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Özlərinə prezident də seçiblər. Azərbaycanı tanımır, onun şərtlərini də qəbul etmirlər.
- Bəs, onda bu sammit, Lissabon nədir?
- Onlar o zaman söz eşidəcəklər ki, bizim sözümüzün, arxasında onlارından güclü bir ordunun dayandığını bilsinlər. Söz boş şeydir, əgər arxasında güc yoxdursa.
- Həylədir!
- Şuşa-Laçın yolu qalsın onların əlində. Oradan gedib gələ bilsinlər. Mən buna razıyam. Qoy, bizim o altı rayonumuz ki, var, əzəlcə onları boşaltsınlar. Axi, sonradan tutduqları Ağdam, Füzuli, Cəbrayıł, Zəngilan, Qubadlı, Kəlbəcər Dağlıq Qarabağ deyil.

İstəmirdilər Dağlıq Qarabağı? Qalsın onlarda. Üstəlik tutduqları rayonları tərk etsinlər.

- Şuşa, Laçın qalsın onlara?
- İlk mərhələdə hə! Qoy, getsin bizim o altı rayonun əhalisi, yerləssin öz yurd-yuvasında. Bunların başı nələr çəkib. İndi öz torpaqlarının qədrini bilər, ölər çıxmazlar. Bir də, Dağlıq Qarabağ onda yenə olacaq azərbaycanlıların əhatəsində—altı rayon qayıtsa. Bunun özü onları çəkindirəcək. İndiki şəraitdə, bizim altı rayonun Ermənistən qoşunlarının əlində olduğu tərzdə, danışmaq çətinidir, nəinki həmin rayonlar bizim əlimizdə olsa, özümüz olsaq o torpaqlarda.

Ağlına batdı:

- Verərlər, boşaldarları?
- Əlbettə. O yerlərin Dağlıq Qarabağa axı, heç qarışacağı yoxdur, əgər ərazi iddiası ilə yanaşırlarsa... Başlıcası Rusiyadır. O da əzəlki mövqeyindən fərqlənməkdə,—bizə yönəlməkdədir. Axır vaxtlar biz, prezident siyaseti dönyanın rəyini Azərbaycan xeyrinə yönəltməkdə, haqqı, həqiqəti görməkdəirlər. Məncən, bu ilin axırına yoluna qoyulur. Heç olmasa altı rayonun əhalisi qayıdar yerinə!
- Oğlandan nə xəbər var?—soruşuram. Xankişinin oğlu Füzuli bölgəsində, daxili qoşunlardadır.
- Gəlmışdı, getdi,—deyir. Oğlunun uşaqları, ailəsi Xankişinin öhdəsindədir. Onlar da bazarın qabağı, ucuq, "avariyni" binada yaşayırlar. Buradakı evin qənşərində dünən yük, yorğan-döşək vardı. Deyir, bacımışaqlarını gətirdim, köçürdüm buraya.
- Lap yaxşı! Daş mülkdür. Damı var, pəncərəsinə sallofan çəksinlər, yaşamaq olar. Orada işiq var, ocağı da odunla qalamaq olar.

Baxır, baxdığını görmür; gözünün qabağına Yazılıar düzü gəlir, Həkəri axır Yasamal ətəyindən.

- Xankişi!—deyirəm.—Bilirsən, mənim oğlum...

– Bəli, bilirem. Allah rəhmət eləsin! –deyir. Özgəsi bu sözü deyəndə açıqlanıram. Onlar rəhməti sənin, mənim deməyimlə yox, Allahdan qazanıblar. Xankişiyyə açığım tutmur.

– O, Yanşaqda... vurulub.

– Eşitmişəm.

– Sən Kəlbəcərə bələd deyilsən? Olmusan oralarda?

– Xeyr. Bizə yaxındı, uzaq deyil. Amma gedə bilməmişəm. Oralıq işim olmayıb.

– İndi o kənd ermənilərin əlindədir. Gözləyirəm, elə ki, bizimkilər oranı azad etdilər, ermənilər çəkilib getdilər, mən Yanşaga yollanacam. Onun şəhid olduğu kəndi, yeri, son dəfə dolandığı torpaqları görmək istəyirəm.—Bu istəyimi Kəlbəcər ziyalısı Şamilə də demişəm. Söz verib: Kəlbəcər alınanda mən özüm səni aparacam oraya. Həmin kəndə.

– Bilirsən nə istəyirəm? İstəyirəm... Onun...yixildiği yeri görəm. Sonra... Keçəm ermənilərin qoşununa. Orada axtaram, soraqlayam. Yanşaqda hansı hissə, hansı böyük olub. Onların arasında Yanşaqda mövqedə hansı döyüşçülər, hansı snayper varmış... Budamı "beliye liftçiki" dəndi, yoxsa, erməni nişançısı imiş. Onu tapmaq istəyirəm. Bəlkə, qorxar, qoymazlar tanıyam, üzə çıxmışdan çəkinər. Onda söz verərəm ki, ona toxunmayacam. O, mənə lazımdır. Onu tapın. Soruşacam ondan: "Mənim oğlumu axırıncı kərə diri görən sənsən. Gecə işıqla-nişan alan silahdan, onun qurğusundan sən onu görmüsən. Necə idi? Sən snayper silahının gözündə onu görüb, nişan alanda nə düşündün?—Boy-buxunlu oğlana nə yovuz hayfin gəlməyib, qiymisan?!".

Kimdən nə soruştursan, qəssabdan elə bil soruştursan: Qoyunu kəsəndə yazığın gəlmir? Onun sənəti, baş kəsməkdir. Bunun da elə. Hələ desən, gözəl, qəşəng, boy-buxunlusunu vuranda öyünür.

Boyu uca idi—bilirdi Almaz xanım:—Gödək olsa—dedi—bəlkə, dəyməzdi.

Xankişi də bunu anlayır, özü alçaqboydur, qılıq kimidir. Bu görünüşün snayper silahı önündə eyb yox, bir üstünlük olduğunu anlayır.

— Boyu—deyirəm—bircə qarış alçaq olsa, başında dəbilqə olsa, bəlkə nişana gəlməzdi. Güllə eləcə dəbilqəsinə dəyib çovuyardı.

Məscidin minarəsini tikib qaldırmağa başlayıblar. Oradan uğultu qopur. Aşağıda üzlük—daşları cilalayıb, sonra ipə bağlayır, yalın başında mühərrik işə düşür. Yerdən minarəyəcən çekilmiş kəndirlə daş yuxarı, ustanın ixtiyarına diklənir.

Şəhərdə adam oğurluğu artıb. Varlıların övladlarını aparır, əlli, yüz min dollar istəyirlər. Gətir ver, qaytaraq balanı.

Bu yaxılarda belə bir hadisə baş vermişdi. Oğlanı oğurlayıb aparmış, atasına sifariş göndərmış dilər; əlli min dollar gətirsin. Kişi özündə nə varmış, qohum-qardaşdan olanı yiğir, borc-xərc toplayır, deyilən yerə çatdırır. Oğlunu gətirib verirlər özünə.

Üstdən iki ay keçmiş oğlanı əsgərliyə aparırlar. Bir gün əsgər oğlan kazarmada bir zabit görür, oradaca tanıyor. Atasına zəng çalıb bildirir: "Məni aparan oğruları tapmışam. Gəl!"

Kişi bir neçə polis əməliyyatçısı ilə yollanırlar hərbi hissəyə. Alay komandirilə görüşüb, onu başa salırlar. Həmin zabiti gətirirlər. Aydın olur ki, özündən başqa iki zabit də belə işlərə girişibmişlər.

O, evimizin yolunu bize yadlaştırdı, qəbirstanı doğmalaşdırdı.

Beyaz İran mərmərile örtülmüş qəbirlerdə yüzlərlə igid uyuyur. Qəbirlər əklillər, gül çələnglərilə bəzənib. Kollar əkilib. Kimin baş daşından sinesinə, ayağınacan əlvan gözəklər, al-yaşıl qotazlar asılıb. Onların ömür hanası buradaca kəsilib. Hamısı bir boyda, bir biçimdə, cərgə ilə düzülüb. Baş daşlarına yapışdırılmış aq-qara, dördkünc lövhədən baxan cavanlar, yeniyetmələr onlara baş çəkməyə gələnləri gördükdə sevinirlər. Bizi salamlayır, doğma sanırlar.

Enişdə, üçüncü cərgədə 9-cu Sənsən. Bu sənsənmi, Məhəmməd? Qalın beton altında. Sənin oğul, yumruğu divar çatlaşan bədənin indi nə haldadır? Çoxu hərbi libasda, desant, tankçı, paşaqlı, furajkalı, çinarilyarpaq döyüşçü geyimində. Sənsə bircə yay köynəyində; yaxan açıq, açıq yaxandan boynunun çılpaq damarı görünür, üstü düpdüz vurulmuş, sıpsıx cod saçın... İyirmi dörd yaşında ərgən, gözəl oğlan. Bu yaşda, ömrün bunca şipşirin çağında, iki arşın torpağın altında. Doğulan günü ölen cavan, Tanrı gözelləri beləmi aparır!

– Keç aşağıdan dayan! – dedi böyük xalası. – O da burdadı, bizimlədi. Onun ruhu burdadı. Bizim yanımızdadır indicə o.

Məzarıstanda əkilmiş kollar cucərib, güllər ləçəklənib, otlar qalxıb, sərvlər boy atıb. Bircə bunlar artmaz, boy-qəbirdəki təki qalar.

Daş barının o üzü açıq ambardır. Saysız-hesabsız iri, xırda mühərriklər, avio-hissələr, lakantr, radar cihazları, gəmi mexanizmləri qalıb qablaşdırıqları təki, çöldə. Qiymətli avadanlıqdır bunlar. İllərdən bəri yağış, qar döyür, yiyeşi yoxdur. Bir vaxt zavoddan təptəzə buraxılmış yağlı, qutu içindəki avadanlıq, hərbi sursat, texnika hissələri tökülib orada. Çürüyür... Ora da qəbirstanlıqdır, cihazlar məzarıstanıdır. Bəlkə, indi onun hansısa bir lakantr qurğusunda, bir təyyarə mühərrikində, bir raket bazasında işləyər, yaranardı. Bəlkə, burada, daş barının bu üzündə torpaq altında yatan şəhidlərin əlləri bu silaha -döyüş yarağına çatmadığından basılmış, məglub olmuşdular. Qiymət qopacaq. Bu oğlanlar qəbirlərdən qalxacaq. Oradakı mühərrikləri, dəzgahları, döyüş sursatını işə salacaq, yenidən yağı üstünə gedəcək və daha ölməyəcəklər.

İri-gövdəli, saç-birçəyi çallaşmış molla "Yasin" oxuyur, əlini Məhəmmədin baş daşının üstünə qoyub. Sənsən! Bu sənsən? Axı, bu necə olub? Sənin taleyin niyə belə gətirdi? Hamı, hər birimiz qalırıq, yaşamağa, bu dünyadan hamidan artıq ləzzət almağa səndin layiq. İndi gör!..

Əcəlin çağırışına qoşulmuşdu.

Qarlı-çovğunlu səhər onu məscidə götürmüdüllər. Yuyatda yuyucu onu soyundurmuş, bütün əsgər geyimi, şinelini qıraqa qoymuş, özünə götürmüdü. Oradaca oğlanın ciblərinə də baxmışdı. Köynəyin döş cibindən bir bükəmə tapmışdı, açmışdı. Bu, avtomat gulləsi yuyucunu çasdırmışdı. Guya, oğlan bu gullədən getmişdi. Alnının sümüyünü parçalamış snayper atəsi yox, bu açılmamış gullə idi.

Yuyucu avtomat gulləsini üzdən biri-birinə çox bənzətdiyi şəhidin böyük qardaşına uzatmış, bu götürməmişdi. Gərək götürə idı. Heç olmasa onun Murovda səngərdə, döyüş mövqeyindən yadiğar təki bir əsgər geyimini, bircə cınar yarpaq köynəyini götürə idı.

Biz ondan sonra onun hər hansı bir yadigarını qənşərdə saxlaya bilmirik. Sağlığında şəkli vurulmazdı divara, indi vardısa, divardan onun əksi asılmışdısa, elə bununca özü o deməkdi ki, bu qəşəng oğlan daha dünyada yoxdur, yaşamır. "Bu mənim taleyimdir" demişdi anasına. Həmin gullə

idimi onu Pirküşgündən tərpədən, oradan Gorana, hərbi kazarmalara aparan, üç gün sonra qarda-boranda, əzəlcə, "Yol evi"nəcən avtobusda, sonra üstüaçıq maşınlarda Murovun başına, Yanşağa qaldıran?

Beləmi ayan olmuşdu ona öz taleyi? Bu nədir? Onu əcəl çəkib aparmışdı, yoxsa. Doğrudanmı ÖLÜM ANI hər kəsin alnına yazılmışdır?

Heç bir təsadüf yoxdur. Faciə baş verdikdən sonra görürsən. Onun qabağını almaq olarmış. Onu qurtarmaq, bunca ağır bədbaxtlığa yol verməmək olardı. Əfsus, basarat bağlanıb. İnanmamışan, bilsəydiñ bir iş baş verə bilər, qoymazdın, buraxmazdın. Özünü atardin ona atılan güllənin qabağına. Beşinci gün yox, ikicə gün qabaq çıxsa idin onun ardınca...

"Olacağa çarə yoxdur. Ölüm əlacsızdır. Əcəl yetdi, getməlisən, Allah belə istəyib".

Bütün faciələri, qəlləri, kamsız getmiş cavanların nisgilini qoy Allahın boynuna.

Taleyilə barışib. Torpağa uyuşan cəsəd, bizdən, sevdiyi bu şəhərdən, doymadığı dünyadan uzaqlaşib, çıxıb getmişdir.

MƏNİ ÖLÜM DÜŞÜNDÜRÜR. Bir yar-yaraşıqlı oğlanı ölümün varlığında arayıram. Ölüm sırrını anlamaq, doğma övladla görüşməkdən ötrü Axırət qapısına yönəlməkdəyəm.

"Günün xəberləri" başlayır. Televizoru cərəyana qoşuruq. Ekranda masa yanında iki nəfər əyləşib. Biri yaşlı qadındı. Tutqun, qaş-qabaqlı. Gildən yapılmış, mərmərə-daşa köcməmiş anat-abidəyə bənzəri var. Kişi ondan sinli, ariq, quru, saç-birçəyi əprimiş..

"QADINLARINIZ ƏKİN YERİNİZDİR, GİRİN İSTƏDİYİNİZ KİMİ ƏKİN YERİNİZƏ". "Baqara" surəsi, 223-cü ayə.

Ağ-qara ekranda, alatoran otaqda əyləşmiş qadın danışır:

– O gün, gündüz oturmuşam yataq otağında. Bir də baxdım ki, dayanıb pəncərənin önündə. Hə-yətdə futbol oynayan uşaqlara baxır. İm-işq bir kurtqavardı əynində. Bir də baxdım, yox olub... Sən eşitmirsən, yatmış olursan. Hər gecə saat ikidə telefon zəng çalır. Qalxıb, gəlib dəstəyi götürürəm. Kimsə yoxdur, cavab gəlmir. Hər gecə saat ikidə telefon zəng çalır. Qaldırıram dəstəyi, onun nəfəsini duyuram dəstəkdən.

Ekrandakı kişi söyləyir:

– Bir qadın gəlmişdi işə, yanına. Qaçqındı, yerlimizdir. Oğlundan şikayətləndi: içir, özünü pis aparır, bacısını söyür. Onunla neyləsin. Bir də qızına iş axtarırdı. Qızı Xızının uzaq bir kəndində müəllimədi. Onu şəhərə gətirmək istəyirdi. Bizim dərdimizdən xəbərdardı, təsəlli verdi. Sonra bir-dən dedi: "Mühəribə yox, oyundu bu. Siz-mənə dedi—Oğlunuuzu qumara qoydunuz!" Bu nə deməkdir! Qumar nədir?

O dünyadakılarla bu dünyadakılar görüşəcəklər. Şəhərdən şəhərə, qitədən qitəyə, kənddən kənd-də gedir kimi hər iki dünyanın sakinləri biri-birini arayacaq, soraq tutacaqlar. Bütün bu səfərlər hələ ki, birinin—ruhların imkanları ilə baş tutur. Bu yan, yer bəndələri onlara qoşula bilmir, görmür, əli çatmır. Budur illacsızlıq.

Cismanilərlə ruhların kütləvi "kommunikasiyası" tək-tək adamların başına gəlmiş hadisə, reanimatsiya mühitində müstəsna hal təki öyrənilməkdədir. Fəqət, insanlarla ruhların, Dünya ilə Axi-rətin ünsiyyəti olüb, ölümdən qayıtmış "reanimatsiya subyektləri"nin yox, bütünlükdə hər kəsin çatdığı adı varlıq tərzinə çevriləlidir. BUDUR BÖYÜK QURTULUŞ SON, ƏBƏDİ TAPINTI.

Mən onu görmək istəyirəm. Tək əyləşmişəm. O, qapıdan, eyvandan girsin içəri. Yaddaşdakı yox, onun özü gəlsin. Bircə an görünsün: "Ata! Mən sarıdan nigaran qalmayın!" desin.

Çuğundur, tütün tarlasıydı. İri-iri yarpaqlar bürümüş torpağın üstü ilə gedirdim. Arxadan kimsə gəlirdi. Onun hənirini duyurdum. Yaxınlaşır, çatmaqdadı. O, mənim ardımcı düşmüşdü. Çönüb geriyə baxdım. O, başdan ayağa ağ tənzif, cunaya bələnmişdi, qolu-qıcı kipcə cuna içinde idı. Yerin üstü ilə elə bil uçur, iri addımlarla, ayaqları torpağa dəymədən gəlirdi. Çatmağa azacıq qalırdı. Ayaq götürüb, qaçmağa başladım. İlişdim, arxaşıqatda yıxıldım. Çatıb, sinəmə qondu. Cuna ilə sarılmış başı, sifətinin qurumu, cizgileri bilinirdi.

– Sən kimsən? – soruştum. Cavab vermedi. Gözləri görünməsə də, üzünü, başını bütünlükə sarmış cunadan onun doğma baxışlarını sezdim.

– Sən kimsən? Məndən nə isteyirsən?

Kosmonavtlara həsəd aparırıq. Biz hamımız kosmonavtıq. Yerdən baxanda ulduzlar necə görünürsə, ulduzlardan baxanda da Yer eləcə-göydə görünür. Bütün başqa səma cisimləri təki Yer də havada, intəhasız məkandadır. Onun da altı, üstü hər yanı boşluqdur. Yer fəzada gəmi, biz də onun içində. Bütün başqa planetlər, səyyarələr təki bizim də marşrutumuz var, dolanır, öz oxumuz-orbitimizdən qopub, ayrı aləmlərə baş çəkə bilmirik.

Ruhlar buna qadirdilər. Ruh üçün zaman, məkan, məsafə əngəli yoxdur. Onlar istənilən yerə, Kainatın hər hansı qütbünə uça bilirlər. "İşiq sürəti" onlardan ötrü bizim yerüstü yerışımızdən də adı haldır. Yəqin, işiq sürətindən daha yüksək, güclü imkanları var. İş bu sırrı açmaqdə, ruhların varlıq tərzini öyrənməyin başındadır.

"ZƏNN İSƏ HAQDAN BİR ŞEY DEYƏ BİLMƏZ".

"Nəcm" surəsi, 28-ci ayə.

İmişlidən o yana getmək çətinləşdi. Buracan da yollarda yüklü-yaplı maşınlar görünmüdü, amma Beyləqana doğru yol büsbütün xıl-xızandı. Qoşqulu, qoşqusuz yük maşınları, üstündə arvad-uşaq, kül-külfət nəqliyyat gəlir, axışırı. Minlərlə ailə, saysız-hesabsız Arazbar obaları hellənmişdi üzüshağı. Yurd-yuvanı, ev-eşiyi buraxıb, kimin nəyə gücü çatmışdına götürüb, yüklenib köçür, qaçırdılar. Süru, mal-heyvan, qoyun-quzu yol boyu, çöllükə hislənib gedir, sir-sifətindən təlaş yanğın insanlar baş götürüb ailəlikcə, ellikcə cəbhə zonasından qurtulmağa çalışırı. İyirmi, otuz kilometr irəlidə, Horadız, Bəhmənli torpaqlarında çarşılaşma gedir, erməni tankları gəlir, raket atəşləri yağırı. Əhmədbəyli-Dördyüyol ayricini topa tutmuşdu yağılar. Millət baş götürüb, erməni əlinə düşməməkdən ötrü aralanırdı.

Çöldə qalmış lafetin altında, arabanın böyüründə, yırtıq çadırda çağasını əmizdirən, körpəsini yedirən qız-gəlin, qoca-qarı, ağbirçək qalmışdı döyükə-döyükə. Eləsi vardı, gedəcəyi yer yoxdu, buradan tərpəndi, haraya üz tutsun, bilmir, anlamırıdı.

Büsbütün tutulmuş yolda-axışan insan seli, nəqliyyata qarşı irəliləmək cəncəldi. Saatda bir kilometr getmək olmurdu. Motor qızmış, radiator qaynatmışdı.

Yolun qıraqı, qosqu altında beş-üç gəlin oturmuşdu. Onların şəklini çəkmək istədim. Foto aparatı görəndə, əzəlcə söz demədilər. Sonra biri gəldi, açıqlandı, üstümüzə cumub, aparatı alıb yerə çırpmaq istədi.

Ağır yüklü, avadanlıq təpələnmiş, bu təpənin də üstdə neçə qadın, qarı bənd almış "KAMAZ" ötdü. "Jiquli"nin pəncərəsindən, sürücü səmtdən əyilib, onu çəkmək istədim. Oradan gördülər, şığıyan maşının üstdən kişi-arvad qışqırdılar, əllərini oynadıb hədələdilər. Kamil mənə bildirdi: "Çəkməyin. İstəmirlər. Bunlar indi bilirsınız nə haldadır? Nə desən törədərlər".

Huşları başdan çıxıb, dəli köküne düşmüş bu insanlar qəzəbdən, hirsdən çınlayırdılar. Bunların başı nələr çəkmişdi. Kimi oğlunu, ərini, qardaşını itirmiş, ev-eşiyi gözü qabağında dağılmış, olma-zın sitəmə, qəddarlığa tuş olmuşdular.

Yol büsbütün tutulmuşdu, daşib daşanıb, çöllükde pay-piyada gedir, uzaqlaşırdılar. Üzüyuxarı daha irəliləmək mümkün deyildi. Hətta dönmək, geri qayıtmək da müşguldü. Ola bilərdi axının arasında ilişəsən, gəlib keçən bir maşın, traktor vursun, lapca üstündən keçsin. Hər kəs başı həyində, kimdir kimi arayan.

Üç əsgər maşından düşüb, kəsdilər kişinin apardığı sürünen qabağını. Əzəlcə özünə nəsə dedilər, sonra bir qoyun, daha sonra ikisini boyunlayıb atdlar maşının kuzovuna, sürüb getdilər. Kişi heç nə demədi. Hamısını yiğib aparsa idilər, neyləyəcəkdi.

"Cəbrayılı dünən ermənilər tutublar. İndi enişə, ımambağına irəliləməkdədirlər".

Beyləqan İcra Hakimiyyətində cavan sədr bunu çatdırıldı bizə. Avqustun 23-ü idi. Həmin gündən bizimkinin quşu uçdu: "Cəbrayıl getdi. Daha mən qala bilmərəm".

OLMAQ, ÖLMƏK. Bu iki söz biri-birində yalnız çevrənin ortasından keçən vətərlə ayrıılır. Bu yaxınlıq hər iki hadisənin bir başlanğıcdan törəndiyindəndir.

ÖLÜM ANI-nı yaşayanlar, canın cəsəddən ayrıldığını görənlər olmuşdur. Onlar ruhlarla qarşılaşmışlar. Lakin 5-10 dəqiqədən artıq çəkməyən azacıq səyahət onlara Axırət mənzərəsile əməlli tanış olmağa imkan verməyib. Ölüb dirilənlər Axırət qapısından qayıtmışlar. Biryolluq gedib qayıtmayanlar ruhlara dönmüşlər. Onlar qoyub getdikləri Yer və insanlarla ünsiyyətə girə bilmirlər.

Ruhlar aləmində yaşayan necədir? Onların cismi varmı, nədir? Yemək-içməkləri nə sayaqdır? Onlar doğub töreyirlərmi? Sevgi, cinsi bulunma...

Paytaxtimiz Bakının ucuq-söküklerində "avariyni" evlərdə, yeni-yeni əcnəbi avtomobilər, "Reno", "Dayvo", "Mersedes"lər şütyən xiyabanlarda, metro lağımlarında, bazarlar civarında, aeroportda, vağzal kandarında comalaşmış, qarşılardakı masa-dükanlarda dönyanın neçə ölkəsinin nişanəsi cılvelənən bu adamları hansı aqibət gözləyirdi. Yaşlılar çərləyir, qırılır, gedirdi. Yurdsuzluq, didərginlik yoxsulların qismətidi.

Bu davada, qan-qada içinde varılanlarvardı. Paytaxtin gözəgəlim yerlərində: Vorovski, Gənclik, Badamdaradə padşah saraylarından ehtιşamlı imarətlər ucalmaqdadı. Tərk olunmuş

kəndlərin, şəhərlərin varyetini mənimsəmiş, davadan külli qazanc götürmiş, ağ günə çıxmışdır. Bircəsinin nə özünü, nə övladının burnu qanamamışdı. Ürəklərində erməni–yağını alqışlayırdılar. Bircə soruşan yoxdu: Ay qurumsaq! Millət qan qusur, dərddən qovrulur, cırıq çadırlarda can verirlər. Hansı ürək, hansı pulla sən bu kaşanəni dikəltmisən? İçində ərəb mebeli, Çin servizi, saunaşı, lifti.

Orada qoyub gəldiyindən yüz artığını qazanıblar. Beləsi heç istəməz də sülh olsun, alınmış, verilmiş yurdalar, torpaqlar qaytarılsın. Onda hesab çəkiləcək, kimin kimliyi aydınlaşacaqdı. "Əməl dəftəri sağ əldən verilənlər..."

Bənövşə çay, Ağsu, Kürək çay indi də meyid axıdır. Azərbaycanın hər yerində yalnız Kəlbəcər hücumunun mirası olan qəbirstanlar törəndi. Çoxu qar uçqununda, sıldırım qayalarda qaldı. Abdulla Qurbani beş nəfərlik dəstəsilə otuz meyid çıxartdı Kürək çaydan, qarın, buzun altından.

Kürək çayda, yazbaşı ilinmiş suların qoynunda insan parçaları, baş, qol, bədən üzür. Qızıl xallı balıqların ağızının tamı dəyişib...

Aydan sınmış kürsünün yumşaq, qırmızı sövkənəcəyini qoyur eyvan qapısının astanansına; özüne yer düzəldib oturur. Mənse öz yerimdə: sıniq qutu, dik-lövhəni onun ağızına qoyursan, üstdə eyvanda atılıb qalmış, köşəsi çıxmış məxmər döşəkçə.

Göyün dərin qatları buludların arasından qaralır. Qəmər–ay gah görünür, gah itir.

- O nədir?
- Buluddur.
- Bəs o?
- Göydür.
- Mən oradan qorxuram.
- Göydür də. Onun nəyindən qorxursan?
- O, aydır?
- Aydır.
- Ay işıq salır hər yerə.
- Ayın işığı özünün deyil.
- Bəs kimindir?
- Günəşin, Yerə də, aya da işığı günəş verir.
- Aya da?
- Hə.
- Nə təhər?

Günəşin gecə vaxtı aya necə işıq saçdığı, indi harada olduğu görünmür. Doğrusu, bunu heç mən özüm də bilmirəm.

- Ay hanı?
- Girdi buluda. Bir azdan yenə görünəcək. Bulud keçir, elə keçir, elə bilirsən ay o sayaq iti gedir.

Buludlar yerə yaxındır.

- Bulud böyük parçadır. Yorğan-döşəkdən çox-çox böyükdür... Yazıq ay, əsə-əsə girdi buludun içində. Əsə-əsə...
- Odur bax! Ay göründü... O biri ulduz var ha, o da gedir.

Yasamalda parlayan ulduzu biz axır vaxtlar görmüşük. Bir eləncik ulduz da bu yan, şimal eyvanımızdan görünürdü. Bu iki "obyekti" mehlə uşaqları tapmışdilar. Məhəmməd də axşamlar dostları ilə həyətdə həmin ulduzu izləyirdi. Cavanlar yiğilib baxırdılar. Anasına da həmin işiq cismi o, göstərmişdi. Onu biz "gəlmə" zənn edirdik. Axşamlar şimal, cənub eyvanlarından müəllimə ilə onları arayır, izləyirdik.

Kainatda heç bir ulduz cızığından çıxmır. Milyon il qabaq necə idisə, bu axşam da hamanca—öz çevrəsində çirpinir. Bu iki cisim yerə çox yaxındı. Yasamal təpəsinin üstündə dayanıb, elə bil yeri güdür. Gur işiq saçır, gecəyarısı aralanır, yox olurdu. Onun işığı intəhasızlıqdakı ulduzlarının təki "ölü" yox, canlıydı. Əl ilə düzəldilənə bənzəyirdi: işığı gah artır, şölələnir, gah azalır. Bəlkə, səmada yüzlərlə, minlərlə süni peyk stansiyalarından biriydi, təxribat, kəşfiyyat cihazı da ola bilərdi.

Mən bundan bir yazı yazıb, qəzetdə çap elədim. Astro-fizika institutunu, akademiyani bu işə baş qosmağa, Yasamal üzərində görünən parıltının nə olduğunu aydınlaşdırmağa çağırıdım. Onlardan səs çıxmadı.

Televizor qosulmuşdu, "Günün xəbərləri" veriliirdi. Ekranda görünən müəllimə ərinə danışındı:
– Bir qadını şəhərdən götürüb aparıblar. Həmin cihazın içərisinə gətiriblər. Qadın özü başına gələnləri söyləyirmiş. Orada bir çox tanışları görüb. Qaqqarin, Bülbül də onların arasında imiş. Deyib ki, qadın, bir qəşəng də oğlan vardı. Əsgərmiş. Deyirmiş:

"Mənim anam Yasamalda, 13-cü məktəbdə müəllimədir. Atam redaktordur".

Kişi dünən gördüyü vaqiəni söyləməyə başladı:

– Məni qıraq bir evə getirdilər. İçəri girdim. Otağın başında biri birindən aralı iki əsgər çarpayısı qoyulmuşdu. Birindən sənin qardaşın qalxdı, o birində o idi. Hər ikisi trusik-maykada, cilpaq. Mənim çəşidiymi görüb, eləcə baxışı ilə anlatdı sənin zavod direktoru qardaşın. Axi, Məhəmməd onun zavodunda fəhlə sayılırdı. Bildirdi ki, biz gedib tapmışıq, saxlamışıq burada. Neçə müddətdir bu evdə qalır. Yoluna qoyarıq, fərari sayılmaz, heç nə olmaz".

"Fələklər yandı ahımdan"... İlahi şairin anadan olduğundan 500 il keçmiş onun doğulub öldüyü ölkəyə gəlmişdik. Uşaqkən gördüğüm, göylərin qara yaxasından şölə saçan ulduzları, kahkaşanı, Məkkə yolunu bizim yerlərdə bir daha görə bilmirdim. Gümanım gəldi ki, Cənub ölkələrində, İranda, İraqda, Ərebistanda göy gecələr ulduzla dolu olmalı, ehtişamı ilə görünməlidir.

Bağdadda, Əl-Mənsur otelinin üst qatlarında, qaldığım otağın kiçik eyvanına çıxbaxırdım.

Qonaq evinin həyəti füsunkar gözəllik içinde idi. Gömgöy üzgü gölünü palmalar, uca xurma ağacları araya almışdı. Kollar, çəmənlər, güllükler ətir saçındı. Ağacların arasında yanın fanarlar-dan ziyanlar süzülürdü. Dəclə boyu yüksəkdə yanın cil-cıraqdan suyun üzünə parıltılar düşür, körpülər çıraqbanlıq içinde görsənirdi. Qəsri Şirindən ta Bağdad həndəvərinədək günəşin qızmar istisindən alışib yanın bomboz düzələr, dəmyələrin ürəksixan acısını Dəclə Fərat qovuşuğu yubub aparırdı. Lələk-budaqları ucaboy indus qadınların saçlarına bənzər xurma ağacları insanı dartır, ucaldırdı. Dəclənin səssiz axan suları, işıqlı bağça, mavi səthi cilvələnən göl, qədim əfsanələr, nağıllar yurdu sehrlə doluydu.

Bütün bu gözəlliklə mən onun üstdə göyü görmək istəyirdim. Bağdad üzərinə gərilmiş qapqara göydə ulduzlar çəmənzərini, bürclər silsiləsini arayırdım. Yerin bunca gözəlliyi üstə səma... tut-

qun, ulduzlar solğundu. Görünür, bu yerlərdə də atmosfer korlanmış, göyün qabağını çirkab pər-dəsi kəsmişdi... Bir də...

Dəclə üzərində, lap yaxında, səbət içində fanar təki bir cismin yandığını gördüm. O, bütün ulduzlardan şöləliydi. Lapca yaxında dayanmışdı. Sonra tərpəndi və üz tutub getməyə başladı. Getdi və batdı.

Bu səfərdən sonra Misir-Qahire, Nil üzərini gördüm. İskəndəriyyədə dəniz üzərində qara qanad açmış gecənin səmasında aradım. İstanbul, Tehran göylərində də həmin işıq-cisimlə qarşılaşdı gözlərim. O idi. Haradan çıxdığı bilinməsə də, harada batdığı açıqca görünürdü. Gedir, qövs həlində dolanır, uzaqlaşır, işığı iynəgözüncə azalır və itirdi. Yalnız Yasamal göyündə zənn etdiyimiz işıqlı cisim-burada, Cənub üzərində də eləcə yaxınmış. Şubanı üstə dayandığı halda Bağdad və Qahirədə də görünürdü...

İndi, Aydanla eyvanda oturub baxduğumuz anlarda həmin ulduz səbət içində yanır, aydan xeyli yaxında işıq saçır, közərirdi. Badamdarda civə işıqları çəvrələmə parlayan aerodroma bir vertolyot yönəlsə, pəncərə-pəncərəyə ötüb, onun içərisini görə bilərdi.

Aydan "boşqabı" görürdü. Ona başa saldım:

- O da gedir. Ay təki o da batacaq.
- Harada batacaq? Dənizdə?
- Yox. Dənizdən yuxarı, Heybət dərəsində.

Bu yay Bakıda ağaçananad çoxalıb. Həndəverdə dolaşır, dinclik vermir, sancır. Eyvanda Aydanın qızlarını yedi. Bu ilki ağaçananadlar ötənkilərinə görə cansızdır, öldürürsən, qanları çıxmır, qabıq təkidirlər, sancmaqları da üzdəndir. Görünür, başlıca yemi insan qanı olan bu həşərat da örüş-süzləmişdi.

Vüzildaşır, otağa dolsalar, səhərədək qoymayacaqlar yataq.

- Baba! Ağaçananadları da Allah yaradıb?
- Hə.
- Bizi də?
- Hə.
- Bakıda bir belə adam var. Bunların da hamısını Allah yaradıb?
- Hə!
- Allah yorulmur?

Aydanın balaca bacısı Fərəhlə eyvana çıxmışdır. Bunun dili hələ yaxşı açılmayıb. Sözləri əngində ezə-ezə söyləyir. Guya, çörək yeyəndə tikəni çeynəyib ötürdüyüն təki, sözləri də ağızında yoğurmalısan.

- Quxunda göyküy vay!
- Nə?
- Göygül!
- O nədir?
- Si-çan! Göy-gül!
- Hə-e-e, kərtənkələ!
- Hə. Sən onu öldürərsən?
- Öldürərəm.
- Payar olacağ! Böyük payar olacağ!

Bizim mənzilimiz böcəklər oylığıdır. Elə ki, ailə-ikinəfərlik cəmiyyət çəkilir, gecəyarısından hamamxanada, mətbəxdə özgə canlılar üzə çıxır. Mətbəxin divarı dibindən, yarıqdan kərtənkələ də gəlir. Gecə Fərəh nənəsinə qoşulub, mətbəxə gedəndə, işığı yandıranda görmüşdü. Müəllimə qalmışdı onu necə öldürsün. Bir kərə mən bir sisqasını quyuğundan tutub, eyvandan atdım hə-yətə. Öldürməyə əlim gəlmədi. Ölüm ölümdür, nə fərqi var insan olsun, ya böcək. Qatil olursan.

Avqustun 21-i gecə. Aydanın və Fərəhin anası ilə oturmuşuq eyvanda. O, sənətşunasdır, amma həkimdən az bilmir: hansı xəstəlik hansı fəsadlar töredir, dərmanı nədir, insan sağlamlığı üçün nə yemək, nə yeməmək; dünyada baş vermiş, baş verə biləcək vaqıelər barədə onun ayıq-sayıq düşünməyi var.

Aytən söylədi:

– Bizim tələbə yoldaşımız qızın başına belə bir iş gəlmışdı: "Keserovo seçənye". Ürəyi xəstə imiş. Bilməyiblər, narkoz veriblər. Ürəyi dayanıb. Qız danışdı: "Ölmüşdüm, həkimin səsini eşidirdim: "Mən Raufa nə cavab verəcəm?!"—deyib cərrah çırpınırdı:

"Bu necə oldu öldü? Mən Raufun üzünə necə çıxacam?! Nə olur-olsun qaytarmalıyıq!"

Rauf gəlinin qayınatası, həkim Zəkiyevin dostu imiş. Həkimlərin necə çalışdığını, səslərini-danışı-ğı eşidirmiş. Bədənindən ayrılib eşidirmiş. "Elektro-şok!"—qısqırır cərrah. Bununla dayanmış ürəyi işə salır. Qızı ölümdən qurtarırlar.

Aytənin bu söhbəti mənə tanış gəldi. Sonra o, əmisinin ürəyində necə operasiya apardıqlarını, onun klinik ölümünü, necə dirildiyini söylədi.

Şubanı dağının üstündə dayanmışdı. Dağın alçaq zirvəsilə arası beş-altı arşındı. Bəyaz, sopsol-ğun çevrədə bircə şüa yoxdu. On dörd gecəlik ay boyda, azacıq ondan böyükdü. Ay dünən harada idi; bir dilim sineyvaz qovununa bənzeyirdi. Dağın üstə dayanan bütöv aydı, onun təki şüa-sızdı. Od-alov nişanəsi yoxdu. Eşikdə sərin külək başlamışdı. Açıq pəncərəyə tor tutacaqdım, ağcaqanadlar içəri doluşmasın. Hava sərin, küləkli olduğundan pərdəni asmadım. Şubanı üstə görünən, sezilməz bir tərpənişlə dağ gədiyinə enən-Günəşdi. Aləmi yandırıb yaxan Gün buz parçası təki soyuqdu. Eşikdə əsən sərin külək elə bil ondan qopub gəlirdi. Günəşi heç vaxt belə görməmişdim.

Batmış kəhrizlərin qırx arşın dərin quyularına düşür, zülmət lağımlarda dolanırdılar. Çöl göyərçin-lərini yeraltı yuvalarda tutur, gətirib ocaq qalayıb, şışə çekir, ləzzətlə yeyirdilər. İndi altmış yeddi yaşı olan o uşaqla kəhriz lağımlarına ona görə düşür, qorxulu quyulara enirdi ki, oradan gətirdiyi soraqla anasına sübut etsin: "Yerin altında cənnət, cəhənnəm yoxdur. Özüm görmüşəm. Şıxoğlu sənin mələklərini tutub, şışə çəkib yedi". Ana qəlbini təlaş alırdı: "Lağımlara girmisən?! Bala, bəs, qorxmursan, birdən su açıla, səni alıb apara, çırpıb daş-bivara tikə-tikə eliyordi?"

Çərpələng düzəldirdi indi yaşı altmışı keçmiş, onda on yaşlı cocuq-bala. Çərpələngin gövdəsi rəsm dəftərinin qalın varağı, qabırğaları qarğı ciliyi, xəmirlə yapışdırıldılar. Çərpələngin uçmağı-ananın "Zinger" tikiş maşınının qutusundan oğurlanmış sap-tağalaq. Quyuğu...

İranda qan düşmüştü. Tehran hakimiyyəti Azərbaycan Cümhuriyyətini dağıtmış, yüzlərlə inqilabçını, mücahidi boğazından asmış, zindanlara salmışdı. Başını götürüb qaça bilən Arazi keçmiş, bu yana, bizim ellərə gəlib çıxmışdır. Xeyli yaralıvardı. Onların yaralarından açılmış, dəyişilmiş sar-

ğıları yaldakı xəstəxananın barısından bu üzə atırdılar. Bu qanlı bint-sarğılardan seçib, təmizləyib çərpələnglərə quyuq bağlayır, yenidən Araza doğru buraxırdılar.

"Göydə heç bir mələk-zad yoxdur,—deyirdi uşaq anasına—Mənim çərpələngim lap göyün yeddinci qatına qalxmışdı".

Bəlkə yeri-yurdu bilinməz Allah-talanın özü görünəcəkdi. Bütün aləmlərin hökmdarı yüz iyirmi dörd min elçi göndərməklə də Yer obasında düzlük yaranmadığını görüb, birbaşa özü bu şıltaq kürəni idarə edəcəkdi.

YENƏ HƏMİN SUAL QARŞISINDA. Qalxıb gedib mətbəxdən özünə çay süzüb gətirirsən, dincəlirsən, taxtda uzanırsan. Bunlar sənsən. Varsan dirisən. Amma bir an çatacaq, sən olmayacaqsan. Məhv olacaqsan. Məhv olacaqsan?!

ÖLÜM XOFU yenə də insanlığı xırpalamaqda, yaranandan beynində qovzanan sual, qorxulu sorğu baş qaldırmaqdadır.

Kimsə proqnoz verə bilmir. Münəccimlərin, baxıcıların, falçıların söylədiklərilə də toxdamırlar. Birdən elə bir qəza baş verdi ki, Yer küresi bütünlükə dağıldı. Bütün insanlıq puçluğa gömüldü. Bir insanın ölüb, yox olduğunu bütün bəşər, yer üzündəki bütün canlı, bütün varlıq yox oldu. Bunun belə olacağı, belə olmayıcağı ilə tən gelər.

Mənim aradığım budur: **ÖLÜMSÜZLÜK ELÇİLƏRİ—RUHLAR!**

Murad soruşur:

- Allah-baba hardadır?
- Allahın yeri bilinmir—deyirəm. "Nə insdir, nə cins. Nə doğur, nə törədir. Nə yeyir, nə içir",—bunları söyləmirəm, uşağın Allaha yazılı gələr.
- Adam necə olur... ölü? Gullə dəyir, qoluna, qıcına?
- Qoluna, qıcına dəysə, ölməyə də bilər. Amma bura—ürəyinə dəysə ölü. Bir də başına...
- Başına dəyəndə niyə ölü?
- Başın içində girir gülə. Beyini dağıdır. İnsan beyinsiz yaşaya bilməz.
- Məhəmmədin başına dəymişdi, gullə?
- Hə. Alnınə. Alnının sağ yanına.
- Öləndən sonra necə olur? Basdırırlar. Qalır torpağın altında. Əti...—uşaq biliyinin ətini dartsıdırır—eti çürüyür orada? Torpağa qarışır...gedir.
- Yox. Bir vaxt hamı diriləcək. Ona "Qiyamət günü" deyirlər.
- Hamı?
- Hamı.
- Biz də ölücəyik, sonra diriləcəyik?
- Hamı. Siz də.
- Allah dirildəcək hamını, bizi? Bəs Allah harda olur?

Bu suala Orxan cavab verir:

- Allah havadır!—Allahı o, axşam qaranlığında eyvanda görür.

İsa peyğəmbər kütlənin tələbiylə çarmixa çekilir, ölü. Arımafeyadan varlı, zəngin Yusif hakim Ponti Pilatın yanına gəlir. Ondan icazə alıb cavan peyğəmbərin cəsədini çarmıxdan endirir. Təmiz ketana bükür və qayada çaplığı qəbrə qoyur. Ağızını iri bir daşla qapayıb çıxıb gedir. Peyğəmbər beşinci-cümə günü çarmıxdə can vermişdi. Şənbə, bazar keçir— o günlər iş görmək günahdı. Birinci-Duz günü Mariya Maqdalina Yakovun anası Mariya ilə gorgaha gəlirlər. İsanın cəsədinə yağ çəksinlər. Yolda ikən düşünürlər: qəbrin qapısına qapanmış ağır qaya parçasını necə götürəcəklər. Gücləri çatmayacaq.

Gəlib görülərlər, İsanın qəbrini qapamış ağır qaya qırğına götürülüb, bu daşın üstündə bir kimsə oturub. O, şimşək təki parlaq, qar təki bəyazmış. Soruşub: "Siz kimi axtarırsınız?" Övretlər baxıblar, İsa qəbirdə yoxdur: "İsanı"—deyirlər. Zağanın ağızında daş üstə oturmuş məlek söyləyir: "Siz dirini ölülərin arasında axtarırsınız. O yoxdur. O dirildi və getdi. Qorxmayın, yaxın gəlin. Onun uzandığı yerə baxın. O yoxdur. Cəld olun, yubanmayın, gedin. İsanın şagirdlərinə deyin: "O dirilmişdir. Sizi Qalileyada gözləyəcəkdir. Onu orada görərsiniz. "Yevangilə", s-64.

Geri dönərkən İsa özü Mariyagilin gözünə görünür və onlara tapşırır: "Onu Qalileyada gözləsin-lər".

Daha bir əhvalat baş verir. Dirilmiş İsa peyğəmbər kənd yolunda bir neçə kişiylə qarşılaşır. Onlar da belə güman edirlər ki, bu İsa yox, onun ruhudur. Onda İsa onlara deyir: Yemək varınızdır mı? Çıxarıb ortaya yemək qoyurlar. İsa da onlar təki yeməyə başlayır: "Mən ruh deyiləm, canlıyam. Görürsünüzüm, sizin kimi yeyirəm. Bu mənim əlim, bu qolum. Sizin kimi..."

Keçmiş peyğəmbərlərin heç biri, nə də Məhəmməd ruh deyil. Canlı insan-cismidirlər. Qiymət günü yenidən yaranan, ölüb torpağın altında yatan canlı insanların özüdür. Ruh deyil, cəsəddir—bir vaxt diriykən necəydiłərsə, eləcə ətli-qanlı, sümüklü adamlardır. Cənnət, cəhənnəm bu dünyada özümüz, ölmüş mərhumların dirilib, o dünyada öz əməlincə yaşamasıdır. Yalnız mələkləri Allahın cismsiz yaratdığı anlaşır.

BİZİM AXTARDIĞIMIZ ALLAHIN CİSMSİZ YARATDIĞI MƏLƏK-RUHLAR DEYİL, ONUN XƏLQ ETDİYİ İNSANLARIN RUHUDUR!

Peyğəmbərlər ruhlar barədə gerçek bir soraq versə idilər, insanın əbədiliyə, Cənnət, Cəhənnəm aləminə inamı daha güclü olardı.

SSRİ vaxtı—sovət dövrü səfərə çıxmışdım. Türkiyəyə oradansa Misirə yollanacaqdıq. Dolların də-yəri sovet pulu ilə 1\$—94 qəpikdi.

Turist dəstəsi SSRİ-nin ayrı-ayrı şəhərlərindən toplanmışdı. Çoxu Kiyevdən, Moskvadandı. Sənəddə, pasportda adları, soyadları rus, ukrayın göstərilər də, əksərinin yəhudi olduğu aydındı. Bu millətin adamları ilə Pisunda, Yalta, Peredelkində qarşılaşmışam. Haradan desən oradan soraq verirlər. Davranış, söz-söhbətlərile seçilirlər. Ağilli, mehriban, istiqanlıdılar. Büyük şəxsiyyətlər yetirmiş bu millət bilmirsən nədən əslini danır. Polşada polyak, Fransada fransız, Rusiyada rus olur. Yalnız nasizmin təqibi deyil, ondan çox-çox qabaqlar da onları sıxışdırırlar, əzab verib-lər. Niyə?

Uşaqkən, Bakının adı çəkiləndə qorxurduq. Kənddən Bakıya gedib gələnlər söyləyirdi: Bakıda cuhudlar yaşayır. Onlar öz bayramlarında insan qanından xörək bişirirlər. Uşaqları oğurlayır, soyundurub teştin içində qoyur, iynələr batırır, qanını süzür, bu qandan xəmirə qatırlar. Yeyirlər.

Kafkanın "İslah düşərgəsində" hekayəsində dəhşətli bir mənzərə göstərilmişdir. Orada əsgərə buna bənzər cəza verirlər, Kafka da, Erenburq, Sveyq, Remark, Landau, Eynstejn-hamısı yəhudidir. Marks, Engels də onlardandır. Kommunizmlə semitizmin bənzəri aşkardır...

"Seçilmiş millət" adlanır onlar "Tövrat"da, "İncil"də, "Quran"da da . "Quran"da onların pisinə ayələr olsa da, dəyərləndirilir də. Hətta bildirirlər ki, Məhəmməd adlı bir peyğəmbərin gelişini də öncə yəhudilər söyləyib, onların qədim kitablarında—"Tovrat"da, "İncil"də buna işaret var. Büsbütün savadsız olan Məhəmmədin din tarixlərini bilməsi, peyğəmbərlər barədə ayələr də onu göstərir; öyrənmiş, şifahi savad almışdır. Deyilənə görə, aylarla, illərlə karvanbaşı təki səfərə çıxanda, Suriya və Mədinəyə yollananda orada Məhəmmədi yəhudilər bilikləndirmişlər. Misir prezidenti Ənvər Sadat İsrailin başçısı Rabinlə məşhur Kemp-Devitdə barışq sazişi bağlayanda hər ikisi məmənun olub bildirdilər ki, onlar əmioğludurlar. Məhəmməd peyğəmbərin İbrahim-Avraam soyundan törəndiyini deyən ayələr də bunu açıqlayır.

İsa peyğəmbər şagirdlərini bir məclisə toplayır. Hər biri damarını deşib, öz qanından boşqaba axıdır. Sonra çörəklərini həmin qana batırıb yeyirlər.

İsa deyir: "Ən yeməli xörək mənim ətim, ən içməli içki mənim qanımdır".

İstanbulda körfəz gəzintisinə çıxacaqdıq. Yaxında kiçik körpüyə bağlanmış gəmini yır-yığış edirdilər. Gözəl hava vardı. Körfəz sularının sərini, günəş ılıntısı, körpü meydançasında, kafedə çay, qəhvə verirdilər. Ağappaq-plastik masa, bəmbəyaz oturacaqlar qoyulmuşdu. Əyləşib, körfəzin ayırdığı, uzaqlarda qaralan Asiya ətəklərinə, asma körpüyə baxırdıq. Bunca ağırlıqla tab getirən körpü elə bil üstündən ötən nəqliyyatın altında ucunurdu. Bu yurd, sular, qəhvəni getirən oğlan mənə öz ölkəm təki doğma gəlirdi. Altından gəmilərin üzdüyü, üstdən Asiyadan Avropaya, Avropanan Asiyaya avtoların şütdüyü körpü saz tellərində hörülmüşdü, xəfifcə çalınırıldı. Dənizləri qovuşdurən, qitələri çataşdırın boğaz Avropanın abad imarətlər tikilmiş ormanlı yamacları, Asyanın quraq, yoxsul sahilləri arasında dəbərir, "Buynuz"a yönələn ölgün sulardan asudə, canlı görünürdü.

Dəstəmizdə bir neçə də qadın vardı. İncəsənət, fəlsəfə aləmindəndilər. Moskva, Kiiev intellekt mühitinin qoxusu gəlirdi. Bu ovqat yamyasıl Boğazın reyhan ətri saçan havasına bir yabançılıq gətirse də, onlar da özlərini buraya yaxın sanırdılar. Türkiyə tarixən yəhudilərlə ünsiyyətdə olmuş, onlara köməyini əsirgəməmişdi. Osmanlı milləti, Anadolu torpağı antisemit deyil.

Xanımlar ağ etilen qoltuqlarda əyləşib, söhbət edirdilər. Gedəcəyimiz Misirdən, onun qədim mədəniyyəti-Gizi, Sfinks, ehramlar, yeraltı su ambarları barədə elə danışıldır, elə bil onları bunlar yaratmışdır. Cəddi-babalarını əsir-yesir kökündə saxlayan, incidən Firoun diyarına Musa övladları nə əcəb belə həvəslə yollanır, ulularının acılar yediyi ölkəyə intiqam ovqatındansa, dostyana gedirdilər.

Yəhudilərin ağıllı olduğuna şübhə yox. Bunun özgə dəlilə yer qoymadığı halda, semitlərin "seçilmiş millət" olduğunu kitablarında Allah-a isnad etmələri bir az gəpdur. Gəp və yalan buna geniş düşüncəli səmimi millətin nəyinə gərəkdir? Yoxsa, aləmləri qavramaq istəyi yalan və uydurmanın töretdiyi xülyalarla ovunur.

Misir hələ uzaqda idi. Burada, "öz Türkiyəmizdə" mən onları sınamaq istədim. Öncə sənətdən, ədəbiyyatdan söz saldım. Qadınların biri sənətşünaslıq doktoru, o biri uşaq ədəbiyyatı bilicisiydi. Boy-buxunlu, iri, alagöz kişisə Kiyev universitetinin professorudu. Görünür, onlar da biz-azərbaycanlıları kökümüzdən tanıyırdılar. Burada-türk yurdunda mənim ərkyana davranmağımı da qışqanmış, əksinə elə bil mənim timsalımda tarixi yaxınlığı bir daha duymaq isteyirdilər. Yaxınlaşılıb onlarla bir masa arxasında əyləşdiyimdən də əsla darılmadılar.

Dedim:

– Rus ədəbiyyatında sənət baxımından yeni bir şey yoxdur. Rus romanları fransız romanlarından mənimsənilmişdir.

Razılaşan təki oldular. Rusu danmaq fəndim nə qədər ruslaşmış olsalar da, onların yəhudi xislətini faş edirdi. Ardınca söylədim:

– Amma Tolstoy, Dostayevski həmin forma, üsullardan bəhrələnib, elə xarakterlər, rus surətləri yaratmışlar ki, bu, orijinallığa bərabərdir.

Dünən gecə İstanbulun bir restoranında şam edirdik. Şou-tamaşa göstərilir, bir qız oynayırdı. Bu qız striptiz tərzdə çılpاقlanmışdı. Rəqqasədənsə kinq-boks savaşana bənzəyən, cantaraq, sağrı və budları möhkəm, qara buğdayı bir vücuddu. O, səhnədən salona uzanmış körpücükə oyna-ya-oynaya gəlir, yeyib içən qonaqların arasına yönəldirdi. Görünür, məclisin ən gözəl kişisini, supermen arayırdı, onunla rəqs etsin. Bizə yaxınlaşırırdı. Mənə doğru yönəldi, yerimdən qırmzdım. Böyrümdən keçib, kiyevli professorun önündə oynadı, onu qaldırdı. Ucaboy, yaraşıqlı, alagöz professor qalxıb, onunla qoşalaşdı. Elə oynayan deyildi, guya başarıqsızlığı da bir məziyyətdi.

Professordan gecədən yanıqlıydım. Çoxdan bəri bunlardan sormaq istədiyim bir sualın anı yetişdiyindən söylədim:

– Konfutsi bizdən üç min il keçmişdə yaşamışdır. Eramızdan qabaq X yüz il. Onun kimliyi, yaşayışı barədə məlumat var. Homer, Aristotel, Sokrat, İsa peyğəmbərdən qabaq yaşasalar da, onları da taleyi bəllidir. Məhəmməd peyğəmbərlə ısanı altı yüz il ayırır. Məhəmmədin də yaşayışı, ölümü büsbütün aydınlaşdır. Amma eramızın birinci yüzilliyində ısanın doğuluşundan ölümünədək bütün əfsanəyə çevrilmişdir. Cəmi 2000 əvvəl yaşayıb-uzaq deyil. Belə isə, niyə onun doğuluşu və ölümü barədə bir məlumat yoxdur?

– Bu, mənim sahəm deyil,—dedi professor.—Siz elə sual verirsiniz, ona professional teoloqlar da cavab tapa bilməzlər.

Dini kitablarda, İncil, "Əhd-cədid"də bakırə Məryəmin ilahi nütfədən mayalandığı göstərilir.

Göydən gələn mələk-Cəbrayıl ruhdurmu? Onun gətirdiyi nütfə erkək -kişi cismindədir, yoxsa ruh-nütfəsidir?

"Məhrəm yerini qorumuş olan İmran qızı Məryəm də bir nümunədir. Onun məhrəm yerinə ruhu-muzdan üfürmişək". "Təhrim" surəsi, 12-ci ayə.

İsanı Allahın oğlu sanıblar. O, özü də Allahı "Ata" çağırır. Allah doğmur, törətmir, onun heç bir övladı yoxdur. Bütün bəşəriyyətdir Tanrıının yaratdığı. Doğmayan, törətməyən Allah özü cism deyilsə, nütfə-ruh göndərilibsə, ondan canlı bəşər cinsinin törənməsi ağlabatandırı? Bu, indi yayılmaqda olan, cinsi əlaqə, can qovuşması olmadan, dişinin-qadının süni mayalandırılması və on-

dan züryət törədilməsinə oxşayır. Qıraqda dişi və erkək nütfəsi qovuşdurulur, mayalanmış embri-on qadın bətninə köçürülür.

Bəlkə, çağdaş törümköçürmə üsulu da "ilahi nütfə"dən hamilə-boylu olub, doğmaq təcrübəsin-dən törənmişdir. Haşa! Bizim zamanımızda dünyada atası bilinməyən biclərin sayı xeyli artmışdır. Bəlkə, bunlar ilahi ünsiyyət və izdivacdan yaranmışlar. Bakırə qızlar kimdənse mayalanır, qarınları qalxırsa, bu, Məryəmin başına gəlmiş vaqıəni xatırladır. Belə isə, bic doğmaq rüsvayçılıq sayılmaz, bəlkə, müqəddəs doğuşların sayı artar-yox! Yer üzünübiclik ovqatı bürüyər.

Övladsızlıq nisgiline dözməyən ailənin binamus əlaqəyə girmədən, qıraqdan pay alması ilə övlad törənir. Yad-yabançı bir kişilə olmaq-pozğunluq hara, şüşə lülək-kolbada saxlanmış, yiyesi bilin-məz anonim döldən illac tapıb, doğmaq hara! Bu üsulla gələcəkdə bütövcə bir millət də yarat-maq olar: "Genofond!"

Ərlə arvadın qarşılıqlı istəyilə, nütfənin kimdən sağıldığını aramadan, övlad qazanmaq sevgidən törənir. Bu köçürmə məlek Cəbrayılın göydən endirdiyi "ilahi nütfə" təki Allahın, ya bəndənin ol-duğu bilinməyən əməldir. Sonralar övladı olmayan gəlinlərin şeyx, axund, molla duası, "Bir gecə bizi tək buraxın!" tövsiyəsindən sonra baş verən iş,—gəlinin boynuna uşaq düşməsi və nəhayət, doğması da atasızlıq, biclik sayılmaz. Allaha yaxın iqtidar sahibinin möcüzəsi uca bir mərhəmət dəlili təki bəyənilir.

"Qurani-Kərim"də İsanın Allahın oğlu olduğu iddiası rədd edilir. Allahın heç bir övladı yoxdur. O doğmur, törətmir. Kimisə onun övladı kimi qələmə vermək yalandır. "Quran" göydən nütfə gətiril-diyyinə də inamsız yanaşır...

Yoxsa, İsa peyğəmbər də bicdir?! Atası var, onu yalnız Məryəm bilir. Bic doğmaqdansa, Allahın göndərdiyi mələyin yetirməsilə döllənib, doğmaq ananı yeri-göyü Yaradanla qohumlaşdırır, biya-bircilik deyil. Rəbbin rizası ilə baş vermiş müqəddəs hadisə sayılır.

Hərcənd, iki min il sonra ruhlarla ciftleşmənin canlı dəlillərinin sayı artmaqdadır. Rusiya bu sarı-dan birinci yerdə gedir. Onların xəçpərəstlik imkanının bu da parlaq bir sübutudur. Atası bəlli olmayan biclərdən ayrıca fermalar, donor dirrikələri yaradırlar. Orada xəfiyyə, casus, kəşfiyyatçı, başkəsən, qatil, mafiya-reket-ginnerlər yetişdirilir. İblis övladları manyak və paranoidlər törənir.

Hollivudun peyğəmbərləri çəkdiyi filmlər içində mənim ən çox xoşuma gələn İsaya həsr edilən-dir. Orada peyğəmbər nəcib, sevimlidir.

İsanın öləndən sonra dirilməyi də sual doğurur. DİRİLƏN KİMDİR? Cism, yoxsa Ruh? Meyidə baş çəkməyə gələnlər çarmıxa can vermiş, gətirilib gorgaha qoyulmuş zavallının cəsədini yerin-də görmürlər. O, yox olmuşdur. Demə, cəsəd, bədən dirilmiş, qəbirdən çıxmışdır.

Bu hadisə klinik ölüm, keçinib-dirilmə kimi də aydınlaşdırıla bilər. Axırət qapısından qayıdanların söylədiyi təki ölüb, beş dəqiqə o dünyani gördükdən sonra qayıtmağın iki min il əvvəl də baş vermiş olduğunda şübhəli bir şey yoxdur. İsanın özünün ölü diriltməyinə indiki "dirilmə"lərin gerçəkliliklə bir daha inanılır. İntəhası, indi elektro-şok, çağdaş elmi-tibbi, fizio-psixoloji üsullar əvəzinə İsa peyğəmbərin canında-qanında möcüzəli bir güc varmış. Peyğəmbər bunun hansı qüvvə ol-duğunu özü şagirdlərinə bildirir.

O, kora yaxınlaşır: "Aç gözlərini!" –deyir. Korun gözləri açılır. Yataqdan qalxa bilməyən şili yorğan döşəkdə onun hüzuruna gətirirlər. "Qalx yataqdan! Qalx! Yeri! At qədəmlərini!". Anadangəlmə şil illerdən bəri yatdığı yorğan-döşəyini dalına alıb, sapsağlam gedir.

Şagirdləri peyğəmbərdən soruşurlar: "Axı, bu necə olur?" Peyğəmbər anladır: "Bütün sərr inamın başındadır. MƏN İNANIRAM!".

Bizim zamanədə geniş yayılmış bio-tok, ekstrasens, əlində, vücudunda qeyri-adi qüvvə olan ara həkimi, loğmanlar onda da varmış. Bəlkə, Allah elçisi sayılan bir peyğəmbərin simasında həmin keyfiyyət möcüzə gücündə ortaya çıxmış. Baxın, mən ölmüş, dəfn edilmiş mərhumların–klinik ölüm, xorfdama deyilsə,—bir də diriləcəyinə, xirdaca sümüklərinin də itməyib, torpağa qarışsa da yox olmayıb, ondan–torpağa qarışmış gəmiklərdən; çürümüş qalığın bir vaxtki canlısının yenidən törənərək, qəbirdən çıxacağına inanmiram. Qiymət hesabı bir yana qalsın.

"Hər şey Allahın əlindədir. O, nəyi istəsə, necə istəsə elə olar".

Bu sayaq ehkamlarla inandırmağa çalışanlar özləri də şəklidirlər.

Bütün bunlar, eləcə də İsanın doğuluşu və ölüb dirilməsi dindarların zikri, min illik aşılma sayəsində həqiqəttək görünür. İnandırıcı deyil, doğru yox, toxunulmaz yalandır.

Bəlkə, son dəlillər, reanimatsiya masasında özünün necə olduğunu, sonra onu diriltməkdən ötrü cərrahların necə çalışdığını görənlər, ruhun bədəndən ayrılmışına bunca fakt olduğu halda, İsaməsihin ruh kimi dirildiyinə inanmaq olardı. Halbuki o, cismən dirilmiş, bədən-cəsəd qəbri tərk etmişdi. Belə möcüzənin gerçək olduğuna inandırmaqdən ötrü Mariya Maqdalina və onun yanındakı şahidlər and içirlər. Onlar ruh yox, İsanın özünü görmüşlər. Qədimdən indiyədək bütün etiqadılarda Ruh cəsəddən yüksək tutulmuş, Tanrıya daha yaxın bilinmişdir. Bütlər təki cəsəd də maddidir. Ruhsa Allahın özü kimi görünməz, ilahi varlıqdır.

Mən İsa peyğəmbərin cəsədinin dirildiyindən artıq, Ruhunun meyiddən ayrılib, gorgahdan eşiyə çıxdığına inanıram.

"Xəmsə"nin son dastanı "İskəndərnəmə"də Məhəmməd peyğəmbərin meracı açıqlanmışdır:

Mücərrəd dolanmaq çatdı bir yerə,
Cismani varlığı itdi bilmərrə.
O, yolu tez getdi, tez döndü yenə.
Bu sürət heç kəsin siğmaz fikrinə.
Şimşəktək şığıdı eylə sürətlə
Dönərkən yatağı istiydi hələ.
O gecə adı bir gecə deyildi,
O bir gecəydimi, yaxud bir ildi?
Bəs, bizim ruhumuz məgər bir anda
Dolaşa bilmirmi bu asimanda.

Şix Nizami insanın-cisin işığa çevrilməsilə misilsiz başarıq qazanacağına əmindidi.

Olum, ölüm eyni hadisədir. Birindən insan, o birindən ruh doğulur. Ölüm də Doğuluşca heyrət oyatmalı, sevinclə qarşılanmalıdır. Ölüm əbədi ömrün başlanmasıdır. Ölüm məqamında doğulan Ruh-işqdır.

Yuxuda görünənlərin ruhlar aləminə bənzəyişi var. Ruhların canlı insanların yuxusuna gəldikləri ehtimal olunur. Qaranlıqlar içində işıqlanıb, baş verən röya ilə qaranlığa gömülməkdə olan vücuddan işıqlı ruhun ayrılmağı necə oxşardır.

İnsanın başı planetlər, yer kürəsi və göy qübbəsi təki yuvarlaqdır. Baş kainatın modelidir. Beyin aləmləri sıçıdırmaq və eks etdirmək imkanındadır. Bu imkan intəhasızdır. İndilikdə onun azacıq bir qismi, Yer-ə gərək olan qədəri işləyir: 5, 6 faiz. Həm də üzdə, qabiqda olan toxumlar. Yuxuda beyinin alt qatları oyanır. "Obyektiv gerçəkliyə" uymadan, özbaşına işə başlayır. Bizim beynimizdə Yer üzünün dar, azacıq varlığı ilə bağlı olandan qat-qat artıq qüvvə yatır. İnsan beyninin indiki təki 5, 6 faiz deyil, 20, 30, 40 faizi işə düşsə, bu aciz bəndənin ruhlarla ünsiyyətə girəcəyinə gərək şübhə qalmasın.

KPP-nəzarət buraxılış köşküne yaxınlaşırıq. Qabaqda o gedir, arxasınca mən. Məni o aparır. Əynində havarəngi, cığırlı kostyum, başı açıq, sarı-qızılı teli səliqəylə arxaya daranıb. Dik, şax gedir, qıçları düpdüz, şalvari ütülü. Geri baxmadan, məni haraya apardığından duyuq salmadan, qılıqlayıb çekir. Aramız on addım olar. İrəlidə o, yoxlama məntəqəsindən keçir. Ondan nə sənəd soruşur, nə saxlayırlar. Tanıyırlar.

KPP-də bir kürən əsgər oturub, avtomati qucağında. Daş damdır, keçid dəmir-boru qolbənddir: fırlanır, icazəlini içəri buraxır.

İrəlidə ikimərtəbəli–alt-üst mülkdür, dam yasti, taxtapuşsuz.

O, geri baxmadan gedir, evin qapısına pilləkanlara çatmaqdadır. Ora buna məhrəmdir, öz evitək, ərki ötən yerdir.

Mən də qolbənddən keçirəm, gözətçinin gözündən yayınıb, həyətə girirəm. Üç addım atmışam, arxadan qaraul səsləyir: "Siz hara gedirsiniz?" Tutuluram. "Sənədlərinizi göstərin!" Məni arxasınca aparın, sənədim qaydasında olmadığı halda zonaya salmış adımı girə verməməkdən ötrü susuram. "Geri qayıdın!"—deyir. Duruxuram. "Geri! Çıixin eşiyə!"—deyib sarı saldat hiddətlənir. Mənim oraya girməyimdən artıq, ona kələk gəldiyimə, gözündən yayınmaq istədiyimə görə. Yoxsa, mənim oraya girməli olmadığıma, irəlidə gedən bələdçimin aldadıb apardığındanmı?

"Görüm də, məni necə götürəcəksən!"—demişdi bacanaq can verən anlarda xanımına. Özü də dəfnini, necə götürüldüyünü, yas məclisini görüb, arxayı olacaqdı...

Mən insanın anatomik heykəllərini görürəm. Onun içi açılıb, orada ürək, ciyərlər, içalat, beyin-hər biri öz quruluşunda, öz rənginə boyanıb. Belə uyuqlar, tibb institutlarında, klinikalarda olur. Ruhun iç qurumunu arayarkən bunlar yada düşür. Belə bayağı müqayisəyə uyduğuna, yüksək varlıqları əldəqayırma, gil-gips müqəvvalarla yanaşı tutduğuna utanırsan.

RUHUN GÜCÜ ONUN CİSMSİZLİYİNDE DİR! Cımsızlıkla o, SONSUZ AZADLIĞA qovuşmuşdur. Onun ağlı, düşüncəsi, imkanları hədsizdir. O, öz başarığı və təbii varlığı ilə yalnız Tanrı ruhu na telinmişdir.

Biz ruhun kölgələri, onun yuxusuna girənlərik.

Bir, yaşlı müəllim vardı, ibtidai sinifdə işləyirdi. Dərsi az olduğundan, ona coğrafiya saatlarından da ayırmışdılar. Müharibə veteraniydi. Uşaqlar ona sual verirdilər: "Müəllim! Anadır şəhəri haradadır?" Kişi yazı lövhəsindən asılmış cındır xəritənin qarşısına keçir, davada çolaq olmuş əlini bütün xəritə boyu yellədib, deyirdi: "Budur!"—Onun əli altında yüzlərlə şəhər, ölkə gedirdi. Halbuki, cocuqlar ondan bir şəhəri soruşturdu. Müəllimsə xəritədə həmin şəhəri tapa bilmədiyindən bütün yer kürəsi üzərində əl gəzdirirdi: elə ki, desələr ora yox, oradır, o da özünü sindirmayıb söyləyəcəkdi: "Mən də elə oranı göstərirdim də!"

İki qohumum var. Biri elmlər doktoru, tanınmış psixiatrdı; sehr, ovsun da əlindən gəlir. Hipnozu başıarır. O biri cavan, uşaq xəstəxanasında reanimasiya şöbəsində baş həkimidir. O gün yas yerdə görüşdük. Hüzrə gələnlər çəkilib getmişdilər. Çadırı yiğişdirirdilər.

Əbrişin altında, taxta masa-oturacaqda əyləşdik. Söhbət, sehr, ekstrasensdən başladı. Psixiatr ekstrasensləri "ifşa edir", o, Axirətə inanmır, ruhları gerçek sanmır. Onun üçün xəstə saqlantıqın tək bircə yolu var: bədənin imkanları, dərmanlar.

Soruşuram:

- Həqiqət çoxdur, yoxsa ehtimal?
- Ehtimal qat-qat!
- Milyon qat. Mən sənə bir ulduz göstərərəm. Deyərəm orada canlı həyat var. Sən onun əksini sübut edə bilməzsən. Bir halda, güman gerçəkdən, ehtimal həqiqətdən milyonlarca çox, intəhəsizdir, biz niyə yalnız gözümüzzlə gördüyümüze inanmalıyıq?

Onun zənnince klinik ölümle gedib, qayidanların söylədikləri—bu dünya ilə bağlıdır. "Bioloji ehiyat" ölüm baş verdikdən sonra da bir ara işləyir. Lağım, lağının başındakı işiq, görünən adamlar və hadisələr ölenin hələ büsbütün tükənməmiş, susmayan yaddaşının törətdiyidir. Elə bil arxin başından suyu kəsirsən, axınsa hələ gəlir. "Suyun quyruğu gəlir"—deyirlər.

Cavan reanimator ölümle daha artıq qabaqlaşmışdı. Ölüm anlarında olan xəstələri çox görmüş, neçəsini dünyaya qaytarmışdır.

- Axır vaxtlar klinik ölümlər artmışdır... İki yaşında bir qız uşağı ürək çatışmazlığından öldü. Baxdıq, nəbzini, ürək, beynini yoxladıq: bioloji ölüm baş vermişdi. Akt yazdıq, ölüyü qonşu otağa qoyduq, gəlib aparsınlar. Üstdən üç saat keçmişdi. Tibb bacısı gəlib xəbər verdi ki, ölüyü qoyduğunuz otaqdan səs gəlir. Gəlib gördüm uşaq dirilib. Tərpənir, səslənir, gözünü açmışdır. Bu, beş dəqiqə ölüm hali deyildi. Üstdən üç saat keçmişdi, bədən işdən bütünlükə düşmüşdü.
- İndi həmin qız yaşayır mı?
- Bəli. Balakəndə yaşayır. Hər il gəlir, yoxlayırıq. Psixikasında hadisənin izləri qalmışdır.
- Bəs, öldüyü üç saat ərzində onun başına nə gəlib, nə görüb, bir söz söyləmir?
- İki yaşında ağlı nə kəsirdi!

Füzuli bölgəsində, Arazqırığında qızgın döyüşlər gedirdi. Biz oraya, cəbhəyə yollanırdıq. 94-cü ilin yanvar, yeni ilin ilk günləriydi. Aran düzələri-Muğandan ötüb Milə çıxmış, Haramiya doğru irəli-ləməkdəydik. Avtobusumuz təmiz, sahmanlıydı. Sərinkeş, havatəmizləyən cihaz, kondisioner vardi. Qalın sumağın parça ilə örtülü sövkənəcəklər yatıb qalxırdı. Otuz nəfərəcən adamdıq. Bizi tele-şirkət aparırdı. "Hərbi vətənpərvərlik şöbəsi"ndən jurnalist qız, rejissor, operator gedirdi. Xeyli artist, çalıb oxuyan yollanırdı cəbhəyə. Aralarında tanınmış müğənnilər vardi.

Qar yoxdu, yollar, çöllər kimsəsiz, qış yataqları mal-qarasız, binələr bomboşdu. Ulğunluqlar küsgündü, yolüstü bitmiş akasiya, əbrişimlərin çılpaq budaqları arabir əsən küləkdən biri-birinə toxunur, titrəşirdi.

Avtobusda bir köhnə tanışla tapışdıq. O, bərpaçı-rəssamdı. Qabaqlar dinc günlərdə bizim yerlərə-Qarabağa gələr, küçələrə, binalara, şəkil, plakatlar çəkərdi. Məndən qabaqkı kürsüdə, tək oturmuşdu. Mehribanlıq göstərmış, qanrlıb yönünü mənə çevirmişdi. Pişik tükü məxmər çalar; yumşaq, qapqara biyi bütün üst dodağını almışdı.

Bərpaçı əzəlcə yəhudilərdən söz saldı. Dedi, cibindən bir dollarlıq çıxarıb oradakı cizgilər içərisində hansınısa tapıb, göstərdi:

- Bunlar onların ən qədim işarələridir, –ivrid heroqliflərini də dollar əskinazlarda arayıb, tapdı. Daha sonra o ruhlar aləminə keçdi.
- Ruhlar var. Onlar bizimlə görüşə gəlir. Ruh ölmür.
- Məncə, bunlar bizim yaddaşımızın, beynimizin, təsəvvürümüzün törətdiyidir.
- Bəs, yaddaş, düşüncə haradandır? Elə odur də!

Avtobusun içində çoxu susur, yollara baxır, mənzil başına çatmağın intizarını çəkirdilər.

Ondan soldakı kürsüdə-o da tək, bir qız oturmuşdu. İri, gövdəliydi. Qafasını yekə bir şalla bürümüş, qabaqkı oturacağın arxasına söykənmişdi. Başı ağırayırdı.

Cəbhə bölgəsinə yaxınlaşmaqdə idik. Top-raket atəşlərinin sədası duyulmaliydi. Avtobus düzən yolda irəliləyir, aramlı səslənirdi. Bəlkə, motor qıjılıtı atəş səsini eşitməyə qoymurdu.

Bərpaçı ilə öcəşirdik. Mən deyirdim:

- Görünənlər bizim öz təsəvvürümüzdən törənənlərdir!
- Odur! Elə onun özu ruhdur.

Qız başını sövkənəcəkdən qaldırıb, gileyli halda yırğalandı. Mənə elə gəldi ki, onun başağrısı bərpaçının söhbətindən deyil, yekəcə bir şəlpə ilə büründüyündəndir.

Haramıdan Horadız yoluna çıxmada cəbhəyə yollananlar avtobusun ipək pərdələrini aralayıb, şüşədən eşiyyə göz dikdilər.

Irəlidən, Araz səmtdən boğuq partıltılar qopurdu. Füzuli Cəbrayıl arası, Mehdili, Cocuq Mərcanlı torpaqlarından top-pulemyot sədaları gəlirdi. Onlar sağ-salamat avtobusda gedirdilər. Oradəsa ölüm-dirim çarşılaşmasıdır. Həmin anlarda kimsə yaralanır, qol-qıçını odlu qəlpələr aparır, qan axır, son nəfəsdədirlər, can verirlər, ölürlər...

Azərbaycan əsgərləri son neçə ayda altı şəhər, yüzlərlə kənd, oba tərk etmişdilər. Çəkilməkdən usanmış, axır ki, həmləyə keçmiş, ermənilərdən Füzulinin bir neçə kəndini geri ala bilmişdilər.

Füzuli bölgəsinin Bəhmənli, Şükürbəyli, Arayatlı, Əhmədallar obaları düşmənlərdən təmizlənmişdi. Bizim dəstəmiz oraya, geri alınmış kəndlərə, döyük mövqelərinə əsgərlərlə görüşə, "mədəni xidmət"ə gedirdi.

Yollarda sivil-mülkü heç nə yoxdu. Nə bir kəndçi, nə əsgər. Aldığımız kəndlərin əhalisi doğma yurd'lara dönməmişdi, dənə də bilməzdi. Döyüşdən çıxmış kəndlərdə, işlək yerlərdə, örüş-örəndə minalar basdırılmışdı, açılmamış mərmilər qalırdı. Gərək təmizlənə idi.

Avtobus Horadızə girib, dəmir yol vağzalının yaxınlığında, meydançada saxlandı.

Arazbasarın ən böyük dəmir yol qovşağı Horadız bu yaxılarda düşməndən alınmışdı. Bakı-Yerivan, Bakı-Şərur, Bakı-Naxçıvan qatarları buradan keçirdi. Qafana, Gorusa gedənlər də həmin qatarın ardına qoşulmuş iki vaqona minərdilər. Dağlıq Qarabağın Hadrud rayonu adamaları da bu qatarlarla gedib gəlir, Horadızdə düşürdülər. Bakıda, başqa şəhərlərdə yaşayan erməni ailələri yay mövsümünü çox halda Hadrutun dağ kəndlərində keçirir, yüklü-yaplı gəlir, bumbuz suları olan meşəli dağların təpəsində, səfali kəndlərdə qohum əqraba yanında dincəlirdilər. Elə ki, qatar Arazbarın bu dayanacağına yaxınlaşdı, vaqonlarda tərpəniş artar, minən-düşən çoxalar, kimi də su götürməyə, gül-çiçəkli səkide gəzinməyə enərdi.

Arazbar şənniyi-gözəl dəmir yol dayanacağı darmadağın edilmişdi. Qəşəng vağzal binasının yalnız ön divarı qalmışdı, oradan yanmış, his bürümüş pəncərə-gözlər qaralırdı. Pambıq zavodu, elevator, emal müəssisələri, tikinti tresti yerlə bir olmuşdu.

Avtobusdan enmiş sərnişinlər ikibir, üçbir harayasa çəkildilər. İki müğənni kişi salamat qalmış sərvələrin düzüldüyü ciğirdə gəzinir, astadan danışıldır. Nə danışıldır bu konsertçilər, görəsən.

Avtobusda başı ağrayan yekəpər qız eləcə tək dayanmışdı. Ağrısı kəsmiş-artmışdı, kəlləsini bürüdüyү şəlpəni açmışdışa da başı iri görsənirdi, sıfətinin cizgiləri zərif, incə idi.

Mən rəssamı arayırdım. Onun əynində bukle pencək vardı, özündən artıq bu pencəklə onu tapa-caqdım.

Qəsəbə-Horadız yaman kökdəydi. Top mərmilərinin, qrad nəriltilərinin, şiddetli döyüşlərin həniri çəkilməmişdi. Havadan ölüm, qan qoxusu sezilirdi.

Döyük mövqelərinə çatmış çalıb oxuyan qonaqlar tar-kamançanı, zurna-balabani örtüyə, torbaya salıb, avtobusdaca qoymuşdular. Bu görünüşə çalıb oxumaq yox ağlamaq yaraşındı.

Bərpaçı görünmürdü.

Dəmir yolundan bir qədər bəridə bir maşın saxlanmışdı. "Ural" avtomobiliydi, üstünü taxta ilə quramışdılar. Maşın bütünlükdə qara boyanmışdı, görünüşündən qaramat yağırdı. O səmtə kimse dolanmır, elə bil çəkinirdilər. Hərbi avtomobilin arxadan yüksək qapısı açıqdı. İçəri qaranlıqdı.

Şamlığın bürüdüyü Araz qıraqından tappa-turup atəş səsləri eşidilməkdə idi. Bizimkilər təpəliklərlə xeyli irəliləmiş, Yuxarı Seyidəhmədli ətəyinə çatmışdılar. Bu yan, Araz yaxalarında isə vuruşma gedirdi. Cocuq Mərcanlı ilə Mehdili arası, Lələ təpəsində qarşı-qarşıya gəlmışdı erməni hərbi hissələrlə bizimkilər. Düşmən Arazbasarda möhkəm dayanıb, ağır texnikanı işə salmışdı. Çəkile-

nə oxşamırdı. Bizim də deyəsən bu istiqamətdə irəliləməyə, Cəbrayıllın heç olmasa, iki-üç Araz-qırğırı kəndini almağa gücümüz çatmırdı.

Arazbar torpaqlarında qırılan qırılır, yaralanan yaralanır, meyidlər daşındırı.

Qara boyanmış, üstündə daxma quraşdırılmış "Ural"ın arxasında, açıq qapıda ala-bula bir kəs göründü. Bu bərpaçıydı. O, maşının arxasından, dəmir pillədən düşdü. Yaxınlaşdı.

– Ölü maşınıdır! – dedi – Şəhidləri onunla aparacaqlar.

Başı ağrıyan müğənni qız da oraya yönəlib, "ölü maşını"nın arxadan qaranlıq girişindən içəri baxıldı. Dünən, srağagün Arazbar səngərlərində avtomat gülləsi, top qəlpəsi, PDM, ZPU lüləsin-dən saçılan qurşunlarla ömrü bitmiş oğlanların ruhlarının maşının içərisində dolaşdıqlarını elə bil o da göründü...

Dəmir yolun o tayında, dağılmış elevator qülləsinin bərisində talvar-emalatxanada iş gedirdi. Orada xarrat çalışır, tabut düzəldirdi. Bir neçə üçlük, beşlik yonulmuş taxtadan başqa bir də ora-ya qovaq gövdələri, tut girdinləri gətirmişdilər. Qabiğini soyur, mişarlayır, rəndələyirdilər. Hazır tabutların yanında iki də balaca qutu qoyulmuşdu.

– Bunlar nədir? – batalyon komandiri soruşdu. O, şəhid əsgərlərinin evlərinə necə göndəriləcəyin-dən soraq tutmaqdən ötrü emalatxanaya gəlmişdi. – Eləsi var yarımcı bədəndir. Qiçları yoxdur. Bir parçası qalıb, – mızıldandı xarrat.

Komandir tapancasını çıxartdı, dirədi ustanın gicgahına:

– Alçaq! İndi mən səni başa salaram. Gir özün o tabutun içine! Görüm yerləşərsənmi?

– ...Taxta çatmır. Qənaət etmişəm!

– Bəs, düşünmürsən ki, o sayaq tabutu necə aparacaq, çıxaracaqlar onun atasının, anasının qa-bağına? Deməzmi bu nədir? Mən sizə çinar boylu igid vermişəm, sizsə mənə əl boyda qutu gətir-misiniz! Götür bunları! Mən indicə səni başa salaram qənaət necə olur! – komandirin tapancasının lüləsi tabutdüzəldənin gicgahını eşdi.

"Mədəni xidmət" dəstəmizin başçısı bir saribəniz, diribaş qızdı. Günü cəbhələrdə keçirdi. O, qə-rargah rəisini axtarıp tapmış, qərargaha getmişdilər. Orada dəstəmizin hansı səmtə gedəcəyini aydınlaşdırmışdılardı. Yubanmışdı, gec gəldi.

Əksərin diqqəti qara-qaramat maşında idi. Şəhid əsgərləri yumuş, kəfənləmişdilər. Onları tabutlara qoyub gətirəcəkdilər buraya.

Son döyüslərdə hər iki tərəfdən xeyli qırılmışdı. Bizimkilər döyük yoldaşlarının cəsədlərini atəş al-tında, vuruşma meydanından götürürlər. Bu, özlərini də təhlükə altına salsa da, qiymırlar, dost-ta-nış, əsgər qardaş çöllərdə qalsın, gülə üstdən gülə dəysin. Çekib gətirir, aradan çıxarırlar. Ermə-nilər meyidlərini götürmür. Harada vurulmuşsa, oradaca qoyur, atıb gedirlər. Axırıncı döyüslərdən Horadız, Şükürbəyli, Bəhmənli çöllərində xeyli düşmən əsgərinin cəsədi qalmış, ac, iyəsiz itlərə, çəqqallara yem olmuş, qurd-quş didib dağıtmışdı. Çöldə qalmış ağırlaşmış, pozulmuş meyidlərdən xəstəlik, azar yayila bilərdi. Bizimkilər buldozerlə xəndək qazmış, düşmən cəsədlərini kürüyüb ora-ya tökmüş, üstünü torpaqlamışdılardı.

"Ural" tərpənmirdi. "Uşaq tabutları" əvəzinə dülər yenisini düzəldirdi.

Arazbarda tabut düzəldən qənaətcil ustanın bir qardaşlığı da Ağdərə səmtdə çalışırdı. O, arvadı, qəcmamış döyük yerlərində qalmışdılar. Gecələr qanlı vuruşmalar getmiş çöllərə çıxır, səngərlərə baş çekir, top mərmilərinin açdığı çuxurlarda dolaşırı ər-arvad. Onlar şəhidlərin, ölmüş əsgərlərin meyidlərini tapır, daşıyırıdalar öz evlərinə. Təkcə bütöv meyidləri yox, cəsəd parçalarını, qol, qılıç, baş-qoymurdular qalsın çöllərdə.

Evində bir otaq ayırmışdı. Qəfəslər, taxçalar düzəltmişdi. Orada saxlayırdı vurulmuş oğlanların, əsgərlərin cəsədini, bədəndən nə qalmışdısa...

Övladının öldü-qaldısını arayan, valideynlər bu işdən soraq tutmuşdular. Oraya kişiyyə baş çekirdi, sorağı kəsilmiş balaların ata-anaları. Eləsi vardı uşağının can-cəsədindən bir nişanə görməkdən ötrü az qala Allaha yalvarırdı: çöllərdə qurd-quşa yem olmaqdansa, heç olmasa övladının bir nişanəsini ələ gətirməyilə təsəlli tapar, doğma yurdda olmasa da, torpaqda dəfn edərdi.

Gəlirdilər ağdərəli kişinin evinə. Otaqda saxladığı mərhumlara, onların ələ keçən sənədlərinə baxır, arayırdılar. Eləsi vardı bircə qolun, bircə əlin dərisinə hopdurulmuş, cövhərli yazidan tanıydırdı. Kişinin əməyini qiymətləndirməklə, doğmasını onun bədənindən nə qalmışdısa alır, aparırdılar.

Arabir o, arvadı ilə harada bərk çarşıma düşmüşdüsə öyrənib, oraya ezama gedir, istehkamlara, cəbhə sanitər məntəqəsinə baş çekir, dolaşır, arayır, tapır, "Zap"a yükleyib gətirirdi bazaya. Murovun qarlı səngərlərinən gedib çıxmışdı.

Horadız dəmir yolunun o tayında qandan-qəlpədən təmizləyir, yuyur, kəfənləyir, tabutlara qoyurdular. Taxtaya qənaət eləyən dülger top, raket zərbələrindən parçalanmış, yixilmiş ağacları, qovaq, tut gövdələrini gətirdirib, ölmüş insanlara ölmüş ağaclardan tabut düzəltməklə ikiqat savab qazandığını zənn edirdi.

Cəbhənin Arazbar bölgəsində Daxili qoşun–Omonla hərbi hissələr birlikdə döyüşürdülər. Bakıdan gəlmiş "mədəni xidmət dəstəsi"nə daxili qoşun alayı ilə görüş məsləhət görülmüşdü. Onların mövqelərinə getməliyidilər. Bundan qabaqsa qonaqları döyükşər səngimiş yerlərlə tanış etmək, gəzdirmək istədilər. Polis qoşunları alay komandirinin müavini Rövşən Cavadov və komandirin təchizat üzrə müavini Fətulla Hüseynov onlara bələdçi oldular.

İki-üç kilometrlikdə şiddətli döyüşdü, çarpışırdılar. Bununla belə komandirlər, dinc işlərə də baş qoşdular. Mehdíli, Cocuq səmtdə, Lələ təpəsində atəş səsi artır, ötenlərdə turac, qırqovul oxulan ulğunluqda "kalaşlar" şaqqıldayırdı.

Çay yatağında tappa-turupdu. Üz-üzə, yaxından vuruşmaqda idilər. Düşmənlə özümüzükülərin saçdığı atəş biri-birinə qarışmışdı. Hansı bizimkilərin, bu atışmada kim üstələmişdi, görünür, zabit-bələdçilərimiz eşidilən səs-sədadan onu duyurdular. Nigaranlıq baş qaldırmışdı.

Mügənni qız yenə tək dayanmışdı, meyid maşınının yaxınlığında idi. Qara boyalı maşının arxadan, açıq qoyulmuş qapısından içərini görmək isteyirdi. Döyük yaxınlaşmaqda idi. Lələ təpəsi səmtdə şiddətli avtomat atəsi saçılırdı. "Kalaşnikov"lar şər-şər, uzun, qısa sədalarla ötürdü.

Lap yaxından taqqıltı qopdu. Orada, çay yatağında zəncir təki şırıltı, şaqqıltı qoparan atəşlərdən bu-yaxındakı seçildi. Tək-tək səslənirdi, tapança atəşinə bənzədi. Yoxsa, düşmənin kəşfiyyat bölüyü dəmir yolu keçmiş bizimkiləri dənləməyə başlamışdı.

Bərpaçı-rəssam tabut düzəldən yerdə idi. Yekəpər müğənni qız da indi oraya yönəlmışdi. Yerə iki ağaç gövdəsi atılmışdı. Biri gər, o biri qoz ağacının şaqqasıydı. Tarçalan, xarratın kərkiylə yonduğu, böyük başı yanib qaralmış ağaç parçasına göz dikmişdi.

O, heyfsilənərək dilləndi:

Tutdur, o da cevizdir. Yaxşı tar sağanağı düzəltmək olardı bunlardan!

Dülgərin düyür-düyür gərməşo çəkici işləyir, mix çalırkı. Şaqqılıt, tuppultu onun çəkicindən qopmuş. Müğənni qız elə bilməşdi tapançadır.

Dəstəbaşı sarı-qıvrımsaç qız çağırıldı.

Bir UAZ qabaqda, biri arxada, avtobus onların arasında tərpəndilər.

Cəbhə qonaqlarını dəmir yol dayanacağı Horadizin arasıyla gətirdilər. Maşınlar saxlandı, qonaqlar yerə düşürdülər.

Bura stansiyanın yaşayış obasıydı. Görünür, dönə-dönə qrad, stinger atəşinə tutulmuşdu. Evlər, bağ-bağçalar darmadağındı. Taxtапuşlar tökülmüş, divarlar çapılmış, qapı-pəncərələrin kösövü qalmışdı. Uçuq bir evin pəncərə oyuğundan "raskladuşka"—çarpayı asılmışdı. Nə insan, nə heyvan, bircə quş da uçmurdu. Yer-yurd oyulmuş, torpaq, asfalt meydançalar tala-tala yanmışdı.

Polkovnik Fətulla artistlərin arasında dolanır, çəkməsinin ucu ilə dəmir-dümürü itələyir, üzə çıxarıır, göstərirdi:

— Bunlar mərmi parçalarıdı. Bu top gilizidir. Yolu minadan təmizləmişik. O yanlar hələ qalır. Açılmayan mərmilər var. Yoldan çıxmayın. Qırağa getmeyin! Uzaqlaşmayın!

Çökəkdən yerə girmiş mərminin irtməyi dikəlir, iri çaplı giliz qırıqları gözə dəyirdi.

Döyüşlərdə yalnız insanlar ölmür, yalnız əsgər cəsədi deyil düzdə, dərədə qalan. Mərmilər, minalar, güllələr atılır, partlayır; bununla onların da ömrü sona yetir. Haraya düşmüş, haranı dağıtmışdışa özü də orada puç olurdu.

Qatarlar ötən, parovozlar guppuldayan abad, guşad qəsəbə qan ağlayırdı. Toy-busat qurulmuş yaryaraşılı mülklər sizlayırdı.

Qonaqlar polkovnikin göstərdiyi yerlərdə, onunla gəzinir, baxırdılar. Bu turist səfərinə bənzəsə də, gərginlik anbaan artırdı.

Bukle pencək arayır, bərpaçı rəssamı görmək istəyirdim. Ondan soruşmaq istəyirdim: Təkcə insanların yox, uçulmuş evlərin, viran qalmış bağçalarındanmı ruhu var: bu yerlərdə dolaşır, öz əslini arayır. Yanmış otağın pəncərəsindən asılmış çarpayı qırığında şirin yuxu izləri qalmışdım?

Bərpaçı görünmür, bukle pencək gözə dəymirdi. Başının şəlpəsini açmış müğənni xanım tək dolanırdı. Ağırkı çəkisi, azı doxsan kilo vardi. Bəlkə, sənət yoldaşları buna görə ondan aralı gəzirdilər; Bir var kəpənək təki yüþüngül rəqqasə qız-torpağa basdırılmış minanın üstünə çıxa, açılmaz, partlamazdı. Bir də var bu gövdə ayağını lapca tank minasının üstünə qoysa, açılacaqdı.

Bərpaçı-rəssam polkovnikin ardınca dolanırdı. Ondan aralanmır, ayağını hara qoysa onun izincə gedirdi. Partlayıb parçalanmış mərmi qırıqlarına göz qoyurdu. Bəlkə bu döyüş sursatının qalıqlarından bir sərgi düzəltmək keçirdi könlündən. Dava qurtarandan sonra, tikiləsi binalarda mühabibə nişanəsi təki, şampan şüşəsinə bənzər gilizlərdən yarınmaq olardı. Gəncədə bir kişi boş şüşələrdən alt-üst, ikimərtəbəli ev tikmişdi. Cəbrayılda, Xubyarlıaltı raket mövqeyində qrad mərmilərinin qoyulduğu uzun qutulardan topçular özlərinə bir əməllicə siğınacaq, daxma hörmüdürlər. Həmin evcik tabutlardan qurulmuş türbəyə də bənzəyirdi. Bəlkə, tabut əvəzinə, qrad mərmilərinin boşalmış qutularını işlədə idilər. Boyu yaxşıydı, amma ensizdi. Alimentar distrofiyadan ölmüş əsgər yerləşərdi bu qutuların içində. Onların boyu boy qalsa da çəkiləri acliqdan iyirmi, otuz kiloya enmiş olur: bir dəri, bir sümük.

Ulğunluqda səs-səda qoparan avtomat şaqqıltları indi açığa çıxmışdı. O üz-qarşı səmtdən aramsız, şidirgi atırdılar. Lələ təpəsində atəş şiddətlənməkdə idi.

Polkovnik Fətulla "gid" öhdəliyini yerinə yetirməkdə, qonaqları çəkillik qıraqında saxlayıb, daha nələri göstərməkdə, Cavadov özünü yetirdi:

– Hamı maşına!

Qonaqların yubandığını görüb, uzun-qulac qollarıyla onları qoyun sürüsü təki helləyib, yolun ortasında saxlamış innabı avtobusa yönəldi, qapıdan içəri basdı.

– Tez! Cəld olun!

Dərhal tərpəndilər. Atəşin anbaan artlığı Araz qıraqından aralanıb, üz yuxarı Füzuli bölgəsinin düşməndən alınmış kəndlərinə doğru qalxdılar. Şükürbəylinin arasından keçdilər. Yamacaşağı məsgən salmış kənd salamatdı, evlər, bağ-bağça yerində idi, ancaq insan yoxdu.

Bundan sonra birbaşa cəbhə xəttinə çatdılar. Dərənin arası, daldada üç top lüləsini yuxarı tuşlaşdı, dururdu. Bir neçə çadır vardi. Görünür, əsgərlər vuruşmadan sonra növbə ilə buraya gəlir, dincəlirdilər. Sanitar məntəqəsi enişdə, başqa bir çadırda idi.

Arabir təcili yardım,yük maşını görünür, dərhal onun qarşısına çıxır, yaralını, can verməkdə olan döyüşünü içəri götürür, əllərindən gələni edirdilər.

Sağ yanda, enişdə Aşağı Seyidəhmədli, ondan yoxuşa, iki kilometrlikdə Yuxarı Seyidəhmədli ağaclar, bağlar içində qaralırdı. İki kəndin arasından tək-tək atəş səsi gəlirdi. Füzuli şəhərinə oradan altı kilometr qalırdı. Bizimkilər erməniləri bura qədər qovmuş, dayanmışdılar. Halbuki, qəsd qoysalar, qaçmağa üz qoymuş düşməndən yaxındakı şəhəri də alardılar.

Cəbhənin bu yanı şinnikdi. Ehtiyat batalyonlar, böyükler, başlıcası buraya toplanmışdılar. Bu mövqeləri nizami qoşun saxlayırdı. Komandir Ramaldanovdu. Onunla Rövşən Cavadov baş-başa verib, genəşir, tədbir tökürdülər.

Innabi avtobus Arazqıraqından tərpənib, buraya çatdıqdan azacıq sonra oradan iki kəşfiyyatçı gəldi. Arazqıraqında ermənilər omonçuları sixisdirmiş, ön səngərlərdən geri basmışdılar. Bu halda Horadiz arasında görünən iri avtobusu onlar yardımçı qüvvə sanmışdılar. Oranı nişana götürüb, top atəsilə düpdüz vurmuşdular. Beşcə dəqiqə yubansa idilər, avtobusun külü göye sovrulacaq, xurd-xəsil olacaqdılar. Di gəl, birini bukle pencəyindən, dodağının üstə yapışmış biğindən-rəssam, o birini alt paltarından, məni baş barmağımdan yuxarı, dərimdəki üç hərfdən tanıyacaq, tapacaqdılar. Mətbuat yazacaq, televiziyyada göstərəcəkdilər. Yüz konsertdə qazana bilməyəcək-

ləri şöhrətə çatacaq, adları çıxacaqdı. Gör gövdəli müğənni qızın səsi necə idi. Hələ bilinmirdi; ilk qastroluydu; onun da adı cəbhədə əsgərlərimizə "mədəni xidmətə" getmiş şəhid sənətkarlarla yanaşı qoyulacaqdı.

Arazqırığında döyüş bizim xeyrimizə getmirdi. Omonu sıxışdırıb, geri oturtmuşdular. Döyüş xətti-ni yarıb, mühəsirə halqası yarada bilərdilər. Polis alayının gücü çatmadı. Ramaldanovdan kömək istəyirdi Rövşən.

Dərədə bir KRAZ saxlandı. Alaçıqların həndəvərində, yamaclarda dolaşan, çadırlarda dincələn əsgərləri çağırıldılar. Bakıdan konsert dəstəsi gəlib. Döyüşçülər gözləyirdilər tamaşa başlasın. Bu heydə onları başqa yerə, başqa çalğıya səsləyirdilər: Axişib geldilər. Avtomatlı, qumbaralı döyüşçülər cəld maşının kuzovuna qalxdılar. Ayaqüstü, biri-birinə dayaq olub dayanan qoçaqlar silahlarını göyə qaldırib, hay-harayla vuruşmağa yollandılar. Onlar Araz qırığına, Lələ təpəsinə omonçulara köməyə göndərildilər.

Enişdə, daldadakı topların yanına gedir, yamacə qalxırdılar. Yalda bizim ön səngərlərdi. Bu səngərlərdə döyüşə hazır dayanmışdılar. Erməni səngərləri də indi bizim əlimizdəydi. Səliqəylə qazmış, təpənin döşündə mövqe, istehkamlar düzəltmişdilər. Yarım arşın dərinliyində səylə çapılmış səngərlərin birindən—o birinə əyri-üyrü keçid-lağımlar atılmışdı. Döyüşçü yerini istədiyi anda dəyişə bilsin.

Sağda, Aşağı və Yuxarı Seyidəhmədli arasında atışma gücləndi. Oradan nərilti qopdu. Cavadov qonaqların geri çağırıldı. Yalın başında, dik dayanmışdılar. Bu dəfə mərmilə deyil, eləcə snayper güllesilə onların hər birini vura bilərdilər.

Guya ölmüşdülər, onların daha heç nədən qorxusu yoxdu. Ölümə onların arasında beşcə dəqi-qə ara qalmışdı. Beşcə dəqiqliqə geciksəydilər... Bu yaxınlıq onları ölümə işinişdirmişdi.

Artistlər ermənilərin tərk etdikləri lağım-səngərlərə baxır, fata-müğənni topçularla tanış olub, söhbət edirdi.

Rəssam yoxdu.

Aşağı Seyidəhmədli qənşərindən uğultu qopdu. Tanklar döyüşə girmişdi. Dəstəbaşı, sarısaç, alagöz jurnalist qız, operatoru axtarır, çəkmək istəyirdi. Operator görünmürdü. Seyidəhmədli yalandan güclü partılı qopdu...

O yandan təpənin əteyilə üzübəri qaçan operator göründü. Əyilə-əyilə gəldi. Qarayaniq operatorun qıvırcıq saçı üzünə dağılmış, özü, kamerası toz-torpağa bələnmişdi. Bu oğlan oradan, tankların tarana gəldiyi meydandan gəlirdi.

O, karıxb iki mövqe arasında qalmışdı. Ermənilərin üç tankı çıxıb, bizim mövqelərimizə gəlirmiş. Buradan, bizimkilərdən də bir tank ortaya atılır. Dili-dodağı təpiyərək söyləyirdi başına gələnləri, gördükərini:

– Dayaz bir səngərdə idim. Qulağımın dibindən viyillər ötürdü, əzəlcə anlamadım, bunlar atəşdi, gülledi. Bizim tank erməni tankının üstünə cumdu. Onlarının T-72 idi. Kənd yolunda tanklar biri-biri ilə lülə-lüləyə çataşdlar. Kim cəld tərpənib geri çəkilsə, o da atəş açıb vura biləcəkdi. Bizim tankçı zirəng tərpəndi: öz tankını geri həsləyib, lüləni düşməninkindən qopardı, atəş açdı. Erməni maşını ye-

rindəcə alovlandı. Bundan sonra bizim oğlan ikinci tankı vurdu. Üçüncü qayıdış üzü geri götürüldü. Onu da arxadan odladı...

- Sən bu tank döyüşünü çəksə idin...
- Heç başımı qaldıra bilirdim?..

Operator dönüb, bir də qaçıb gəldiyi yallara baxdı. Orada, ala-bula pencəkli rəssam göründü. O da operatorun gəldiyi yerdən gəlirdi. Onu görcək, operatorun matı qurudu. Bu kələ pencəkli oğlan da orada imiş...

- Çəkmək lazımdı! –rəssam operatoru qınadı. –Bu unikal bir lent olardı!
- Çəkə bilmədim –operator ölüm qorxusunu unudub, gözü qarşısında baş vermiş tank döyüşünü çəkmədiyinə yanındı.

Lələ təpəsi, Cocuq Mərcanlı səmtdən girə bilməyən ermənilər, görünür, bu yan, yüksək yerlərdən, Yuxarı Seyidəhmədli səmtdən hücuma keçəcəkdilər. Əzəlcə tankları buraxmışdır. Top atışı gözlənilirdi. Bizimkilər daldada qurulmuş üç top lüləsini qaldırıb qalmışdı. Topçuları səsləyirdilər; batareya atıcısız – yiyesizdi.

- Topçular! Hardasınız?!

Nişançılar harada idi, onları atəş mövqeyinə çağırırdılar.

Sanitar məntəqəsinə – maşında yaralılar getirildi. Nə inilti, nə ufullu çıxırdı, amma ağırdılar. Onları maşından düşürüb, çadırın içənə aparır, dərhal cərrah əməliyyata başlayırdı. Üzülmüş qol-qıcı kəsib qıraqa qoyur, yaraları sarıyır, ağırkəsən iynə vurur, ölünin gözünü siğayırdılar.

Topçuları haraylayırdılar.

Həkim, sanitar-təlimatçı görünür, çox yorulmuşdu. Çöl qospitalı-çadırı qıraq kəs buraxılmırkı. Az sonra çadırın qapısında yosma bir əsgər göründü, köynəyini şalvarın içənə salmışdı. Qızçıqazın on yeddi yaşı vardı. Ermənistanlıydı: atasını, anasını, qardaşını, kiçik bacısını ermənilər öldürmüştür. O da cəbhəyə gəlmişdi, döyüşür, vuruş meydanından yaralı çıxarıır, elat dəyəsinə oxşar çadırda cərraha kömək edirdi.

Rəssam necə olmuş, çadırda gire bilmışdı. Qızı dindirirdi. Başı açıq, aq xalatlı ağbəniz cərrah çadırından bir qədər aralı dayanmışdı. Rəssam qızı cərrah-həkimin yanına gətirdi. Demə, cərrahla sanitar qız bir kənddənmiş. Onları rəssam tanış etdi.

Sanitar məntəqəsi – çadırın eşikdən, böyründə bir neçə gülə qutusu üst-üstə yiğilmişdi. Qutuların biri cırılmış, avtomat gülələri yerə səpilmışdi.

Topçuları axtarır, haraylayırdılar.

Konsert başlanmışdı. Dərənin boğazında kürsü düzəltmişdilər. Artistlər, çalıb oxuyanlar oraya yiğilmişdi. Üçlük çalışır, opera müğənnisinin səsi qırıq-qırıq gəlirdi: "Mənsuriyyə" zənguləsinə oxşayırırdı.

Rəssam oraya gedirdi. Dərənin quzey döşündə iki batalyonca əsgər toplaşıb, yerdəncə oturub, çalğını dinləyirdilər. Elə qənşərdi, erməninin bircə top atəsi bunları pərən-pərən salardı. Bir azdan döyüşə gedəcəkdilər. Kimin başına nə gələcəkdi bilmirdilər. Hələ sapsağdılar. Bakıdan gəlmış çalğıçılara, oxuyana qulaq verirdilər. Sonra kim hansı havanı dinləyəcəkdi, onu Allah bilirdi. Guya iki saat keçmişdi. Bunlar – indi təpənin döşündə torpaq üstə bardaş qurub, çöməlib, dostu-

na dirsəklənib əyləşmiş əsgər oğlanların orada görünməyi möcüzə sanılacaqdı. Oradakılar necə olmuşdu? Bəs, bu görünənlər kimlərdi? Bayaq döyüşə yollanmış əsgərlərin dərə üstə, yamacda dolaşan kölgələri, RUHLAR-dı.

Bərpaçı rəssam oraya gedirdi, konsertə. Onu yekəpər müğənni qızın səsi maraqlandırırdı. Görsün bu gövdənin iyiyəsinin heç olmasa, bədəninə görə səsi varmı? Yoxsa, iki saatdan sonra döyüşə girişi oğlanların artıq ruha, görüntüyə çəvrilmiş varlıqlarını arayırdı.

Batareya mövqeyindən topçuları səsləyirdilər:

– Birinci batareya! Hardasan?!

Təpənin döşündən üç oğlan düşüb gəlirdi. Topçuydular, dərəyə encək toplara doğru qaçmağa başladılar...

İnnabı avtobusda geri, Bakıya qayıdırıq. Bizdən irəlidə qara maşın, əsgər meyidləri qoyulmuş "Ural" gedirdi. Bərpaçı-rəssam yoxdu, avtobus seyrəlmışdı. Kimi başqa maşınla çıxmış, kimi hardasa ayrılmışdı.

Haramı çöllərindən keçən meyid maşınının içindən elə bil səda qopurdu. Yolüstü kənddən çöl-lükədəki qəbirstana bir qafılə gedirdi. Kəndin arvad-uşağıydı. Qırmızı qumaşa bürünmüş iki tabutu kişilər aparırdı. Qadınlar birçəklərini yolar, yanaqlarını cırırdılar. Birinin anası qollarını qaldırıb, meyidin qabağında oynayındı.

Müğənni qız başını sövkənəcəyə atıb ağılayırdı.

Çalğıçılar yolboyu susur, çimir alırdılar. Yuxusuzdular. Kimi cəbhə qərargahında, kimi harda qoyular orada gecələmişdi. İşdir bunlar hamısı Horadız arasında partlamış raket zərbəsinə tuş olsayıdılar, meyidləri həmin bu gəldikləri avtobusda Bakıya qaytarılacaqdı. Qənaətçil tabutçu buları qoymağa qutu tapacaqdımı?

Pəncərələrindən sarı ipək pərdələr asılmış avtobusun qalın sumağı parçadan örtük çəkilmiş sövkənəcəklərinə baş qoyub uyumuş insanlar dünən bu yolla cəbhəyə qastrola gəlmış sənətkarlar deyil, onların kabuslarıydı. Gələndə başını fatasayaq bürümüş yekəpər qız sizildiyordı.

Səngərlərin həndəvərində, sürüsüz-qoyunsuz qalmış xıl itləri dolaşırdı. Qazmaların, sanitər məntəqələrinin yaxınına gedir, kandardan içəri boylanır, umsunurdular.

Ömər dağı, Koroğlu dağın sırsıra bağlamış sinələrində, Bənövşə və Kürək çayın qovuşduğu dərədə yüzlərlə meyid qalmış, qar uçqunundan, yarası ağır olduğundan səksən kilometr yolu enib, "Yol evi"nə çata bilməmişdilər. O yerlərdə qara qarğalar, quzğunlar dolaşır, şəhid xeyratı arayırlar.

Yanşağa yetişdikdən ilk gün onlar ağacların arasında, çöldə vurulub qalmış əsgər meyidlərini görmüşdülər. Avtobusda tanış olduğu, böyük qardaşının tələbəlik yoldaşı tağım komandirindən xahiş etmişdi: "Mənim başıma bir iş gəlsə, qoymazsan burda qalım".

Kimin Cənnətə, kimin Cəhənnəmə gedəcəyi Qiymət günü aydınlaşır: əməl dəftərləri ortaya gətirilir. Bəs axı, şəhidlər birbaşa Cənnətə gedirlər. Qiymət qopmayıb. Yoxsa, ele onların qiyməti budur. Son an, son qəlpə, son güllə. Bir insafsız nişançının snayper silahından açığı son atəş...

Cənnət qapıları Qiyamət günü açılacaqdısa, onda çöllərdə qalmış, Murovun şaxtasında donmuş şəhidləri kim qarşılıyır? Kim onları Axırətin Cənnət adlı səfali məsgəninə aparıb, əbədi ömrə qo-vuşdurur?..

Qalan cəsəd, gedənsə lağımın başında yanmış işıq şüləyinə can atan RUHLAR, İLAHİ MƏXLUQLAR-dır.

1996-97-ci illər

Mənbə: AZERi.org, 2004

Veb direktor: Betti Bleyer

Yoxlayan: Gülnar Aydəmirova

Veb üçün hazırlayan: Arzu Ağayeva

Veb master: Ülvüyyə Məmmədova